

**“Kapital Bank” ASC**

**Konsolidasiya edilmiş maliyyə hesabatları**

*31 dekabr 2018-ci il tarixində başa çatan il  
müstəqil auditorun hesabatı ilə birlikdə*

## Mündəricat

### Müstəqil auditorun hesabatı

#### Konsolidasiya edilmiş maliyyə hesabatları

Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat.....	1
Konsolidasiya edilmiş menfəet ve ya zərər haqqında hesabat.....	2
Konsolidasiya edilmiş ümumi galır haqqında hesabat .....	3
Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat.....	4
Konsolidasiya edilmiş pul vesaitlərinin hərəkəti haqqında hesabat.....	5

#### Konsolidasiya edilmiş maliyyə hesabatları ilə bağlı qeydlər

1. Əsas fealiyyət .....	6
2. Hesabatların tərtibatının əsası .....	6
3. Mühüm mühasibat uçotu prinsiplərinin icmalar .....	7
4. Mühüm mühasibat uçotu mühakimələri və ehtimalları .....	21
5. Pul vesaitləri və pul vesaitlərinin ekvivalentləri .....	22
6. Kredit təşkilatlarından alınacaq məbləğlər .....	22
7. İnvestisiya qiymətli kağızları .....	23
8. Müşterilərə verilmiş kreditlər .....	23
9. Əmlak və avadanlıqlar .....	31
10. Qeyri-maddi aktivlər .....	32
11. Vergilər .....	32
12. Kredit zərəri xərci və digər dəyərsizləşmə və ehtiyatlar .....	34
13. Digər aktivlər və öhdəliklər .....	34
14. Müşterilər qarşısında öhdəliklər .....	35
15. Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər .....	36
16. Kredit təşkilatları qarşısında öhdəliklər .....	36
17. Kapital .....	37
18. Təəhhüdlər və potensial öhdəliklər .....	37
19. Xalis haqq və komissiya geliri .....	40
20. Digər ameliyyat geliri .....	40
21. İşçilər üzrə xərclər .....	40
22. Ümumi və inzibati xərclər .....	40
23. Risklərin idarə edilməsi .....	41
24. Maliyyə alətlərinin ədalətli dəyəri .....	52
25. Aktivlərin və öhdəliklərin ödəmə müddətlərinin təhlili .....	55
26. Aidiyyəti olan şəxslər haqqında açıqlamalar .....	55
27. Kapitalın adekvatlığı .....	56

## Müstəqil auditorun hesabatı

"Kapital Bank" ASC-nin Səhmdarlarına və İdarə Heyətinə

### Rəy

Biz "Kapital Bank" ASC-nin və onun törəmə müəssisəsinin ("Bank") 31 dekabr 2018-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər, ümumi gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu prinsiplərinin icmali da daxil olmaqla konsolidasiya edilmiş maliyyə hesabatlarına dair qeydlərdən ibarət olan konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2018-ci il tarixinə Bankın konsolidasiya edilmiş maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

### Rəy üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına ("BAS") uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini üzrə auditorun məsuliyyəti bölməsində təsvir olunur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının "Peşəkar mühasiblərin etika məcəlləsi"nə ("MBESS Məcəlləsi") uyğun olaraq biz Bankdan müstəqilik və biz MBESS Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

### Konsolidasiya edilmiş maliyyə hesabatları üçün rəhbərliyin və audit komitəsinin məsuliyyəti

Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS-yə uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazımlı daxili nəzarət üzrə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin Bankı ləğv etmək və ya əməliyyatları dayandırmaq niyyəti olduğu və ya bunu etməkdən başqa heç bir real alternativi olmadığı hallar istisna olmaqla, rəhbərlik Bankın daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi qabiliyyətinin qiymətləndirilməsinə, daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətlə bağlı məsələlərin (belə məsələlər varsa) açıqlanmasına və mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Audit komitəsi Bankın konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

## **Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditü üzrə auditorun məsuliyyəti**

Bizim məqsədimiz ümumiyyətlə konsolidasiya edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində əmələ gələ bilər və fərdi və ya məcmu halda götürülməklə hazırlı konsolidasiya edilmiş maliyyə hesabatlarının əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakimə və peşəkar skeptisizm tətbiq edirik. Biz həmçinin:

- ▶ Konsolidasiya edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki fırıldaqçılığa gizli sözləşmə, saxtakarlıq, bilərəkdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- ▶ Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənib hazırlanması məqsədilə audita aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Bankın daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmürük.
- ▶ Rəhbərlik tərəfindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot təxminlərinin və əlaqəli açıqlamaların əsaslılığını qiymətləndiririk.
- ▶ Rəhbərlik tərəfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Bankın daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliyin olub-olmaması haqqında nəticə çıxarıraq. Mühüm qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gələcəyimiz halda, biz auditor hesabatımızda konsolidasiya edilmiş maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəliş etməliyik. Bizim nəticələr audit hesabatımızın tarixinədək əldə etdiyimiz audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və ya şəraitlər Bankın daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməməsinə gətirib çıxara bilər.
- ▶ Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturunu və məzmununu, eləcə də konsolidasiya edilmiş maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk.
- ▶ Konsolidasiya edilmiş maliyyə hesabatları haqqında rəy bildirmək üçün Banka daxil olan müəssisələrin maliyyə məlumatları və fəaliyyəti ilə bağlı kifayət qədər audit sübutlarını əldə edirik. Biz qrup auditinin yönləndirilməsi, nəzarət edilməsi və nəticələrinə görə məsuliyyət daşıyıraq. Biz audit rəyinə görə müstəsna məsuliyyəti daşıyıraq.

Biz Audit komitəsinin nəzərinə, digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə müəyyən etdiyimiz hər hansı əhəmiyyətli çatışmazlıqları çatdırırıq.

*Ernst & Young Holdings (CIS) B.V.*

11 mart 2019-cu il

Bakı, Azərbaycan

**Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat****31 dekabr 2018-ci il tarixinə**

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

	<b>Qeydlər</b>	<b>2018</b>	<b>2017</b>
<b>Aktivlər</b>			
Pul vəsaitleri ve pul vəsaitlərinin ekvivalentləri	5	1,540,129	1,085,177
Kredit teşkilatlarından alınacaq məbləğlər	6	394,187	572,372
İnvestisiya qiymətli kağızları	7	335,406	300,256
Müştərilərə verilmiş kreditlər	8	1,409,746	1,163,291
Əmlak və avadanlıqlar	9	43,273	38,798
Qeyri-maddi aktivlər	10	18,536	16,752
Təxirə salınmış mənfəət vergisi aktivləri	11	10,650	-
Digər aktivlər	13	50,382	63,650
<b>Cəmi aktivlər</b>		<b>3,802,309</b>	<b>3,240,296</b>
<b>Öhdəliklər</b>			
Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər	15	116,823	262,071
Kredit teşkilatları qarşısında öhdəliklər	16	28,160	66,068
Müştərilər qarşısında öhdəliklər	14	3,098,537	2,455,577
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	11	-	17,135
Cari vergi öhdəlikləri		40,046	7,711
Diger öhdəliklər	13	59,701	51,895
<b>Cəmi öhdəliklər</b>		<b>3,343,267</b>	<b>2,860,457</b>
<b>Kapital</b>			
Səhmdar kapitalı	17	225,850	185,850
Əlavə ödəniilmiş kapital		20,870	20,870
İnvestisiya qiymətli kağızları üzrə realizasiya olunmamış gelir		3,897	4,463
Binalar üçün yenidən qiymətləndirmə ehtiyatı		2,241	1,582
Bölüşdürülməmiş mənfəət		206,184	167,074
<b>Cəmi kapital</b>		<b>459,042</b>	<b>379,839</b>
<b>Cəmi öhdəliklər və kapital</b>		<b>3,802,309</b>	<b>3,240,296</b>

Konsolidasiya edilmiş maliyyə hesabatlarını Bankın İdarə Heyəti adından imzalayan və buraxılmasına icazə verənlər:

Rövşən Allahverdiyev

İdarə Heyətinin Sədri

Emin Məmmədov

İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı

11 mart 2019-cu il



**Konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabat****31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə**

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

	<i><b>Qeydlər</b></i>	<i><b>2018</b></i>	<i><b>2017</b></i>
<b>Faiz gəliri</b>			
Müştərilərə verilmiş kreditlər		264,014	198,866
İnvestisiya qiymətli kağızları		34,510	17,687
Kredit təşkilatlarından alınacaq məbləğlər		33,941	68,460
Effektiv faiz dərəcəsini istifadə etməklə hesablanmış faiz gəliri		<u>332,465</u>	<u>285,013</u>
<b>Faiz xərci</b>			
Müştərilər qarşısında öhdəliklər		(79,575)	(99,876)
Kredit təşkilatları qarşısında öhdəliklər		(4,002)	(3,362)
Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər		<u>(3,908)</u>	<u>(5,722)</u>
Xalis faiz gəliri		<u>(87,485)</u>	<u>(108,960)</u>
<b>Xalis faiz gəliri</b>		<u>244,980</u>	<u>176,053</u>
Maliyyə aktivləri üzrə kreditin zərəri xərci	12	(15,568)	(13,093)
Kreditin zərəri xərcindən sonra xalis faiz gəliri		<u>229,412</u>	<u>162,960</u>
Xalis haqq və komissiya gəliri	19	90,419	88,889
Xarici valyuta üzrə xalis gəlirlər		23,449	23,614
Maliyyə alətlərinin ilkin tanınması üzrə xalis (zərərlər) / gəlirlər		(1,324)	965
Digər əməliyyat gəliri	20	2,977	2,082
Qeyri-faiz gəliri		<u>115,521</u>	<u>115,550</u>
İşçilər üzrə xərclər	21	(78,180)	(71,419)
Ümumi və inzibati xərclər	22	(53,519)	(52,605)
Əmlak və avadanlıqların köhnəlməsi və qeyri-maddi aktivlərin amortizasiyası	9, 10	(13,851)	(11,643)
Kreditlə bağlı təahhüdler-üzrə (ehtiyat xərci) / ehtiyatın qaytarılması	12	(5,892)	369
Qeyri-faiz xərcləri		<u>(151,442)</u>	<u>(135,298)</u>
Mənfəət vergisi xərcindən əvvəl mənfəət		<u>193,491</u>	<u>143,212</u>
Mənfəət vergisi xərci	11	(42,495)	(30,805)
<b>İl üzrə mənfəət</b>		<u>150,996</u>	<u>112,407</u>

**Konsolidasiya edilmiş ümumi gəlir haqqında hesabat****31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə**

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

	<i>Qeydlər</i>	<i>2018</i>	<i>2017</i>
<b>İl üzrə mənfəet</b>		<b>150,996</b>	<b>112,407</b>
<b>Diger ümumi gəlir</b>			
Sonrakı dövrlərdə mənfəet və ya zərərə yenidən təsnif edilecek digər ümumi gəlir			
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə xalis gəlirlər		X	2,646
Diger ümumi gəlirin komponentləri ilə bağlı mənfəet vergisi	11	-	(529)
Sonrakı dövrlərdə mənfəet və ya zərərə yenidən təsnif edilecek xalis digər ümumi gəlir		-	<b>2,117</b>
<b>Sonrakı dövrlərdə mənfəet və ya zərərə yenidən təsnif edilməyəcək digər ümumi gəlir</b>			
Binaların yenidən qiymətləndirilməsi		824	897
Diger ümumi gəlirdə ədalətli dəyərlə eks etdirilən kapital aletləri üzrə gəlirlər		782	X
Diger ümumi gəlirin komponentlərinə aid olan mənfəet vergisi	11	(321)	(179)
Sonrakı dövrlərdə mənfəet və ya zərərə yenidən təsnif edilməyəcək digər ümumi gəlir, cəmi		1,285	718
İl üzrə digər ümumi gəlir, vergidən sonra		1,285	2,835
<b>İl üzrə cəmi ümumi gəlir</b>		<b>152,281</b>	<b>115,242</b>

**Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat****31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə**

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

	<i>Səhmdar kapitalı</i>	<i>Əlavə ödənilmiş kapital</i>	<i>İnvestisiya qiymətlili kağızları üzrə realizasiya olunmamış gelir</i>	<i>Binalar üçün yenidən qiymətləndirilmə ehtiyatı</i>	<i>Bölüşdürülməmiş mənfəət</i>	<i>Cəmi kapital</i>
<b>31 dekabr 2016-ci il</b>	<b>185,850</b>	<b>20,870</b>	<b>2,346</b>	<b>864</b>	<b>107,056</b>	<b>316,986</b>
Il üzrə mənfəət	-	-	-	-	112,407	112,407
Il üzrə digər ümumi gelir	-	-	2,117	718	-	2,835
Il üzrə cəmi ümumi gelir	-	-	2,117	718	112,407	115,242
Bankın səhmdarlarına dividendlər (Qeyd 17)	-	-	-	-	(52,389)	(52,389)
<b>31 dekabr 2017-ci il</b>	<b>185,850</b>	<b>20,870</b>	<b>4,463</b>	<b>1,582</b>	<b>167,074</b>	<b>379,839</b>
1 yanvar 2018-ci il	185,850	20,870	4,463	1,582	167,074	379,839
9 sayılı MHBS-nin qəbul edilməsinin təsiri (Qeyd 3)	-	-	(1,192)	-	(17,046)	(18,238)
9 sayılı MHBS əsasında yenidən hesablanmış ilkin qalıq	185,850	20,870	3,271	1,582	150,028	361,601
Il üzrə mənfəət	-	-	-	-	150,996	150,996
Il üzrə digər ümumi gelir	-	-	626	659	-	1,285
Il üzrə cəmi ümumi gelir	-	-	626	659	150,996	152,281
İmtiyazlı səhmlərin buraxılması (Qeyd 17)	40,000	-	-	-	-	40,000
Bankın səhmdarlarına dividendlər (Qeyd 17)	-	-	-	-	(94,840)	(94,840)
<b>31 dekabr 2018-ci il</b>	<b>225,850</b>	<b>20,870</b>	<b>3,897</b>	<b>2,241</b>	<b>206,184</b>	<b>459,042</b>

**Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat****31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə**

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

	<b>Qeydlər</b>	<b>2018</b>	<b>2017</b>
<b>Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>			
Alınmış faiz		352,902	252,978
Ödənilmiş faiz		(87,722)	(68,800)
Alınmış haqq və komissiya		103,002	100,396
Ödənilmiş haqq və komissiya		(14,541)	(11,137)
Xarici valyuta ilə əməliyyatlardan realizasiya olunmuş xalis gelir		23,622	30,339
Alınmış digər əməliyyat geliri		1,173	332
İşçilər üzrə ödənilmiş xərclər		(72,497)	(69,530)
Ödənilmiş ümumi və inzibati xərclər		(53,793)	(51,336)
<b>Əməliyyat aktivlərində və öhdəliklərdən dəyişikliklərdən evvel əməliyyat fəaliyyəti üzrə əldə edilmiş pul vəsaitlərinin hərəkəti</b>		<b>252,146</b>	<b>183,242</b>
<b>Əməliyyat aktivlərində xalis (artım)/azalma</b>			
Kredit təşkilatlarından alınacaq məbləğlər		173,989	227,921
Müşterilərə verilmiş kreditlər		(285,612)	(1,605)
Diger aktivlər		(289)	(14,382)
<b>Əməliyyat öhdəliklərdə xalis artım/(azalma)</b>			
Müşterilər qarşısında öhdəliklər		649,937	454,071
Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər		(144,834)	(105,379)
Kredit təşkilatları qarşısında öhdəliklər		(36,041)	(84,680)
Diger öhdəliklər		(8,679)	(6,545)
<b>Mənfəət vergisindən evvel əməliyyat fəaliyyəti üzrə əldə edilmiş xalis pul vəsaitlərinin hərəkəti</b>		<b>600,617</b>	<b>652,643</b>
Ödənilmiş mənfəət vergisi		(33,281)	(11,350)
<b>Əməliyyat fəaliyyəti üzrə əldə edilmiş xalis pul vəsaitləri</b>		<b>567,336</b>	<b>641,293</b>
<b>İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>			
İnvestisiya qiymətli kağızlarının alınması		(1,934,285)	(1,172,317)
İnvestisiya qiymətli kağızlarının satılmasından və geri alınmasından daxilolmalar		1,892,767	889,315
Əmlak və avadanlıqların alınması		(13,851)	(13,642)
Əmlak və avadanlıqların satılmasından daxilolmalar		57	110
Qeyri-maddi aktivlərin alınması		(4,751)	(6,052)
<b>İnvestisiya fəaliyyəti üzrə istifadə edilmiş xalis pul vəsaitləri</b>		<b>(60,063)</b>	<b>(302,586)</b>
<b>Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>			
İmtiyazlı səhmlərin buraxılmasından daxilolmalar	17	40,000	-
Bankın səhmdarlarına ödənilmiş dividendlər, vergini çıxmışla		(85,356)	(47,150)
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə istifadə edilmiş xalis pul vəsaitləri</b>		<b>(45,356)</b>	<b>(47,150)</b>
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə valyuta məzənnələrinin dəyişməsinin təsiri		(6,965)	(13,753)
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artım</b>		<b>454,952</b>	<b>277,804</b>
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəline		1,085,177	807,373
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna</b>	5	<b>1,540,129</b>	<b>1,085,177</b>

Yerinə yetirilmiş nağdsız əməliyyatlar aşağıdakılardan ibarətdir:

	<b>Qeydlər</b>	<b>2018</b>	<b>2017</b>
<b>Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>			
Faiz gəliri üzrə mənbədə tutulan vergi		-	855

## 1. Əsas fəaliyyət

"Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti ("Bank") Azərbaycan Respublikasının qanunvəriciliyinə uyğun olaraq yaradılmışdır. Bank 25 fevral 2000-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının ("ARMB") verdiyi 244 sayılı bank lisenziyası əsasında fəaliyyət göstərir.

Bankın əsas fəaliyyət növü korporativ və fərdi bank xidmətlərinin göstərilməsidir. Bunlara sərbəst konvərtasiya edilən valyutalar və Azərbaycan manatı ("AZN") ilə əmanətlərin alınması və kommersiya kréditlərinin verilməsi, Azərbaycanın daxilində və xaricə pul vəsaitlərinin köçürülməri, müştərilərin ixrac və idxlə eməliyyatlarının dəsteklənməsi, xarici valyutanın mübadilə edilməsi və hüquqi və fiziki şəxslər digər bank xidmətlərinin göstərilməsi daxildir. 31 dekabr 2018-ci il tarixinə Bankın eməliyyat şəbəkəsi baş idarə, 12 müstəqil şöbə (2017-ci il: 7) və 98 filialdan (2017-ci il: 92) ibarətdir.

Bank 29 dekabr 2006-ci il tarixli "Fiziki şəxslərin əmanətlərinin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan əmanətlərin sığortalanması üzrə dövlət programında iştirak edir. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu üç illik müddətdə yerli valyuta ilə illik faiz dərəcəsi 15%-dək olan əmanətlərin və xarici valyuta ilə illik faiz dərəcəsi 3%-dək olan əmanətlərin tam kompensasiya edilməsinə zəmanət verir.

31 dekabr 2018-ci il tarixinə Bankın işçilərinin sayı 2,814 (2017-ci il: 2,513) olmuşdur.

Bankın rəsmi ünvanı belədir: Azərbaycan, Bakı, AZ1014, Füzuli küçəsi, 71.

31 dekabr tarixinə Bankın mövcud sehmlərinə aşağıdakı sehmdarlar sahib olmuşlar:

<b>Səhmdar</b>	<b>2018, %</b>	<b>2017, %</b>
Paşa Holding MMC	99.87	99.87
Fiziki şəxslər	0.13	0.13
<b>Cəmi</b>	<b>100.00</b>	<b>100.00</b>

31 dekabr 2018-ci ve 2017-ci il tarixlerinde Bankın tam mülkiyyətçiləri və ümumi birgə nəzarəti həyata keçirən şəxslər xanım Leyla Əliyeva və xanım Arzu Əliyevadır.

31 dekabr 2018-ci il tarixinə Bank 3 may 2018-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bank tərəfindən təsis edilmiş "Birkart bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətin ("törəmə müəssisə") 100%-lik sahibi olmuşdur. 31 dekabr 2018-ci il tarixinə Bank buraxılmış ümumi məbləği 500 AZN olan və hər birinin nominal dəyeri 10 min manat olmaqla 50 sehmə bölünmiş və ödənilməsi gözlənilən sehm kapitalını tam olaraq ödəmişdir. Törəmə müəssisə Birkart plastik kartları vasitəsilə kreditlərin verilmesini və lizing, faktoring və bank zəmanətlərinin burağılması kimi digər bank maliyyə xidmətləri əsasılaşdırır. 31 dekabr 2018-ci il tarixinə törəmə müəssisə fəaliyyətə başlamamışdır.

Kapital Bank ASC və onun törəmə müəssisəsi (birlikdə "Bank") hazırkı maliyyə hesabatlarında konsolidasiya edilmişdir.

## 2. Hesabatların tərtibatının əsası

### Ümumi məsələlər

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ("MHBS") əsasında hazırlanmışdır.

Azərbaycan manatı Bankın funksional və təqdimat valyutasıdır, çünki eməliyyatların eksəriyyəti Azərbaycan manatı ilə ifadə edilir, ölçütür və ya maliyyəleşdirilir. Digər valyutalarla aparılmış eməliyyatlar xarici valyuta ilə eməliyyatlar kimi uçota alınır. Bank qeydlərinin aparılmasını və konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasını Azərbaycan manatı ilə və MHBS-ə uyğun olaraq həyata keçirir. Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları, xüsusi olaraq qeyd edilmiş hallar və bir sehm üzrə dəyer istisna olmaqla, min Azərbaycan manatı ("AZN") ilə təqdim edilir. Ədalətli dəyerlə ölçülmüş binalar, digər ümumi galirdə ədalətli dəyerlə (DÜGƏD) eks etdirilən investisiya qiymətli kağızları və derivativ maliyyə aletləri və öhdəlikləri istisna olmaqla, maliyyə hesabatları ilkin maya dəyeri əsasında hazırlanmışdır.

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmali

#### Mühasibat uçotu prinsiplerində dəyişikliklər

##### 9 sayılı MHBS Maliyyə alətləri

9 sayılı MHBS 1 yanvar 2018-ci il tarixində və ya bu tarixdən sonrakı illik dövrlər üçün 39 sayılı "Maliyyə alətləri: Tanınma və qiymətləndirmə" adlı MUBS-ni əvəz edir. Bank 2017-ci il üzrə 9 sayılı MHBS-nin əhətə dairəsinə daxil olan maliyyə alətləri üçün müqayisəli məlumatı yenidən təqdim etməmişdir. Buna görə 2017-ci il üzrə müqayisəli məlumatlar 39 sayılı MUBS-əsasında təqdim edilir və 2018-ci il üzrə təqdim edilən məlumatlarla müqayisə edilmir. 9 sayılı MHBS-nin qəbul edilməsindən əməle gələn fərqlər birləşə 1 yanvar 2018-ci il tarixinə bölüşdürülməmiş mənfeətdə tanınmışdır və aşağıda açıqlanır.

##### (a) Təsnifləşdirmə və qiymətləndirmə

9 sayılı MHBS-yə əsasən, "yalnız əsas məbləğin və faizin ödənilməsi" (YƏMFÖ) meyarına uyğun gelməyen bütün borc maliyyə aktivləri ilkin tanınma zamanı mənfeət və ya zərərdə ədalətli dəyəri ölçülü aktivlər (MZƏD) kimi təsnifləşdirilir. Bu meyara uyğun olaraq, "əsas kreditləşmə sazişi" nə uyğun olmayan borc alətləri, məsələn, əlaqədar konvertasiya opsiyonları və ya "regress hüququ olmayan" kreditlər kimi alətlər MZƏD ilə ölçülür. YƏMFÖ meyarına cavab verən borc maliyyə aktivləri üçün, ilkin tanınmada təsnifat bu alətlərin idarə olunduğu biznes modelinə əsasən müəyyən edilir:

- ▶ "yigilmaq üçün saxlanılan" əsasda idarə olunan alətlər amortizasiya olunmuş dəyərlərə ölçülür;
- ▶ "yigilmaq və satış üçün saxlanılan" əsasda idarə olunan alətlər digər ümumi gəlirdə ədalətli dəyərdə ölçülür (DÜGƏD);
- ▶ ticarət maliyyə aktivləri daxil olmaqla digər əsaslarla idarə olunan alətlər MZƏD ilə ölçülür.

Alətin DÜGƏD ilə təsnifləşdirilməsi yekun olaraq təyin edildiyi hallar istisna olmaqla, kapital maliyyə aktivləri ilkin tanınmada MZƏD ilə ölçülü alət kimi təsnifləşdirilməlidir. DÜGƏD ilə təsnif edilən kapital investisiyaları üçün dividend gəliri istisna olmaqla, bütün realizasiya edilmiş və realizasiya edilməmiş gəlir və zərərlər, sonrakı dövrlərdə mənfeət və ya zərərə təsnifləşdirilməyərək, digər ümumi gəlirdə tanınır.

Maliyyə öhdəliklərinin təsnifatı və ölçüləsi hazırlı 39 sayılı MUBS-un tələbləri ilə müqayisədə əsas etibarı ilə dəyişməz olaraq qalır. Törəmə alətlər MZƏD ilə ölçülməkdə davam edəcəkdir. Əlaqədar törəmə alətləri artıq əsas maliyyə aktivindən ayrılmır.

##### (b) Dəyərsizləşmə

9 sayılı MHBS-nin tətbiqi Bankın maliyyə aktivləri üzrə dəyərsizləşmə zərərlərinin uçot qaydasını tamamilə dəyişmişdir, belə ki, 39 sayılı MUBS-un çəkilmış zərərlər əsasında yanaşması proqnoz gözlənilen kredit zərəri yanaşması (GKZ) ilə əvəz edilmişdir. 1 yanvar 2018-ci il tarixindən etibarən Bank kredit öhdəlikləri və maliyyə zəmanetləri müqavilələri ilə birlikdə MZƏD ilə ölçülməyen bütün kreditlər və digər borc maliyyə aktivləri üçün gözlənilən kredit zərərləri üçün ehtiyatı uçota alır. Kapital alətləri üzrə 9 sayılı MHBS əsasında dəyərsizləşmə hesablanır.

Kredit riski əməle gəldiyi andan etibarən ehəmiyyətli artdığı hallar istisna olmaqla ehtiyat növbəti on iki ay ərzində defolt ehtimalı ilə bağlı GKZ-yə əsaslanır. Maliyyə aktiv "satınalılmış və ya yaradılmış kredit üzrə dəyərsizləşmiş maliyyə aktiv" (SYKD) tərifinə uyğundursa, ehtiyat aktivin istifadə müddəti üzrə GKZ-dəki dəyişikliyə əsaslanır. Bankın dəyərsizləşmə metodunun detalları 23 sayılı Qeyddə göstərilir. 1 yanvar 2018-ci il tarixinə 9 sayılı MHBS-nin tətbiqinə kəmiyyət təsiri aşağıdakı (c) bəndində göstərilir.

##### (c) 9 sayılı MHBS-yə keçidin təsiri

Aşağıdakı cədvellərdə 9 sayılı MHBS-nin qəbul edilməsinin 1 yanvar 2018-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabata və bölüşdürülməmiş mənfeətə təsiri, o cümlədən 39 sayılı MUBS əsasında çəkilmış kredit zərərinin hesbalanması qaydasının 9 sayılı MHBS ilə nəzərdə tutulmuş GKZ ilə əvəz edilməsinin təsiri də əks etdirilir.

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali (davamı)

#### Mühasibat uçotu prinsiplərində dəyişikliklər (davamı)

39 sayılı MUBS əsasında balans dəyerinin 1 yanvar 2018-ci il tarixinə 9 sayılı MHBS əsasında qeydə alınmış qalıqlarla üzləşdirilməsi aşağıdakı cədvəldə təqdim edilir:

Maliyyə aktivləri	İstinad	39 sayılı MUBS əsasında ölçmə		Yenidən təsnifləşdirmə	Yenidən hesablanması		9 sayılı MHBS Məbləğ	Kategoriya
		Sınıf	Məbləğ		GKZ	Diger		
Pul vəsaitləri ve pul vəsaitlərinin ekvivalentləri	K və Db <sup>1</sup>	1,085,177		—	—	—	1,085,177	Amortizasiya hesablanmış dəyer
Kredit teşkilatlarından alınacaq məbləğlər	K və Db	572,372		—	—	—	572,372	Amortizasiya hesablanmış dəyer
Müşterilərə verilmiş kreditlər	K və Db	1,163,291		—	(14,744)	—	1,148,547	Amortizasiya hesablanmış dəyer
İnvestisiya qiymətli kağızları – DÜGƏD ilə borc qiymətli kağızları	A SMO <sup>2</sup>	295,717		—	—	(1,490)	294,227	Amortizasiya hesablanmış dəyer
İnvestisiya qiymətli kağızları – DÜGƏD ilə kapital qiymətli kağızları	B SMO	4,539		—	—	—	4,539	DÜGƏD (kapital)
Digər maliyyə aktivləri – amortizasiya hesablanmış dəyərdə	K və Db	50,248		—	—	—	50,248	Amortizasiya hesablanmış dəyer
<b>Qeyri-maliyyə aktivləri</b>								
Təxirə salınmış vergi aktivləri		—		—	—	—	—	
<b>Cəmi aktivləri</b>		<b>3,171,344</b>		<b>(14,744)</b>	<b>(1,490)</b>	<b>—</b>	<b>3,155,110</b>	
<b>Qeyri-maliyyə öhdəlikləri</b>								
Təxirə salınmış vergi öhdəlikləri		17,135		—	(4,261)	(298)	12,576	
Ehtiyatlar		4,010		—	6,563	—	—	10,573
<b>Cəmi öhdəliklər</b>		<b>21,145</b>		<b>—</b>	<b>2,302</b>	<b>(298)</b>	<b>23,149</b>	

<sup>1</sup> K və Db: Kreditlər və debitor borçları.

<sup>2</sup> SMO: Satış üçün mövcud olan.

A 1 yanvar 2018-ci il tarixinə Bank özünün əvvəlki satış üçün mövcud olan qiymətli kağızlar portfelinin bir hissəsini amortizasiya hesablanmış dəyərdə təsnif etmişdir. Bu aletlər YÖMFÖ meyarına uyğundur, fələ şəkildə alınıb-satılmamışdır və pul vəsaitlərinə toplamaq niyyəti ilə və satmaq niyyəti olmadan saxlanılmışdır.

B Bank əvvəlki satış üçün mövcud olan kapital aletlərini geri klassifikasiya edilə bilməyəcək seçim ilə DÜGƏD ilə kapital aletləri kimi təyin etmişdir.

Ehtiyatlar və bölgündürülmemiş mənfəət üzrə 9 sayılı MHBS-yə keçidin təsiri aşağıda təqdim edilir:

	<i>Ehtiyatlar və bölgündürülmemiş mənfəət</i>
<b>Ədalətli dəyar ehtiyatı</b>	
39 sayılı MUBS əsasında yekun qalıq (31 dekabr 2017-ci il)	4,463
Borc investisiya qiymətli kağızlarının satış üçün mövcud olan qiymətli kağızlardan amortizasiya hesablanmış dəyərdə eks olunan qiymətli kağızlara yenidən təsnifləşdirilməsi	(1,490)
Yuxarıdakılardan başlı təxirə salınmış vergi	298
<b>9 sayılı MHBS əsasında yenidən hesablanmış ilkin qalıq (1 yanvar 2018-ci il)</b>	<b>3,271</b>
<b>Bölgündürülmemiş mənfəət</b>	
39 sayılı MUBS əsasında yekun qalıq (31 dekabr 2017-ci il)	167,074
9 sayılı MHBS GKZ tanınması	(21,307)
Yuxarıdakılardan başlı təxirə salınmış vergi	4,261
<b>9 sayılı MHBS əsasında yenidən hesablanmış ilkin qalıq (1 yanvar 2018-ci il)</b>	<b>150,028</b>
<b>9 sayılı MHBS-nin qəbul edilməsinə görə kapitalda cəmi dəyişiklik</b>	<b>18,238</b>

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmalı (davamı)

#### Mühasibat uçotu prinsiplərində dəyişikliklər (davamı)

Aşağıdakı cədvəldə 39 sayılı MUBS əsasında məcmu ilkin kredit zərəri üçün ehtiyat və 37 sayılı "Ehtiyatlar, potensial öhdəliklər və potensial aktivlər" adlı MUBS əsasında kredit öhdəlikləri və maliyyə zamanat müqavilələri 9 sayılı MHBS əsasında GKZ ehtiyatları ilə üzəşdirilir.

	31 dekabr 2017-ci il tarixinə 39 sayılı MUBS / 37 sayılı MUBS əsasında kredit zərəri üçün ehtiyat	Yenidən hesablanması	1 yanvar 2018-ci il tarixinə 9 sayılı MHBS əsasında GKZ
<b>Aşağıdakilar üçün dəyərsizləşmə ehtiyatı</b>			
Amortizasiya hesablanmış dəyərdə kreditlər və debitor börləri	(90,643)	(14,744)	(105,387)
Maliyyə zamanatları və akkreditiyler	(4,010)	(6,291)	(10,301)
Istifadə edilməmiş kredit üzrə təshhüdlər	—	(272)	(272)
	<b>(94,653)</b>	<b>(21,307)</b>	<b>(115,960)</b>

#### 15 sayılı MHBS "Müşterilərə müqavilələrdən gəlirlər"

2014-cü ilin may ayında buraxılmış və 2016-ci ilin aprel ayında düzəlişlər edilmiş 15 sayılı MHBS, müştərilərə müqavilələrdən irəli gələn gəlirlərin əçəta alınması üçün 5 mərhələli modeli tətbiq edir. 15 sayılı MHBS-ya görə gəlirlər müəssisənin müştəriyə göndərdiyi mallar və ya xidmetlər evəzində alınması gözənilən vəsaiti eks etdirdən məbləğdə tanınır. Lakin, standart maliyyə aletləri və lizinglərlə bağlı gəlirlərə tətbiq edilmir və beləliklə de Bankın gəlirlərinin əksəriyyətinə, o cümlədən 9 sayılı "Maliyyə aletləri" adlı MHBS və 17 sayılı "İcarələr" adlı MUBS-un əhəse dairəsinə daxil olan faiz gəlirlərinə, qiymətli kağızlarla eməliyyatlar üzrə gəlirlərə/żərərlərə), icarədən gelirə təsir göstərmir. Nəticədə, aşağıda təsvir olunan dəyişkən ödənişin qiymətləndirilməsinə göstərilən təsir istisna olmaqla, bu standartın qəbul edilməsi Bankın gəlirlərinin əksəriyyətinə təsir göstərmir.

15 sayılı MHBS qəbul edilməzdən əvvəl dəyişkən ödəmə tarixi məlumatlara əsasən qiymətləndirilirdi. 15 sayılı MHBS-ye uyğun olaraq gəlirlər yalnız dəyişkən ödəniş ilə bağlı qeyri-müeyyənlilik sonradan aradan götürüləndə əhəmiyyətli qaytarmanın baş verməyəcəyi ehtimalı yüksək olduğu haldə tanınmalıdır. Bank, əvvəller eməliyyat qiymətinə daxil edilmiş məbləğlə müqayisədə dəyişkən ödənişin qiymətləndirilməsində yuxarıdakı tələbi tətbiq etmişdir. Bu, 15 sayılı MHBS-nin tətbiqindən əvvəl Standartlarla və müvafiq şəhərlər müqayisədə 1 yanvar 2018-ci il tarixinə digər aktivlərin və digər öhdəliklərin 13,412 AZN məbləğində azalması, həmçinin cari dövr üzrə digər aktivlərin və digər öhdəliklərin 13,616 AZN məbləğində azalması ilə nəticələnmişdir. Təxirə salınmış vergiya təsir sıfırdır.

Bank yeni standartı modifikasiya edilmiş retrospektiv metoddan istifadə edərək, 1 yanvar 2018-ci il tarixində ilkin bölgündürüməmiş mənfeətdə məcmu keçid təsirini tanımaqla və müqayiseli məlumatı yenidən hesablaşmadan tətbiq etmişdir.

#### 22 sayılı MHBŞK şəhri "Valyuta eməliyyatları və avans ödənişləri"

Bu Şəhər izah edir ki, avans məbləğinə aid olan əlaqəli aktivin, xərcin və ya gəlirin (və ya bunların bir hissəsinin) ilkin tanınmasında istifadə ediləcək spot valyuta məzənnəsinin müəyyənləşdirilməsində eməliyyat tarixi olaraq müəssisə tərəfindən avans ödənişindən irəli gələn qeyri-monetary aktiv və ya qeyri-monetary öhdəliyin ilkin olaraq tanındığı tarix hesab edilir. Bir çox avans ödəniş və ya daxilolma olduqda, müəssisə hər bir avans ödəniş və ya daxilolma üçün eməliyyat tarixini müəyyən etməlidir. Bu şəhər Bankın konsolidasiya edilmiş maliyyə hesabatlarına təsir göstərmir.

#### Konsolidasiya üçün əsas

Törəmə müəssisələr, yəni Bankın nəzarət etmək imkanı olduğu bütün müəssisələr, konsolidasiya edilir. Nəzarət bu-haldə yaranır ki, Bank investisiya obyektlində iştirakçı ilə bağlı zərərə meruz qalsın və ya gəlir eldə etmək hüququna malik olsun və investisiya obyekti üzrə nəzarət hüququ vasitəsilə həmin gəlirlərə təsir etmək imkanına malik olsun, Xüsusile, Bank investisiya obyekti yəniz və yəniz o halda nəzarət edir ki, Bank:

- Investisiya obyekti üzrə nəzarət hüququna malik olsun (yəni mövcud olan hüquqlar hazırlıda investisiya obyektiinin müvafiq fəaliyyətini idarə etmək imkanını versin);
- Investisiya obyektlində iştirakla bağlı zərər və ya gəlirlər eldə etmək hüququna malik olsun; və
- Gəlirlərə təsir göstərmək üçün investisiya obyekti üzrə nəzarəti istifadə etmək bacarığına malik olsun.

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)

#### Konsolidasiya üçün əsas (davamı)

Ümumiyyətlə, ferziyyəyə görə səsvermə hüquqlarının çoxluğu nəzarətin əldə edilməsi ilə neticələnir. Bu ferziyyəni dəsteklemək üçün və Bank səsvermə hüquqlarının və ya investisiya obyektində analoji hüquqların çoxluğundan az paya sahib olanda Bank investisiya obyekti üzrə nəzəret hüququnun olub-olmadığını qiymətləndirərək bütün müvafiq fakt və şəraitləri, o cümlədən aşağıdakılardı nəzərdən keçirir:

- Investisiya obyektində digər səsvermə hüquqlarının sahibləri ilə müqavilə razılaşması (razılaşmaları);
- Digər müqavilə razılaşmalarından irəli gələn hüquqlar;
- Bankın səsvermə hüquqları və potensial səsvermə hüquqları.

Törəmə müəssisələr nəzəret Banka keçdiyi tarixdən konsolidasiya edilir və nəzəret başa çatdıqdan sonra konsolidasiya dayandırılır. Bütün qrupdaxili eməliyyatlар, balanslar və qrupun şirkətləri arasında eməliyyatlardan əldə edilən realizasiya edilməmiş gelirlər tamamilə silinir. Aparılmış eməliyyatlar köçürülen aktivin dəyərsizləşməsini göstərmirsə, realizasiya edilməmiş zərərlər də silinir. Lazım gəldikdə, Bankın qəbul etdiyi siyasetə uyğunlaşmaq məqsədilə törəmə müəssisələrin uçot siyasetində dəyişiklik aparılır.

Törəmə müəssisənin mülkiyyət payındaki dəyişiklik, nəzəret hüququ dəyişmedikdə, kapital eməliyyatı kimi uçota alınır. Zərərlər defisitli saldo ilə neticələnse də, qeyri-nəzəret iştirak payına aid edilir. Bank törəmə müəssisə üzrə nəzəreti itirdikdə, o, törəmə müəssisənin aktivləri (o cümlədən qudvili) və öhdəlikləri, qeyri-nəzəret paylarının balans dəyəri, kapitalda qeyde alınmış ümumi məzənnə fərqlərini uçotdan silir; əldə edilmiş kompensasiyanın ədalətli dəyərini, saxlanılan investisiyanın ədalətli dəyərini və mənfeət və ya zərərdə her hansı elavəni və ya defisiti tanır və əvvəl digər ümumi gelirdə tanılmış komponentlərdə əsas şirkətin payını mənfeət və ya zərərə yenidən təsnif edir.

#### Ədalətli dəyərin ölçülmesi

Bank MZƏD və DÜGƏD ilə maliyyə əletlərini və qeyri-maliyyə aktivlərini, misal üçün binaları, hər balans hesabatı tarixində ədalətli dəyərlə ölçür.

Ədalətli dəyər ölçmə tarixində bazar iştirakçıları arasında aparılan müntəzəm eməliyyatlər zamanı aktivin satılmasından alını biləcək və ya öhdəliyin köçürülməsinə görə ödənilə biləcək məbləğdir. Ədalətli dəyər ölçülərkən aktivin satılması və ya öhdəliyin köçürülməsi eməliyyatının aşağıdakı yerlərdən birində aparılması ehtimal edilir:

- Aktivin və ya öhdəliyin əsas bazarı; və ya
- Əsas bazar olmayıanda, aktivin və ya öhdəliyin en əlverişli bazarı.

Bankın əsas və ya en əlverişli bazara çıxışı olmalıdır. Aktivin və ya öhdəliyin ədalətli dəyəri bazar iştirakçıları aktivini və ya öhdəliyi qiymətləndirərək istifadə etdiyi ferziyyələri istifadə etməklə ölçüləlidir və bu zaman ehtimal edilməlidir ki, bazar iştirakçıları öz hərəkətlərində en yaxşı iqtisadi mənafelerini güdürlər. Qeyri-maliyyə aktivinin ədalətli dəyəri ölçülərkən bazar iştirakçısının, aktivin maksimal və en yaxşı şəkildə istifadə etməklə və ya həmin aktivin maksimal və en yaxşı şəkildə istifadə edəcək digər bazar iştirakçısına satmaqla, iqtisadi fayda əldə etmək qabiliyyəti nəzərə alınır.

Bank mövcud şəraitde münasib olan və ədalətli dəyəri ölçmek üçün kifayət qədər məlumatları olan, müvafiq bazar məlumatlarını maksimal istifadə edən və müşahidə edilməyen məlumatların istifadəsinə minimuma endirən qiymətləndirmə üsullarını istifadə edir. Maliyyə hesabatlarında ədalətli dəyəri ölçülən və ya təqdim edilən bütün aktivlər və öhdəliklər ədalətli dəyərin ölçüləsməsi üçün ümumiyyətə əhəmiyyətli olan en aşağı səviyyəli giriş məlumatları əsasında ədalətli dəyər iyerarxiyasının daxilində aşağıda təsvir olunan kateqoriyalara bölünür:

- Səviyyə 1 – oxşar aktivlər və ya öhdəliklər üçün fəal bazarlarda kvotasiya edilmiş (təshih edilməmiş) qiymətləri, mövcud oları;
- Səviyyə 2 – ədalətli dəyərin ölçüləsməsi üçün əhəmiyyətli olan en aşağı səviyyəli giriş məlumatları birbaşa və ya dölyası ilə müşahidə edilən qiymətləndirmə üsulları;
- Səviyyə 3 – ədalətli dəyərin ölçüləsməsi üçün əhəmiyyətli olan en aşağı səviyyəli giriş məlumatları müşahidə edilməyen qiymətləndirmə üsulları.

Maliyyə hesabatlarında dövrü şəkildə tanınan aktivlər və öhdəliklər üçün Bank hər hesabat dövrünün sonunda kateqoriyalara bölməni yenidən qiymətləndirərək iyerarxiyanın daxilində Səviyyələr arasında köçürmələrin baş verib-vernədiyihi müəyyən edir (ədalətli dəyərin ölçüləsməsi üçün ümumiyyətə əhəmiyyətli olan en aşağı səviyyəli giriş məlumatları əsasında).

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmalı (davamı)

#### Maliyyə aktivləri və öhdəlikləri

##### *İllikin tanınma*

###### *Tanınma tarixi*

Maliyyə aktivlərinin və öhdəliklərinin bütün müntəzəm alışları və satışları, alqı-satış tərixində, yeni Bank aktiv və ya öhdəliyi almaq öhdəliyini üzərinə götürdüyü tarixdə tanınır. Müntəzəm alış və ya satış əməlliyyatları qanunvericiliklə və ya bazar razılaşmaları ilə ümumi şəkilde müəyyən edilmiş müddət ərzində aktivlərin və öhdəliklərin çatdırılmasını tələb edən maliyyə aktivlərinin və öhdəliklərinin alınması və ya satılması demekdir.

##### *İllikin ölçümə*

Maliyyə aletlərinin təsnifatı illik tanınmada onların müqavilə şərtlərindən və aşətli idarə etmək üçün biznes modelindən asılıdır. Maliyyə aletləri ilk önce ədalətli dəyerlər ölçülür və MZƏD ilə tanınan maliyyə aktivləri və maliyyə öhdəlikləri istisna olmaqla, əməliyyat xərcləri həmin məbləğə eləvə edilir və ya bu məbləğdən çıxılır.

##### *Maliyyə aktivləri və maliyyə öhdəliklərinin ölçmə kateqoriyaları*

1 yanvar 2018-ci ildən etibaren Bank bütün maliyyə aktivlərini aktivlərin idarə edilməsi üçün biznes modeli və aktivlərin aşağıdakılardan biri ilə ölçülümiş müqavilə şərtləri əsasında təsnifləşdirir:

- Amortizasiya edilmiş dəyer;
- DÜĞƏD;
- MZƏD.

Bank töremsə və ticarət portfelini MZƏD ilə təsnif edir və ölçür. Bank maliyyə aletlərini bu halda MZƏD ilə təyin edə bilər ki, bunu etməklə ölçmə və ya tanıma uyğunsuzluqlarını aradan götürmüş və ya əhəmiyyətli dərəcədə azaltmış olsun.

1 yanvar 2018-ci ilədək Bank maliyyə aktivlərini kreditlər və debitor borcları (amortizasiya edilmiş dəyer), MZƏD, satış üçün mövcud olan və ya ödəmə müddəti tamamlanana qədər saxlanılan aktivlər (amortizasiya edilmiş dəyer) kimi təsnifləşdirirdi.

Kredit öhdəlikləri və maliyyə zəmanətləri istisna olmaqla maliyyə öhdəlikləri ticarət məqsədləri üçün saxlanılınca, töremsə aşətler olanda və ya ədalətli dəyerin təyin edilməsi tətbiq ediləndə amortizasiya edilmiş dəyer və ya MZƏD ilə ölçülür.

##### *Kredit təşkilatlarından alınacaq məbləğlər, müştərilərə kreditlər, amortizasiya edilmiş dəyerlər investisiya qiymətləri kağızlanı*

1 yanvar 2018-ci ilə qədər kredit təşkilatlarından alınacaq məbləğlərə və müştərilərə kreditlərə, aşağıdakılardan istisna olmaqla, fələ bazaarda kvotasiyası olmayan sabit və ya müəyyən edilə bilən ödənişləri olan qeyri-töremsə maliyyə aktivləri daxil idi:

- Bankın dərhal və ya yaxın gelecekde satmaq niyyəti olduğu;
- Bankın illik tanınmada MZƏD ilə və ya satış üçün mövcud olan kimi təsnif etdiyi;
- Krediti ödəmə qabiliyyətinin pisləşməsindən iżli gelən və bu halda satış üçün mövcud olan kimi təsnifləşdirilməli olan hallar istisna olmaqla, Bankın illik investisiyalarının əhəmiyyətli hissəsini qaytarı bilmədiyi aktivlər.

1 yanvar 2018-ci ildən etibaren Bank kredit təşkilatlarından alınacaq məbləğləri, müştərilərə verilmiş kreditləri, investisiya borc qiymətləri kağızlarını və digər maliyyə investisiyalarını yalnız aşağıdakı hər iki şərt yerinə yetiriləndə amortizasiya edilmiş dəyerlər ölçür:

- Maliyyə aktivinə biznes modeli çərçivəsində müqavilə üzrə pul vəsaitlərini toplamaq məqsədilə saxlanılır;
- Maliyyə aktivinə üzrə müqavilə şərtləri müəyyən olunmuş tarixlərdə qalan əsas məbləğ üzrə yalnız əsas məbləğ və faiz ödənişlərindən (YƏMFÖ) ibarət pul vəsaitlərinin yaranmasına səbəb olur.

Bu şərtlər təfərrüat ilə aşağıda açıqlanır.

### **3. Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)**

#### **Maliyyə aktivləri və öhdəlikləri (davamı)**

##### *Biznes modelin qiymətləndirilməsi*

Biznes meqsədine çatmaq üçün Bank, maliyyə aktivləri qrupunun idarə edilməsini daha yaxşı eks etdirən seviyyədə biznes modelini müəyyən edir.

Bankın biznes modeli her bir alət üzrə deyil, ümumi portfeller seviyyesində qiymətləndirilir və aşağıdakılardan daxil olmaqla müşahidə olunan amillərə əsaslanır:

- Biznes modelin və həmin biznes model çərçivəsində saxlanılan maliyyə aktivlərinin səməreliyi hansı yolla qiymətləndirilir və bu məlumatlar müəssisənin əsas idarə heyətinə neçə çatdırılır;
- Biznes modelin (və həmin biznes model çərçivəsində saxlanılan maliyyə aktivlərinin) səməreliyinə təsir edən risklər, xüsusilə də bu risklərin idarə olunması üsulları; və
- Biznesi idarə edən mənecərlər neçə mükafatlandırılır (məsələn, mükafatın idarə olunan aktivlərin ədaləti dəyərinə, yoxsa müqavilə üzrə alınmış pul vəsaitlərinin hərəkətinə əsaslanması);
- Satışların gözlənilən əzəməti, dəyeri və vaxtı da Bankın qiymətləndirməsi üçün vacib amillərdir.

Biznes modelin qiymətləndirilməsi "ən pis" və ya "stress" kimi sənariörləri nəzərə almadan ağlabatan şəkildə baş vermesi gözlənilən sənariörlərə əsaslanır. İlkən tanınmadan sonra pul vəsaitlərinin hərəketi Bankın ilkən gözləntilərindən fərqli şəkildə həyata keçirilirsə Bank həmin biznes modelində saxlanılan qalan maliyyə aktivlərinin təsnifatını dəyişmir, lakin gələcəkdə yeni yaranan və ya yeni alınan maliyyə aktivlərini qiymətləndirərkən belə məlumatları nəzərə alır.

##### *YƏMFÖ testi*

Təsnifləşdirmə prosesinin ikinci addımı olaraq Bank maliyyə aktivinin YƏMFÖ testinə uyğun olub-olmadığını müəyyən etmək üçün müqavilə şərtlərini qiymətləndirir.

Bu testin meqsədleri üçün "Əsas məbləğ" maliyyə aktivinin ilkən tanınma tarixindəki ədalətli dəyeridir və maliyyə aktivinin istifadə müddəti üzrə (məsələn, əsas məbləğ qaytarılarda və ya əlavə/endirim amortizasiya edildən) dəyişə bilər.

Kredit müqaviləsi daxilində faizin ən əhəmiyyətli elementləri adətən pulun zaman dəyərinə görə kompensasiya və kredit riskidir. YƏMFÖ qiymətləndirməsini həyata keçirmək üçün Bank mühakimələr yürüdür və maliyyə aktivinin ifadə edildiyi valyuta və faiz dərəcəsinin müəyyən edildiyi müddət kimi müvafiq amilləri nəzərə alır.

Əksinə, əsas kredit müqaviləsi ilə əlaqəsi olmayan müqavilə pul vəsaitlərinin hərəkətində minimal seviyyədən daha iri oları risklər və ya dəyişkənlilik səbəbən müqavilə şərtləri yalnız əsas məbləğin və faizin ödənişi olan müqavilə pul vəsaitlərinin hərəketini yaratır. Belə hallarda maliyyə aktiv MZƏD ilə ölçüləmelidir.

##### *DÜGƏD ilə borc alətləri*

1 yanvar 2018-ci ildən etibarən Bank aşağıdakı şərtlərin hər ikisi yerinə yetirilərsə, DÜGƏD ilə ölçülmüş borc alətlərinin 9 sayılı MHBS əsasında yeni kateqoriyasını tətbiq edir:

- Alət biznes modeli çərçivəsində həm müqavilə üzrə pul vəsaitlərini toplamaq, həm də maliyyə aktivini satmaq məqsədile saxlanılır;
- Maliyyə aktiv üzrə müqavilə şərtləri YƏMFÖ testinə uyğundur.

DÜGƏD ilə borc alətləri sonradan ədalətli dəyerlə ölçülür, tanınmış ədalətli dəyerdə dəyişikliklərə görə yaranan gelir və zərərlər isə DÜG-də tanınır. Faiz gelirləri və məzanne fərqindən gelir və zərərlər mənfeət və ya zərərdə amortizasiya edilmiş dəyerdə ölçülülmüş maliyyə aktivləri ilə eyni qaydada tanınır. Tanınması dayandırıldandə əvvəller DÜG-də tanınmış məcmu gelir və ya zərərlər DÜG-dən mənfeət və ya zərərə yenidən təsnif edilirdi.

DÜGƏD ilə ölçülmüş borc qiymətli kağızları üzrə GKZ maliyyə vəziyyəti haqqında hesabatda həmin maliyyə aktivlərinin balans dəyərini azaltır, bunlar ədalətli dəyerdə qalır. Əksinə, DÜG-də yüksəlmış dəyərsizləşmə məbləği kimi aktivlər amortizasiya edilmiş dəyerdə ölçüsəydi yaranı biliçək ehtiyata bərabər məbləğ mənfeət və ya zərərdə müvafiq xərc yaradılmışa tanınır. DÜG-də tanınmış yüksəlmış zərər aktivin tanınması dayandırıldanda mənfeət və zərərə aid edilir.

##### *DÜGƏD ilə kapital alətləri*

1 yanvar 2018-ci ildən etibarən ilkən tanınmada Bank bəzi hallarda 32 sayılı "Maliyyə alətləri: Təqdimatı" adlı MUBS əsasında kapital tərifinə uyğun olan bəzi kapital investisiyalarını ticaret üçün saxlanılan alətlər kimi deyil, DÜGƏD ilə kapital alətləri kimi təsnif etmək üçün yekun seçim edir. Belə təsnifat alətlər üzrə fərdi şəkildə müəyyən edilir.

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)

#### Maliyyə aktivləri və öhdəlikləri (davamı)

Bu kapital alətləri üzrə gelir və zərerler heç zaman mənfeət və ya zərər yenidən təsnifləşdirilmir. Ödəmə hüququ müəyyən ediləndə, dividendlər mənfeət və ya zərərdə digər gelir kimi tanınır, lakin Bank alətin dəyərinin bir hissəsinin qaytarılması olan belə daxil olmalardan faydalansırsa, bu halda belə gelirlər DÜG-de tanınır. DÜGƏD ilə kapital alətləri üzrə dəyərsizləşmənin qiymətləndirilməsi aparılmışdır. Bu alətlər silinəndə, yüksəlmış yenidən qiymətləndirmə ehtiyatı bölüşdürülməmiş mənfeətə köçürülür.

*Maliyyə zəmanətləri, akkreditivlər və istifadə edilməmiş kredit üzrə təəhhüdlər*

Bank maliyyə zəmanətləri, akkreditivlər və kredit öhdəliklərini təqdim edir.

Maliyyə zəmanətləri ilkin olaraq maliyyə hesabatlarında alınmış mükafata bərabər olan ədaletli dəyərlə tanınır. Ilkin tanınmadan sonra Bankın hər bir zəmanət üzrə öhdəliyi konsolidasiya edilmiş mənfeət və ya zərər haqqında hesabatda tanınmış məcmu amortizasiya çıxılmaqla ilkin olaraq tanınmış və 37 sayılı MUBS esasında (1 yanvar 2018-ci ildək) – zəmanət nəticəsində yaranan hər hansı maliyyə öhdəliyini ödəmek üçün tələb olunan xərcin ən yaxşı qiymətləndirməsi və ya 9 sayılı MHBS esasında (1 yanvar 2018-ci ildən sonra) – GKZ ehtiyatı məbləğlərindən daha yuxarı olanı ilə ölçülür.

Istifadə edilməmiş kredit üzrə təəhhüdlər və akkreditivlər kimi öhdəliklər öhdəliyin müddəti ərzində Bankın əvvəlcədən müəyyən edilmiş şərtlərlə müştəriyə kredit təqdim etməsini nəzərdə tutur. Maliyyə zəmanəti haqqında müqavilələr eyni qaydada 39 sayılı MUBS esasında yüklü müqavilə üçün ehtiyat ayrılrı, lakin 1 yanvar 2018-ci ildən bù müqavilələr GKZ tələbərinin əhatə dairəsinə daxildir.

#### *İcra zəmanətləri*

İcra zəmanətləri digər tərəf müqavilə öhdəliyini yerinə yetirməyəndə kompensasiyanın ödənilməsini nəzərdə tutan müqavilələrdir. İcra zəmanətləri kredit riskini ötürür. İcra zəmanəti müqavilələri üzrə risk digər tərəflə müqavilə öhdəliklərinin yerinə yetirilməməsi təhlükəsindən ibarətdir. Beləliklə, icra zəmanətləri maliyyə alətləri hesab edilmir və buna görə də 9 sayılı MHBS-nin əhatə dairesine aid edilmir.

#### *Kreditlər və debitor borcları*

1 yanvar 2018-ci ildək kreditlər və debitor borcları fəal bazarda dövr etməyen, dəyişməz və ya müəyyən edilə bilən ödənişli qeyri-törəmə maliyyə aktivləri idi. Onlar dərhəl və ya qısa müddətdə satılmaq üçün nəzərdə tutulmur, ticaret qiymətli kağızları kimi təsnif edilmir və ya satış üçün mövcud olan investisiya qiymətli kağızları kimi göstərilirdi. Belə aktivlər effektiv faiz dərəcəsi metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərlə eks etdirilirdi. Gəlir və zərerlər mənfeət və ya zərərdə kreditlər və debitor borcları uçotdan çıxarılınca və ya dəyərsizləşəndə, eləcə də amortizasiyanın hesablanması prosesində eks etdirilirdi.

#### *Satış üçün mövcud olan maliyyə aktivləri*

1 yanvar 2018-ci ildək satış üçün mövcud olan maliyyə aktivləri satış üçün təyin edilmiş və ya yuxarıda göstərilən üç sənifdən heç birinə təsnif edilməyən qeyri-törəmə maliyyə aktivləri idi. Ilkin tanınmadan sonra satış üçün mövcud olan maliyyə aktivləri ədaletli dəyərlə ölçülürdü və bu zaman gəlir və ya xərclər investisiyanın tanınması dayanana və ya investisiyanın dəyərsizləşməsi müəyyən edilənə qədər digər ümumi gəlinin tərkibində eks etdirilirdi. Belə halda əvvəl digər ümumi gəlinin tərkibində eks etdirilmiş məcmu gəlir və ya zərər konsolidasiya edilmiş mənfeət və ya zərər haqqında hesabatda yenidən təsnif edilirdi. Bununla bərabər effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faizler mənfeət və ya zərərdə eks etdirilirdi.

#### *Maliyyə aktivləri və öhdəliklərinin yenidən təsnif edilməsi*

1 yanvar 2018-ci ildən etibarən, Bank maliyyə aktivlərini idarə etmək üçün biznes modelini dəyişdiyi müstəsna hallar istisna olmaqla, Bank maliyyə aktivlərini ilkin tanınmadan sonra yenidən təsnif etmir. Maliyyə öhdəlikləri heç zaman yenidən təsnif edilmir. Bank 2017-ci ildə heç bir maliyyə aktiv və ya maliyyə öhdəliyini yenidən təsnif etmemişdir.

#### *Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri*

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri kassada olan pul vəsaitləri, ARMB-dən alınacaq məbləğlər (məcburi ehtiyatları çıxmagaqla) və ödəmə müddəti verildiyi tarixdən etibarən doxsan gündən artıq olmayan və müqavilə yükünlüyündən azad olan kredit təşkilatlarından alınacaq məbləğlər daxildir.

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmalı (davamı)

#### Törəmə maliyyə alətlər

Adı fealiyyətində Bank müxtəlif törəmə maliyyə alətlərindən, o cümlədən: valyuta və kapital bazalarında, fyuçers, forvard, svop və opsiyon alətlərindən istifadə edir. Belə maliyyə aktivləri ticaret məqsədləri üçün saxlanılır və adaletli dəyerle eks etdirilir. Ədalətli dəyer bazar kotirovkaları və ya cari bazarı, müvafiq alətin müqavilə qiymətlərini və ya digər əmilleri nəzərə alan qiymətləndirmə modelləri əsasında müəyyən edilir. Müsbət ədalətli dəyeri olan törəmə alətlər aktivlərin tərkibində, mənfi ədalətli dəyeri olanlar isə öhdəliklərin tərkibində eks etdirilir. Bu alətlərdən irəli gələn gelir və zərərlər konsolidasiya edilmiş manfəet və ya zərər haqqında hesabata, maliyyə alətinin xüsusiyyətdən asılı olaraq, ədalətli dəyerinin dəyişməsi manfəet və ya zərərdə eks etdirilən maliyyə alətlərindən xalis gəlirlər/zərərlər) və ya məzənnə fərqindən xalis gəlirlər/zərərlər) kimi daxil edilir.

Asılı törəmə alət, birləşmiş alətin pul vəsaitləri hərəkətlərinin bir hissəsinin muxtar törəmə alətə oxşar şəkildə dəyişməsi ilə neticələnən törəmə olmayan əsas aleti de özüne daxil edən hibrid müqavilənin tərkib hissəsidir. Asılı törəmə alət eks təqdirde müqaviləye əsasən tətəb edilən pul vəsaitləri hərəkətlərinin bir hissəsi və ya hamisənin təyin edilmiş faiz dərəcəsinə, maliyyə alətinin qiymətinə, əmətə qiymətinə, xarici valyuta məzənnəsinə, qiymət və ya dərəcələr indeksinə, kredit reytinginə və ya kredit indeksinə və ya digər dəyişən uyğun olaraq düzəliş edilməsinə səbəb olur, bir şərtlə ki, qeyri-maliyyə dəyişəni halında dəyişen müqavilə tərəfinə xas deyildir. Maliyyə alətinə əlavə edilmiş, lakin müqaviləye əsasən həmin alətdən asılı olmadan köçürüle bilən və ya sövdəleşmə üzrə fərqli qarşı tərəfa malik olan törəmə alət asılı törəmə alət deyil, fərdi maliyyə alətidir.

39 sayılı MUBS əsasında, maliyyə aktivləri, öhdəlikləri və qeyri-maliyyə əsas müqavilələrdən asılı olan törəmə alətlər ayrıca törəmə alətlər kimi uçota alınır və törəmə alət anlayışına uyğun geləndə (yuxarıda müəyyən edildiyi kimi), iqtisadi xüsusiyyətləri və riskləri əsas müqavilənin xüsusiyyət və riskləri ilə sıx əlaqəli olmayıandır və əsas müqavilənin özü ticarət üçün saxlanılmayanda və ya MZƏD ilə təyin edilməyəndə ədalətli dəyerlər tanınır. Əsas alətdən ayrılan asılı törəmə alətlər ticarət portfelində ədalətli dəyerlə eks etdirilirdi, ədalətli dəyerdə dəyişikliklər isə konsolidasiya edilmiş manfəet və ya zərər haqqında hesabatda tanınır.

1 yanvar 2018-ci ilde 9 sayılı MHBS tətbiq edildikdən sonra Bank maliyyə öhdəlikləri və qeyri-maliyyə əsas alətdən asılı olan törəmə alətləri bu yolla uçota alır. Maliyyə aktivləri biznes model və YƏMFÖ qiymətləndirmələri əsasında təsnifləşdirilir.

#### Borc öhdəlikləri

Buraxılmış maliyyə alətləri və ya onların komponentləri o halda öhdəlik kimi təsnif edilir ki, müqavila razılaşmasının mahiyyəti Bankın üzərinə aşağıdakı öhdəliklərdən birinin qoyulması ilə nüticələnsin: sahibə pul vəsaitləri və ya digər maliyyə aktivini çatdırmaq və ya öhdəliyi müəyyən məbləğdə pul vəsaitinin və ya digər maliyyə aktivinin müəyyən sayıda xüsusi kapital alətlərinə mübadilə etməkdən fərqli olan yolla ödəmek. Belə alətlərə müştəri, ARMB və dövlət təşkilatları, kredit təşkilatları qarşısında öhdəliklər və buraxılmış borç qiymətli kağızları daxildir. İlkin tanımından sonra borç öhdəlikləri amortizasiya olunmuş dəyerlə, effektiv faiz metodundan istifadə etməklə ölçülür. Gelir və zərərlər manfəet və zərərdə borç öhdəlikləri silindikdə, eləcə də amortizasiyanın hesablanması prosesində eks etdirilir.

Bank öz borcunu satın alırsa, həmin borc maliyyə vəziyyəti haqqında hesabatdan çıxarılır və öhdəliyin balans dəyeri ilə ödənilmiş vəsait arasındaki fərqli manfəet və ya zərərdə tanınır.

#### Lizinglər

##### Əməliyyat lizingi – Bank lizing əlan qismində

Lizing üzrə obyektlərin mülkiyyət hüququ ilə əlaqədar risk və gəlirlər lizingə verən tərəfindən Banka ötürülmədikdə aktivlərin lizingi əməliyyat lizingi hesab olunur. Əməliyyat lizingi əsasında ödənişlər lizingin müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən ümumi və inzibati xərclərin tərkibinə daxil edilir.

#### Maliyyə alətlərinin qarşılıqlı evəzləşdirilməsi

Bank maliyyə aktivləri və maliyyə öhdəliklərinin tanınmış məbləğlərini qarşılıqlı evəz etmək üçün qanuni hüquqa malik olduğu və ya hesablaşmanın evəzləşdirme əsasında həyata keçirmək, ya da eyni vaxtda aktivin reallaşdırmaq və öhdəliyi yerinə yetirmək niyyəti olduğu halda, qarşılıqlı evəzləşdirir və maliyyə vəziyyəti haqqında hesabatda xalis məbləğ kimi təqdim edir. Əvezləşdirmə hüququ gelecek hədisedən asılı olmamalıdır və bütün aşağıdakı hallarda qanuni hüquqa malik olmalıdır:

- biznesin adı gedişində;
- öhdəliklər yerinə yetirilmədikdə; və
- müəssisə və bütün qarşı-tərəflər iflaşa uğradıqda və ya müflisləşdikdə.

Bu adətən əsas evəzləşdirmə razılaşmalarında baş vermir və əlaqəli aktiv və öhdəliklər maliyyə vəziyyəti haqqında hesabatda ümumi məbləğdə göstərilir.

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmali (davamı)

#### Restrukturizasiya edilmiş kreditlər

İmkan dairesində Bank girova yiyələnmək əvəzinə kredit şərtlərini dəyişdirməyə çalışır. Bunə müşavila ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin uzadılması və yeni kredit şərtlərinin razılışdırılması daxildir.

1 yanvar 2018-ci ildən Bank maliyyə aktivinin, məsələn, müştəriyə verilən kreditin müddəti və şərtləri onun yeni bir kredite çevriləcəyi şəkildə dəyişdirildiyi hədə maliyyə aktivinin tanınmasını dayandırır, fərqli isə dəyərsizləşmə zərəri qeydə alınmadığı hədə tanınmanın dayandırılması ilə bağlı gelir və ya zərər kimi tanınır. Yeni tanınmış kreditlər GKZ-nin ölçülmesi məqsədləri üçün Mərhələ 1 kimi təsnif edilir. Dəyərsizləşən kreditlərin restrukturizasiyası maliyyə alətinin tanınmasının dayandırılması ilə nəticələnmir. Müştəriyə verilən kreditin tanınmasının dayandırılması baxımından qiymətləndirmə apararkən Bank aşağıdakı amilləri nəzərə alır:

- Kreditin valyutasında dəyişiklik;
- Qarşı-tərefin dəyişməsi;
- Dəyişiklik nticəsində əlet artıq YƏMFÖ meyarına uyğun olmayanda,

Dəyişiklik əhəmiyyətli şəkildə fərqli olan pul vəsaitlərinin hərəkəti ilə nəticələnmirsə, dəyişiklik tanınmanın dayandırılmasına gətirib çıxarmır. İlkin EFD (effektiv faiz dərəcəsi) ilə diskontlaşdırılan pul vəsaitlərinin hərəkətində dəyişiklik əsasında Bank, dəyərsizləşmə zərəri qeydə alınmadığı hədə konsolidasiya edilmiş mənfəət və ya zərərdə EFD istifadə etmeklə hesablanmış faiz gəlirinin tərkibində təqdim edilmiş dəyişiklikdən irəli gələn gelir və ya zərəri qeydə alır.

#### 39 sayılı MUBS əsasında maliyyə aktivlərinin dəyərsizləşməsi

1 yanvar 2018-ci ildək, maliyyə aktivinin və ya maliyyə aktivləri qrupunun dəyərsizləşməsi ehtimalına dair obyektiv səbutların olub-olmamasını müəyyən etmək üçün Bank hər hesabat tarixində qiymətləndirmə aparırı. Maliyyə aktiv və ya maliyyə aktivləri qrupu yalnız və yalnız aktiv ilk dəfə eks etdirildikdən sonra baş vermiş bir və ya bir neçə hadisə nticəsində dəyərsizləşmənin obyektiv səbutu olanda (baş vermiş "zərər hadisəsi") və ya bu zərər hadisəsi (və ya hadisələri) maliyyə aktiv və ya maliyyə aktivləri qrupundan gözənlənilən və etibarlı şəkildə qiymətləndirilə bilən pul vəsaitləri hərəkətlərinə təsir göstərəndə dəyərsizləşmiş hesab edilirdi. Dəyərsizləşmənin səbutlarına borcalanın və ya borcalanın grupunun mühüm maliyyə çətinlikleri ilə rastlaşması, faizlərin və ya əsas məbləğin ödənilməsi öhdəliklərini pozması, yüksək müflisləşmə və ya digər maliyyə yenidənqurması ehtimalı ilə qarşılaşmasına dair səbutlar, habelə müşahidə edilən bazar məlumatları əsasında qiymətləndirilən gələcək pul vəsaitləri hərəkətində ölçüle bilən azalmaya (məsələn, vaxtı keçmiş ödənişlərin səviyyələrində dəyişikliklərə və ya aktivlər üzrə zərərlərle uzalaşan iqtisadi şəraitlər) dair səbutlar daxil idi. Satış üçün mövcud olan maliyyə alətləri üçün dəyərsizləşmənin səbutuna həm də investisiyanın ədalətli dəyərinin əhəmiyyətli və ya davamlı şəkildə maya dəyerindən aşağı düşməsi daxil idi.

Bank fərdi olaraq mühüm maliyyə aktivləri üçün fərdi və fərdi olaraq mühüm olmayan maliyyə aktivləri üçün məcmu şəkildə dəyərsizləşməyə dair obyektiv səbutların olub-olmamasını qiymətləndirirdi.

Dəyərsizləşmə zərərlərinin çəkiləsinin obyektiv səbutu olanda, zərərin məbləği aktivlərin balans dəyəri ilə qiymətləndirilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri (hələ çəkilməmiş gələcəkdə gözənlənilən kredit zərərləri nəzərə alınmadan) arasında fərqli kimi ölçülürdü. Gələcək pul vəsaitlərinin hərəkəti ilk effektiv faiz dərəcəsindən və ya, satış üçün mövcud olan maliyyə aktivləri üçün investisiyanın maya dəyəri ilə onun ədalətli dəyəri arasındakı fərqi istifadə etmekdə diskontlaşdırıldı. Aktivin balans dəyəri ehtiyat hesabının istifadə edilməsi hesabına azalır və zərərin məbləği mənfəət və ya zərərdə eks etdirilirdi. Faiz gəlirləri azaldılmış balans dəyəri üzrə, aktiv üzrə ilk effektiv faiz dərəcəsi əsasında və ya satış üçün mövcud olan maliyyə aktivləri üçün dəyərsizləşmə zərərinin ölçüləşmə məqsədilə gələcək pul vəsaitlərinin hərəkətini diskontlaşdırmaq üçün istifadə edilən faiz dərəcəsindən istifadə etmeklə hesablanması davam edirdi. Aktivlər və müvafiq ehtiyat kreditin qaytarılması realistik perspektivləri olmayanda və bütün təminat reallaşdırıldıqda və ya Bankın mülkiyyətinə keçdiqda silinirdi. Əger növbəti ilde qiymətləndirilmiş dəyərsizləşmə zərərinin məbləği dəyərsizləşmə tanındıqdan sonra baş vermiş hadisə nticəsində artır və ya azalırsa, əvvəl tanınmış dəyərsizləşmə zərəri konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabatda geri qaytarıldı, satış üçün mövcud olan kapital investisiyalarının ədalətli dəyərində dəyərsizləşmədən sonra artırm isə digər ümumi gəlirdə eks etdirilirdi.

Dəyərsizləşmənin məcmu şəkildə qiymətləndirilməsi məqsədilə maliyyə aktivləri Bankın daxili kredit reytingləri sistemi əsasında qruplara bölünür və bu zaman aktivin növü, iqtisadi sektor, coğrafi mövqeyi, girovun növü, ödəniş vaxtının keçib-keçməlesi və digər müvafiq amillər kimi kredit riskinin xüsusiyyətləri nəzərə alınırı.

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)

#### 39 sayılı MUBS əsasında maliyyə aktivlərinin dəyərsizləşməsi (davamı)

Məcmu şəkildə dəyərsizləşmə baxımından qiymətləndirilmiş maliyyə aktivləri qrupu üzrə pul vəsaitlərinin geləcək hərəketləri bu qrupa daxil olan aktivlərin kredit riski xüsusiyyətləri ilə analoji xüsusiyyətlərə malik olan aktivlər üzrə zərərlərle bağlı tarixi məlumat əsasında müyyən edilirdi. Zərərlərle bağlı tarixi məlumatda həmin məlumatın aid olduğu illerdə təsir göstərməmiş cari şəraitlərin təsirini eks etdirmək və keçmiş müddətin hazırda mövcud olmayan şəraitlərinin təsirini istifadə etmək məqsədile müşahidə edilən cari bazar məlumatı əsasında düzəllişlər edilirdi. Geləcək pul vəsaitləri hərəketlərində dəyişikliklərin qiymətləndirmələri hər il üçün müşahidə edilən bazarda müvafiq məlumatlardakı dəyişiklikləri (misal üçün işsizlik seviyyəsi, daşınmaz əmlakın qiymətləri, emtəə qiymətləri, ödəniş statusunda dəyişikliklər və ya qrupun çəkdiyi zərərləri və ya onların həcmini eks etdirən digər amilləri) eks etdirirdi. Geləcək pul vəsaitləri hərəketlərin qiymətləndirilməsi üçün istifadə edilmiş metod və fərziyyələr müntəzəm qaydada yenidən baxılırkı, qiymətləndirilmiş zərərlərlə faktiki nəticələr arasındaki fərqlər azaldılsın.

9 sayılı MHBS əsasında dəyərsizləşmenin qiymətləndirilməsi üzrə məlumat 23 sayılı Qeyddə təqdim edilir.

#### Maliyyə aktivlərinin və öhdəliklərinin uçotdan çıxarılması

##### Maliyyə aktivləri

Maliyyə aktivləri (və ya müvafiq hallarda maliyyə aktivinin bir hissəsi və ya analoji maliyyə aktivləri qrupunun bir hissəsi) aşağıdakı hallarda uçotdan çıxarılır:

- aktivdən pul vəsaitlərini elde etmək hüquqlarının vaxtı başa çatmışdır;
- Bank özünün aktivdən pul vəsaitlərini almaq hüquqlarını üçüncü tərəfə köçürmüş və ya aktivdən pul vəsaitlərini almaq hüququnu saxlayaraq, üzərinə aktivdən pul vəsaitlərini "tranzit" razılaşması əsasında tam məbləğdə və çox yubanmadan ödəmək öhdəliyini götürmüdüür; və
- Bank: (a) aktiv üzrə risk və səmərələrin böyük hissəsini köçürmüş; (b) aktiv üzrə risk və səmərələrin böyük hissəsini köçürməmiş və ya özündə saxlamamış, lakin onlar üzrə nəzarət hüququnu köçürmüdüür.

Bank aktivdən pul vəsaitləri hərəketini almaq hüququnu köçürmüş və aktiv üzrə risk və səmərələrin ekseriyetini nə köçürməmiş, nə onları özündə saxlamamış, nə də aktiv üzrə nəzarət hüququnu köçürməmişdirse, aktiv, Bankın həmin aktivdə davam edən iştiraki müqabiliyində eks etdirilir. Köçürülmüş aktiv üzrə zamanlı formasında aktivdə iştirakanın davam etməsi aktivin ilkin balans dəyeri ilə Bankdan tələb oluna biləcək maksimal ödəniş məbləğindən az olanı ilə ölçülür.

Aktivdə iştirak, köçürülmüş aktiv üzrə yazılı və/və ya satın alınmış opsiyon (o cümlədən nağd hesablaşma əsaslı opsiyon və ya analoji alet) formasında davam edirse, Bankın davam edən iştirakanın həddi köçürülen aktivin Bank tərefindən geri alınacaq dəyerinə bərabərdir. Lakin ədalətli dəyerlə qiymətləndirilən aktiv üzrə yazılı "put" opsiyonu (o cümlədən nağd hesablaşma əsaslı opsiyon və ya analoji alet) istifadə etdir və bu halda Bankın davam edən iştirakanın həddi, köçürülen aktivin ədalətli dəyeri və opsiyonun icra qiymətindən az olanı ilə məhdüdülaşır.

##### Silinme

1 yanvar 2018-ci ildən etibarən maliyyə aktivləri yalnız Bank bərpəni dayandırıqdə tam və ya qismən silinir. Silinəcək məbləğ yüksək kredit ehtiyatından böyükdürse, fərqli ilk önce ehtiyata əlavə kimi tanınır, sonra isə ümumi balans dəyerinə aid edilir. Sonrakı bərpalar kredit zərəri üzrə xərcin azaldılmasına getirib çıxarır. Silinmə tanınmanın dayandırılmasının bir növüdür.

##### Maliyyə öhdəlikləri

Maliyyə öhdəliyi müvafiq öhdəlik icra ədildikdə, leğv ədildikdə və ya vaxtı başa çatdıqda uçotdan çıxarılır.

Mövcud olan bir maliyyə öhdəliyi eyni kreditor qarşısında tam fərqli şərtlərlə digəri ilə əvəz ədildikdə və ya mövcud öhdəliyin şərtlərinə əhəmiyyətli düzəllişlər ədildikdə, belə əvəz etmə və ya düzəlliş ilkin öhdəliyin tanınmasının dayandırılmasını və yeni öhdəliyin tanınmasını tələb edir və müvafiq balans dəyerlərindəki fərqlər mənşət və ya zərərdə eks etdirilir.

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali (davamı)

#### Vergiler

Cari mənfaət vergisi xəci Azərbaycan Respublikasının qanunları əsasında hesablanır.

Təxirə salınmış vergi aktivləri öhdəlik metodundan istifadə etməkla müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış mənfaət şirkətlərin birləşməsi olmayan eməliyyat zamanı qudvilin və ya aktiv və ya öhdəliyin ilkin tanınmasından irəli gəlməyəndə və eməliyyat zamanı ne uçot mənfaətin, ne də vergiyə cəlb edilən mənfaət və ya zərərə təsir göstərmədiyi hallarda, təxirə salınmış mənfaət vergisi aktivlərinin və öhdəliklərinin vergi bazası və onların maliyyə hesabatları məqsədləri üçün balans dəyərləri arasında bütün müvəqqəti fərqlər üzrə müəyyən edilir.

Təxirə salınmış vergi aktivləri yalnız bu dərəcədə müəyyən edilir ki, çıxılan müvəqqəti fərqlərin istifadə edildə bilməsi üçün vergiyə cəlb edilən mənfaətin mövcud olması ehtimalı olsun. Təxirə salınmış mənfaət vergisi aktivləri və öhdəlikləri, hesabat tarixine qüvvədə olan və ya esas etibarı ilə qüvvədə olan vergi dərəcələri və vergi qanunları əsasında aktivlərin satıldığı və ya öhdəliklərin yerinə yetirildiyi müddətdə tətbiq edilən vergi dərəcələri ilə ölçülür.

Bundan əlavə, Azərbaycanda Bankın fəaliyyəti ilə bağlı müxtəlif eməliyyat vergiləri tətbiq edilir. Bu vergilər ümumi və inzibati xərclərin tərkibinə daxil edilir.

Cari və təxirə salınmış vergi mənfaət və ya zərərdə tanınır, lakin cari və təxirə salınmış vergi digər ümumi gelirdə və ya birbaşa kapitalda tanınan maddələrə aidirsə, cari və təxirə salınmış vergi də, müvafiq olaraq, digər ümumi gelirdə və ya birbaşa kapitalda tanınır.

#### Əmlak və avadanlıqlar

Avadanlıqlar; gündəlik xidmət xərcləri, istisna olmaqla, yiğilmiş köhnəlməni və hər hansı tanınmış dəyərsizləşmə zərərini çıxmaga maya dəyeri ilə tanınır. Tanıma meyarına uyğun gələndə, avadanlıqların bir hissəsinin əvəz etdirilməsi xərcləri yaranan zaman həmin dəyərə daxil edilir.

Avadanlığın balans dəyeri dəyərsizləşmə baxımından balans dəyərinin qaytarılmayacağını göstərən hadisələr baş verendə və ya şəraitlər dəyişəndə yenidən qiymətləndirilir.

İlk olaraq maya dəyeri ilə tanındıqdan sonra əmlak (binalar) yenidən qiymətləndirilmiş dəyerlə əçota alınır. Həmin yenidən qiymətləndirilmiş dəyer yenidən qiymətləndirmə tarixində ədalətli dəyərdən sonradan yiğilmiş köhnəlməni və sonradan yiğilmiş dəyərsizləşmə zərərlərini çıxmaga müəyyən edilir. Qiymətləndirmə kifayət qədər təz-tez aparılır ki, yenidən qiymətləndirilən aktivin ədalətli dəyərinin balans dəyərindən çox fərqli olmaması təmin olunsun.

Yenidən qiymətləndirmə üzrə hər hansı əlavə məbləğ digər ümumi gelirə daxil edilmiş əmlak və avadanlıqlar üçün, yenidən qiymətləndirmə ehtiyatına aid edilir. Lakin yenidən qiymətləndirmə üzrə hər hansı əlavə vəsait əvvəller mənfaət və ya zərərdə eks etdirilmiş həmin aktivin dəyərinin yenidən qiymətləndirmə neticəsində azalmasını ləğv etdiyi halda, bu ərtmə mənfaət və ya zərərdə eks etdirilir. Yenidən qiymətləndirmə üzrə kəsir mənfaət və ya zərərdə eks etdirilir, lakin bu halda həmin aktiv üzrə əvvəlki əlavə məbləğlə birbaşa evəzəşdirilən kəsir əmlak və avadanlıqlar üçün yenidən qiymətləndirmə ehtiyatında əlavə məbləğlə birbaşa evəzəşdirilir.

Əmlak və avadanlıqlar üçün yenidən qiymətləndirmə ehtiyatından bölüşdürülməmiş mənfaətə illik köçürmə aktivlərin yenidən qiymətləndirilmiş balans dəyeri əsasında köhnəlmə ilə aktivlərin maya dəyeri əsasında köhnəlmə arasındakı fərq üçün aparılır. Satış zamanı satılan konkret aktive aid olan hər hansı yenidən qiymətləndirmə ehtiyatı bölüşdürülməmiş mənfaətə köçürülür.

Aktiv istifadə edilmək üçün hazır olduğu andan bu aktiv üzrə köhnəlmə hesablanmasığa başlayır. Köhnəlmə aktivlərin balans dəyərlərini aşağıda göstərilən proqnozlaşdırılan istifadə müddətləri üzrə bərabər hissələrə bölməklə hesablanır:

	<i>İllər</i>
Binalar	20
İcərəye götürülmüş aktivlərin əsaslı təmiri	10
Kompüterlər və digər avadanlıqlar	5
Mebel, qurğu, nəqliyyat vasitələri və digər	5

Aktivlərin qalıcı dəyərləri, istifadə müddətləri və metodlar yenidən baxılaraq, hər maliyyə ilinin sonunda lazım olduğunu təsdiq edilir.

Təmir və rekonstruksiya xərcləri çekildikcə xərcələre aid edilir və kapitallaşdırılmış olduğu hallar istisna olmaqla, ümumi və inzibati xərclərə daxil edilir.

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmali (davamı)

#### Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlər kompüter proqramlarından və lisenziyalardan ibarətdir.

Ayrıca alınmış qeyri-maddi aktivlər ilk olaraq maya dəyeri ilə tanınır. Lakin tanımadan sonra qeyri-maddi aktivlər yüksəlmiş köhnəlmə və yüksəlmiş dəyərsizləşmə zərərlərini çıxmışla maya dəyeri ilə eks etdirilir. Qeyri-maddi aktivlərin istifadə müddələri məhdud müddələr kimi müayyən edilmişdir. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlərə 1-10 illik istifadə müddəti üzrə amortizasiya hesablanır və həmin qeyri-maddi aktivlər üzrə mümkün dəyərsizləşmə əlamətləri mövcud olanda dəyərsizləşmə baxımından qiymətləndirmə aparılır.

#### Ehtiyatlar

Bank keçmiş hadiseler nəticəsində hüquqi və ya işgüzar praktikadan irəli gələn öhdəliklərə malik olduqda, bu öhdəliklərin yerinə yetirilməsi üçün iqtisadi resursların sərf olunmasının ehtimalı böyük olduqda və öhdəliklərin məbləği kifayət qədər dəqiq ehtimal edilə bildikdə ehtiyatlar uçota alınır.

#### Pensiya təminatı və işçilərə digər ödənişlər üzrə öhdəliklər

Bank işə götürənin cari ödəmələrinin işçiləre ümumi emek haqqı ödənişlərinin müəyyən faizi kimi hesablanması nəzərdə tutan Azərbaycan Respublikasının dövlət pensiya təminatı sistemindən əlavə hər hansı fərdi pensiya təminatı sistemine malik deyildir. Bu xərclər müvafiq emek haqqının aid olduğu hesabat dövründə eks etdirilir. Bundan əlavə, Bank emek fealiyyəti başa çatdıqdan sonra işçilərə əhəmiyyətli ödənişlər aparmalı deyildir.

#### Səhmdar kapitalı

##### Səhmdar kapitalı

Adı səhmlər və geri qaytarılmayan imtiyazlı səhmlər səhmdar kapitalı kimi təsnif edilir. Şirkətlərin birləşməsi əsasna çıxmışla, yeni səhmlərin buraxılması ilə birbaşa bağlı olaraq üçüncü tərəflərə ödənişlərə çekilen xərclər kapitalın tərkibində həmin emissiya nəticəsində eldə edilmiş məbləğin azalması kimi eks etdirilir. Elədə edilmiş vəsaitlərin edələti dəyərinin buraxılmış səhmlərin nominal dəyərindən və səhmdarların digər kapitala ödənişlərindən artıq məbləği əlavə kapital kimi eks etdirilir.

##### Dividendlər

Dividendlər, yalnız hesabat tarixindən gec olmayaraq elan edildiyi hədə, öhdəlik kimi eks etdirilir və hesabat tarixinə kapitalın məbləğindən çıxılır. Dividendlər haqqında məlumat hesabat tarixində əvvəl və əlcə də hesabat tarixindən sonra, lakin maliyyə hesabatları təsdiq edildikdən əvvəl təklif və ya elan edildikdə açıqlanır.

#### Şərti öhdəliklər və aktivlər

Şərti öhdəliklər konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilir, lakin onların ödənilməsi üçün ehtiyatların xərclənməsi ehtimalı az olanda, konsolidasiya edilmiş maliyyə hesabatlarında açıqlanır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onlarla bağlı iqtisadi faydalaların daxil olması ehtimal ediləndə maliyyə hesabatlarında açıqlanır.

#### Gelir və xərclərin tanınması

Gelirlər, ödənişin nə zaman edildiyindən asılı olmayaq, Bank tərefindən iqtisadi səmərənin eldə ediləsi ehtimal ediləndə və xərclər etibarlı şəkildə ölçüle biləndə tanınır. Gelirlərin tanınması üçün aşağıdakı xüsusi tanıma meyarları da qarşılmalıdır.

##### Faiz və analoji gelir və xərclər

1 yanvar 2018-ci ildən etibaren Bank amortizasiya edilən dəyerlə və ya MZƏD ilə ölçülü maliyyə aktivləri üzrə faiz gelirlərini effektiv faiz dərəcəsini maliyyə aktivinin (qiymətdən düşmüş maliyyə aktivləri istisna olmaqla) ümumi balans dəyərinə tətbiq etməklə hesablamalıdır (1 yanvar 2018-ci ilədək: EFD-ni maliyyə aktivlərinin amortizasiya edilən dəyərinə tətbiq etməklə). Effektiv faiz dərəcəsi qiymətləndirilən gələcək pul vəsaitləri ödənişlərini və ya daxil olmalarını maliyyə aletinin ehtimal edilən istifadə müddəti və ya daha qısa müddət ərzində maliyyə aktivinin və ya öhdəliyinin xalis balans dəyərinədək diskontlaşdırır. Hesablama zamanı maliyyə aleti üzrə bütün müqavilə şərtləri (misal üçün əvvəlcədən ödəmə imkanı), əlcə də aletlə bilavasita bağlı olan və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün haqlar və əlavə xərclər nəzərə alınır, lakin gələcək kredit zərərləri nəzərə alınır. Bank maliyyə aktiv və ya öhdəlikləri üzrə ödəniş və daxil olmalara dair qiymətləndirmələrinə yəhidi baxdıqda, həmin aktiv və öhdəliklərin balans dəyərinə düzəllişlər edir. Düzəliş edilmiş balans dəyəri ilkin effektiv faiz dərəcəsi əsasında hesablanır və balans dəyərində dəyişiklik faiz geliri və ya xərci kimi tanınır.

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmalı (davamı)

#### Gelir və xərclərin tanınması (davamı)

Maliyyə aktivləri kredit üzrə dəyərsizleşmiş olanda Bank faiz gelirlərini effektiv faiz dərəcəsini maliyyə aktivinin xalis amortizasiya edilən dəyerinə tətbiq etməklə hesablayır. Maliyyə aktivləri bərpa olunsa və artıq kredit üzrə dəyərsizleşmiş olmasa, Bank faiz gelirlərinin ümumi əsasla hesablanmasına qayıdadır.

Alınmış və ya yarınlış kredit üzrə dəyərsizleşmiş maliyyə aktivləri (AYKD) üçün Bank faiz gelirini düzəldilmiş EFD hesablaşmaga və bu dərəcəni aktivin amortizasiya edilən dəyerinə tətbiq etməklə hesablayır. Düzəldilmiş EFD ilkin tanınmada qiymətləndirilmiş, gelecek pul vesaitlərinin hərəkətini (o cümlədən kredit zərərlərini) AYKD aktivlərinin amortizasiya edilən dəyerinə diskontlaşdırın faiz dərəcəsidir.

#### *Haqq və komissiyalar*

Bank haqq və komissiya gelirini müştərilərə göstərdiyi müxtəlif xidmətlərdən əldə edir. Komissiya geliri aşağıdakı iki kateqoriyaya bölünə bilir:

- Xidmətin göstərilməsindən əldə edilən gelir xidmət göstərildikcə gelirlər kimi tanınır (məsələn, plastik kart eməliyyatları, hesablaşma eməliyyatları, haqd eməliyyatlar və s. üzrə xidmətlər);
- Maliyyə aletinin effektiv faiz dərəcəsini tərkib hissəsini təşkil edən gelir effektiv faiz dərəcəsinə düzəliş kimi tanınır və "faiz geliri" kimi uçota alınır.

#### *Dividend geliri*

Gelirlər, Bank ödənişi almaq hüququnu əldə edəndə tanınır.

#### Xarici valyutanın çevrilmesi

Konsolidasiya edilmiş maliyyə hesabatları Bankın funksional və təqdimat valyutası olan AZN ilə təqdim edilir. Xarici valyutalarla aparılan eməliyyatlar ilk önce eməliyyat tarixində qüvvəde olan valyuta məzənnəsi ilə funksional valyutaya çevrilir. Xarici valyuta ilə olan monetar aktivlər və öhdəliklər hesabat tarixinə məzənnədən istifadə etməklə funksional valyutaya çevrilir. Xarici valyutalarla olan eməliyyatların çevriləsindən yaranan bütün fərqlər mənfəət və ya zərərdə "Xarici valyutalarla eməliyyatlar üzrə xalis gelir (zərər)" maddəsi üzrə tanınır. Xarici valyuta ilə olan və maya dəyeri ilə giyətləndirilən qeyri-monetary maddələr eməliyyat tarixinə mövcud olan məzənnəyə görə çevrilir. Xarici valyuta ilə olan və ədalətli dəyerlə giyətləndirilən qeyri-monetary maddələr ədalətli dəyerin təyin edildiyi tarixdə mövcud olan məzənnəyə görə çevrilir.

Xarici valyuta ilə eməliyyatın müqavilə məzənnəsi ilə ARMB-nin həmin eməliyyat tarixinə rəsmi məzənnəsi arasında fərqlər diliq eməliyyatları üzrə gelirlərə daxil edilir.

Bank hazırkı maliyyə hesabatlarının hazırlanmasında 31 dekabr tarixinə olan aşağıdakı rəsmi məzənnələrdən istifadə etmişdir:

	2018	2017
1 ABŞ dolları	AZN 1.7000	AZN 1.7001
1 avro	AZN 1.9468	AZN 2.0307

Bankın maliyyə hesabatları buraxıldığı tarixa qədər buraxılmış, lakin qüvvəye minməmiş standartlar aşağıda təqdim olunur. Bank bu standartlar (müvafiq hallarda) qüvvəye mindikdə onları tətbiq etmək niyyətindədir.

#### Qəbul edilmiş, lakin hələ qüvvəye minməmiş standart və şəhərlər

##### 16 sayılı MHBS "İcarələr"

16 sayılı MHBS 2016-ci ilin yanvar ayında buraxılmış və 17 sayılı MUBS "İcarələr", MHŞK 4 "Müqavilədə İcara Əlamətlərinin Mövcudluğunu Müəyyən Edilməsi" Şəhəri, Standartların Şəhəri Komitəsinin ("SSK") 15 sayılı "Əməliyyat icarəleri-həvəsləndirmələr" Standartı və 27 sayılı SSK "İcarənin hüquqi forması da daxil olmaqla əməliyyatın mahiyyətinin giyətləndirilməsi" Standartını evəz edir. 16 sayılı MHBS icarələrin tanınması, ölçüləşmə, təqdim ediləməsi və açıqlanması prinsiplərini müəyyən edir və icareya götürənlərdən bütün icarələri 17 sayılı MUBS əsasında maliyyə icarələrinin uçotu ilə eyni qaydada yegane balans hesabatı modeli əsasında uçota alınmasını tələb edir. Standartta icareya götürənlər üçün iki tanıma istisnası daxildir – "azdəyərlə" aktivlərin icarəsi (məsələn, şəxsi kompüterlər) və qısamüddətli lizinglər (məsələn, icarə müddəti 12 aydan çox olmayan icarələr). İcarə başlığı tariixdə icarəya götürən icarə ödənişlərinin aparılması öhdəliyini (yeni icarə öhdəliyini) və icarə müddəti ərzində müvafiq aktiv istifadə etmək hüququndan ibarət olan aktiv (yeni istifadə hüququ aktivini) tanıır. İcarəya götürənlər icarə öhdəliyi üzrə faiz xərcini və istifadə hüququ aktivini üzrə köhnəlmə xərcini ayrıca tanımalıdır.

### **3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali (davamı)**

#### **Qəbul edilmiş, lakin hələ qüvvəyə minməmiş standart və şəhərlər (davamı)**

Bundan əlavə icarəyə götürənlər müəyyən hadisələr baş verəndə (məsələn, icarə müddəti dəyişəndə, bu ödənişləri müəyyən etmək üçün istifadə edilən əmsal və dərəcələrdə dəyişikliklər olduğuna görə gələcək icarə ödənişləri dəyişəndə) icarə öhdəliyini yenidən hesablamalıdır. İcarəyə götürən ümumiyyyətlə icarə öhdəliyinin yenidən hesablanması istifadə hüquq aktivinə düzəliş kimi tanımlıdır.

16 sayılı MHBS əsasında icareyə verənin uçotu hazırda 17 sayılı MUBS-a uyğun uçot qaydasından ehemmiyyətli fərqlənmir. İcareyə verenlər bütün icarələri 17 sayılı MUBS-da nəzərdə tutulan həmin təsnifata uyğun olaraq təsnif etməyə və iki icarə növünü; eməliyyat və maliyyə icarələrini ayırmaga davam edəcək.

1 yanvar 2019-cu il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minen 16 sayılı MHBS icareyə götürənlərdən və icareyə verenlərdən 17 sayılı MUBS-un tələbləri ilə müqayisədə məlumatların daha geniş açıqlanmasını tələb edir.

Bank 16 sayılı MHBS-ni retrospektiv qaydada tətbiq etməyi planlaşdırır. 16 sayılı MHBS-nin ilkin tətbiqinin məcmu təsiri ilkin tətbiq tarixində tanınacaq. Bank standartı əvvəller 17 sayılı MUBS və 4 sayılı MHBŞK şəhəri tətbiq ediləndə icarənin daxil olduğu müqavilə kimi müəyyən edilən müqavilələrə tətbiq etməyi seçəcək. Beləliklə Bank standartı əvvəller 17 sayılı MUBS və 4 sayılı MHBŞK şəhəri tətbiq ediləndə icarənin daxil olduğu müqavilə kimi müəyyən edilməyen müqavilələrə tətbiq etməyacək.

Bank ilkin tanınma tarixində icarə müddəti 12 ay ərzində tamamlanan icarə müqavilələrinə, eləcə də müvafiq aktiv azdəyərdi olan icarə müqavilələrinə standartın təklif etdiyi istifahaları tətbiq etməyi seçəcək. Bank standartin maliyyə hesabatlarına göstəracəyi təsiri hələ müəyyən etməmişdir.

#### **23 sayılı MHBŞK şəhəri "Mənfəət vergisinin uçotu ilə bağlı qeyri-müəyyənlilik"**

Bu Şəhər, mənfəət vergisinin uçotu 12 sayılı MUBS-un tətbiq edilməsinə-tesir göstərən qeyri-müəyyənliliklərə bağlı olduğu hallarda verginin uçot qaydasını müəyyən edir, 12 sayılı MUBS-un ehənət dairesindən kənar olan vergilərə və ya tutumlara tətbiq edilmir və qeyri-müəyyən vergi uçotu ilə bağlı faiz və cərimələrə aid tələbləri özündə eks etdirmir. Şəhər xüsusiilə aşağıdakı məsələləri həll edir:

- Müəssisə qeyri-müəyyən vergi rejimlərini ayrı-ayrılıqla baxırı;
- Vergi rejiminin vergi orqanları tərefindən yoxlanılmasına dair müəssisənin ferziyyələri;
- Müəssisə vergi tutulan manfaeti (vergi zərəri), vergi bazasını, istifadə edilməmiş vergi zərərlərini, istifadə edilməmiş vergi kreditlərini və vergi dərəcelərini neçə müəyyən edir;
- Müəssisə fakt və şəraitlərdəki dəyişiklikləri neçə nəzərə alır.

Müəssisə, hər bir qeyri-müəyyən vergi rejimini ayrı-ayrılıqla və ya bir və ya daha çox digər qeyri-müəyyən vergi rejimi ilə birlikdə nəzərdən keçirilməli olub-olmadığını müəyyənleşdirməlidir. Qeyri-müəyyənlilikin həlli yollarından qabaqcədən daha çox xəber veren yanaşma tətbiq edilməlidir. Bu şəhər 1 yanvar 2019-cu il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrlərinə tətbiq edilir, lakin müəyyən keçid azadetmələri mümkündür. Bank bu şəhəri qüvvəyə mindiyi tarixdən tətbiq edəcək. Bank mürəkkəb vergi mühitində fealiyyət göstərdiyi üçün Şəhərin tətbiqi maliyyə hesabatlarına və tələb olunan açıqlamalara təsir göstərə bilər. Bundan əlavə, Banka Şəhəri vaxtında tətbiq etmək üçün zəruri olan məlumatları eldə etmək məqsədilə proses və prosedurları müəyyənleşdirməlidir.

#### **9 sayılı MHBS-yə düzəlişlər "Mənfi kompensasiyani nəzərdə tutan əvvəlcədən ödəmə növü"**

9 sayılı MHBS-yə əsasən, borç aleti amortizasiya hesablanmış dəyərlə və ya digər ümumi gəlir vasitəsilə ədalətli dəyərlə o şərtlə qiymətləndirilə bilər ki, müqavilə ilə nəzərdə tutulan pul vəsaitlərinin hərəkəti "yalnız əsas məbleğin və faizin ödənilməsi" (YƏMFÖ) meyarına uyğun olsun və alet bu təsnifləşdirməyə müvafiq olan biznes modeli çərçivəsində saxlanılsın. 9 sayılı MHBS-yə düzəlişlər izah edir ki, müqavilənin erkən xitamı ilə nəticələnən hadisə və ya haldan və müqavilənin xitamına görə müvafiq kompensasiyani hansı tərəfin ödəməsindən asılı olmayaq maliyyə aktivləri Əzər YƏMFÖ meyarı tətbiq olunur.

Düzəlişlər retrospektiv şəkildə tətbiq edilməlidir və 1 yanvar 2019-cu il tarixindən etbarən güvvəyə minir. Erken tətbiqə icazə verilir. Bu düzəlişlərin Bankın konsolidasiya edilmiş maliyyə hesabatlarına təsiri yoxdur.

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmali (davamı)

#### Qəbul edilmiş, lakin hələ qüvvəyə minməmiş standart və şərhlər (davamı)

*2015-2017-ci illər üzrə illik təkmilləşdirmələr (2017-ci ilin dekabr ayında buraxılmışdır)*

Bu təkmilləşdirmələrə aşağıdakılardaxildir:

*12 sayılı MUBS Mənfəət vergisi*

Düzelişlər izah edir ki, dividendlərin mənfəət vergisi nəticələri mülkiyyətçilərə paylamalara deyil, paylana bilən mənfəəti yaradan keçmiş eməliyyat və ya hadisələrə daha çox bağlıdır. Beləliklə, müəssisə dividendlərin vergi nəticələrini müəssisənin həmin keçmiş eməliyyat və ya hadisələri ilkin olaraq harada tanıdığından asılı olaraq mənfəət və ya zərərdə, digər ümumi gəlirdə və ya kapitalda tanır.

Müəssisə düzelişləri 1 yanvar 2019-cu il tarixində və ya bu tarixdən sonra başlayarı illik hesabat dövrləri üçün tətbiq edir. Erken tətbiq icaze verilir. Müəssisə buduzelişləri ilk dəfə tətbiq etdiyi zaman onları en erkən müqayisə edilə bilən dövrün başlangıcı tarixində və ya bu tarixdən sonra tanınmış dividendlərin mənfəət vergisi nəticələrinə tətbiq edir. Bank konsolidasiya edilmiş maliyyə hesabatlarına təsirin göstərilmesini gözləmir.

### 4. Mühüm mühasibat uçotu mühakimələri və ehtimalları

Bankın uçot qaydalarını tətbiq edərkən, rəhbərlik, qiymətləndirmələrdən əlavə, konsolidasiya edilmiş maliyyə hesabatlarında eks etdirilmiş məbləğlərə daha əhəmiyyətli təsir göstərmış aşağıdakı mühakimələrdən istifadə etmiş və ehtimallar vermişdir:

#### Maliyyə alətlərinin ədalətli dəyəri

Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmiş maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin ədalətli dəyərləri fəal bazarдан elde edilə bilməyəndə, onlar riyazi modellərin işlədilməsini daxil edən müxtəlif qiymətləndirmə mexanizmlərindən istifadə etməklə müəyyən edilir. Bu modellər üçün ilkin verilənlər mümkün olanda müşahidə edilə bilən bazarın götürürlər, mümkün olmayanda isə ədalətli dəyərlərin müəyyən edilməsi üçün müəyyən dərəcədə mühakimələrin istifadə edilməsi tələb olunur. Əlavə təfsilatlar Qeyd 24-də təqdim olunur.

#### Maliyyə aktivləri üzrə dəyersizləşmə zərərləri

Həm 9 sayılı MHBS, həm də 39 sayılı MUBS əsasında maliyyə aktivlərinin bütün kateqoriyaları üzrə dəyersizləşmə zərərlərinin ölçülmesi mühakimələrin işlədilməsini tələb edir, xüsusilə dəyersizləşmə zərərləri müəyyən edilərən gələcək puf vesaitlərinin hərəkətinin məbləği və vaxtı və girov dəyərləri, eləcə də kredit riskində əhəmiyyətli artım qiymətləndirilməlidir. Bu qiymətləndirmələr bir neçə amıldan irəli gəlir ki, bunların dəyişməsi müxtəlif seviyyəli ehtiyatlarla nəticələnə bilər. Bank tərefindən GKZ-nin hesablaşmaları müxtəlif giriş məlumatlarının seçimi və onların qarşılıqlı əlaqəsi ilə bağlı bir sıra müvafiq fərziyyələri ehətə edən kompleks modellərin nəticəsidir. Uçot mühakimələri və qiymətləndirmələri hesab olunan GKZ modellərinin elementləri bunlardır:

- Bankın her bir kateqoriya üçün Defolt Ehtimalı ("DE") əmsalını təyin edən daxili kredit təsnifatı modeli;
- Kredit reytingində əhəmiyyətli artımın olub-olmadığını və müvafiq olaraq maliyyə aktivləri üçün LTECL əsasında ehtiyatların ölçülümlə olub-olmadığını qiymətləndirmək, eləcə də keyfiyyətin qiymətləndirilməsi üçün Bankın meyarı;
- GKZ-ləri ümumi əsasla qiymətləndirilən maliyyə aktivlərinin segmentləre bölünməsi;
- GKZ modellərinin, o cümlədən müxtəlif düstürərin və giriş məlumatları seçiminin işlənib hazırlanması;
- Makroiqtisadi ssenarilər ilə işsizlik seviyyəsi və girov dəyərləri kimi iqtisadi giriş məlumatları arasındaki əlaqənin və DE (defolt ehtimalı), DHRH (defolt halında risklərin hacmi) və DHZ (defolt halında zərər) əmsallarına təsirin müəyyənleşdirilməsi;
- GKZ modelləri üçün iqtisadi giriş məlumatlarını eldə etmek üçün perspektiv makroiqtisadi ssenarilərin seçilməsi və onların heyata keçirilə biləsinin qiymətləndirilməsi.

Daha ətraflı məlumat 8-ci və 23-cü Qeydlərdə təqdim edilir.

(Məbləğlər min Azerbaycan manatı ilə təqdim edilir)

#### 4. Mühüm mühasibat uçotu mühakimələri və ehtimalları (davamı)

##### Vergiler

Azərbaycanın qanunvericiliyi müxtəlif şəhərlərə və tez-tez edilen dəyişikliklərə məruz qalır. Rəhbərlik hesab edir ki, 31 dekabr 2018-ci və 2017-ci il tarixlərinə müvafiq qanunvericiliyin rəhbərlik tərefindən tətbiq edilən şəhəri münasibdir və Bankın vergi mövqeyi qəbul ediləcəkdir.

#### 5. Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri aşağıdakılardan ibarətdir:

	2018	2017
Kassada olan pul vəsaitləri	351,270	278,624
ARMB-də cari hesablar	836,365	405,112
Diger kredit təşkilatlarında cari hesablar	157,756	45,919
ARMB-də müddəti 90 günədək olan müddətli depozitlər	62,739	225,485
Kredit təşkilatlarında müddəti 90 günlədək olan müddətli depozitlər	101,377	129,215
Yolda olan pul vəsaitləri	30,622	822
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri</b>	<b>1,540,129</b>	<b>1,085,177</b>

31 dekabr 2018-ci il tarixinə digər kredit təşkilatlarında cari hesablara rezident və qeyri-rezident banklarda, müvafiq olaraq, 24,768 AZN (2017-ci il: 11,938 AZN) və 132,988 AZN (2017-ci il: 33,981 AZN) məbləğində faiz hesablanması məxbir hesablarda qalıqlar daxildir.

31 dekabr 2018-ci il tarixinə kredit təşkilatlarında ödəmə müddəti 90 günlədək olan müddətli depozitlər üç (2017-ci il: dörd) qeyri-rezident banka qoyulmuş 101,377 AZN (2017-ci il: 129,215 AZN) məbləğində faiz hesablanmış qısamüddətli depozitlər daxildir.

Pul vəsaitlərinin ekvivalentlərinin bütün qalıqları Mərhələ 1-ə bölündürülür. Bankın pul vəsaitlərinin ekvivalentlərinə aid olan GKZ sıfırdaqı yuvarlaşdırılmışdır.

#### 6. Kredit təşkilatlarından alınacaq məbləğlər

Kredit təşkilatlarından alınacaq məbləğlər aşağıdakılardan ibarətdir:

	2018	2017
Kredit təşkilatlarında müddətli depozitlər	331,573	414,134
Kredit təşkilatlarında blok edilmiş hesablar	41,627	19,245
Kredit təşkilatlarına verilmiş kreditlər	803	26,782
ARMB-də məcburi ehtiyatlar	20,568	17,465
ARMB-də müddətli depozitlər	—	94,746
<b>Cıxışın – dəyərsizləşmə zərəri üzrə ehtiyat</b>	<b>394,571</b>	<b>572,372</b>
<b>Kredit təşkilatlarından alınacaq məbləğlər</b>	<b>(384)</b>	<b>—</b>
<b>Kredit təşkilatlarından alınacaq məbləğlər</b>	<b>394,187</b>	<b>572,372</b>

31 dekabr 2018-ci il tarixinə kredit təşkilatlarında müddətli depozitlərə altı qeyri-rezident bankda (2017-ci il: bir rezident və yeddi qeyri-rezident banklarda) yerləşdirilmiş 331,573 AZN məbləğində (2017-ci il: 407,333 AZN və bir rezident bankda yerləşdirilmiş 6,801 AZN məbləğində) faiz hesablanmış müddətli depozitləri daxildir.

31 dekabr 2018-ci il tarixinə kredit təşkilatlarında blok edilmiş hesablar əsasən üç (2017-ci il: sekiz) müştəriyə verdiyi akkreditivlər üzrə iki (2017-ci il: bir) qeyri-rezident kredit təşkilatı tərefindən blok edilmiş vəsaitlərdən ibarətdir.

31 dekabr 2018-ci il tarixinə kredit təşkilatlarına kreditlər 803 AZN (2017: AZN 26,782) məbləğində üç rezident bank olmayan kredit təşkilatına (2017-ci il: dörd rezident bank olmayan kredit təşkilatı və bir rezident banka) verilmiş kreditlər daxildir.

Kredit təşkilatları ARMB-də müştəriyələrdən AZN ilə celb edilmiş qalıqların əvvəlki ay üzrə orta səviyyəsinin illik 0,5%-i dərəcəsində və xarici valyutada əvvəlki ay üzrə orta səviyyəsinin illik 1%-i dərəcəsində faiz hesablanması pul depozitini (məcburi ehtiyat) saxlamalıdır. Bankın bu depoziti geti almaq imkanı qanunvericiliklə məhdudlaşdırılır.

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 6. Kredit təşkilatlarından alınacaq məbləğlər (davamı)

31 dekabr 2018-ci il tarixində başa çatan il ərzində kredit təşkilatlarından alınacaq məbləğlər üzrə ümumi bəlans dəyerində və müvafiq GKZ ehtiyatında dəyişikliklərin təhlili:

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
<b>1 yanvar 2018-ci il tarixinə ümumi bəlans dəyeri</b>	<b>572,372</b>	<b>-</b>	<b>-</b>	<b>572,372</b>
Yaradılmış və ya satınalınmış yeni aktivlər	372,940	-	-	372,940
Ödenilmiş aktivlər	(550,741)	-	-	(550,741)
Satılmış aktivlər	-	-	-	-
Mərhələ 1-ə köçürmələr	-	-	-	-
Mərhələ 2-yə köçürmələr	(803)	803	-	-
Mərhələ 3-ə köçürmələr	-	-	-	-
<b>31 dekabr 2018-ci ilde</b>	<b>393,768</b>	<b>803</b>	<b>-</b>	<b>394,571</b>
<hr/>				
	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
<b>1 yanvar 2018-ci il tarixinə GKZ ehtiyatı</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>
Yaradılmış və ya satınalınmış yeni aktivlər	384	-	-	384
Ödenilmiş aktivlər	-	-	-	-
Satılmış aktivlər	-	-	-	-
Mərhələ 1-ə köçürmələr	-	-	-	-
Mərhələ 2-yə köçürmələr	(151)	151	-	-
Mərhələ 3-ə köçürmələr	-	-	-	-
<b>31 dekabr 2018-ci ilde</b>	<b>233</b>	<b>151</b>	<b>-</b>	<b>384</b>

## 7. İnvestisiya qiymətli kağızları

İnvestisiya qiymətli kağızları aşağıdakılardan ibarətdir:

	2018	2017
Amortizasiya olunmuş dəyerde borc qiymətli kağızları (əvvəller satış üçün mövcud olan qiymətli kağızlar kimi təsnifləşdirilmişdir)		
ARMB tərəfindən buraxılmış notlar	179,257	109,390
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılmış notlar	123,608	186,327
Korporativ bondlar	26,971	-
	<b>329,836</b>	<b>295,717</b>
DÜĞƏD ilə kapital qiymətli kağızları (əvvəller satış üçün mövcud olan qiymətli kağızlar kimi təsnifləşdirilmiş)		
Korporativ sehmələr	5,570	4,539
	<b>5,570</b>	<b>4,539</b>
<b>İnvestisiya qiymətli kağızları</b>	<b>335,406</b>	<b>300,256</b>

İnvestisiya qiymətli kağızlarının bütün qalıqları Mərhələ 1-ə bölüşdürülr. Bankın kredit təşkilatlarından alınacaq məbləğlərə aid olan GKZ sıfırdaqı yuvarlaqlaşdırılır.

## 8. Müşterilərə verilmiş kreditlər

Müşterilərə verilmiş kreditlər aşağıdakılardan ibarətdir:

	2018	2017
Dövlətlə bağlı müəssisələr	327,594	450,249
Korporativ kreditlər	126,523	113,436
Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri	993,493	645,842
Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri	34,745	32,352
Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar	8,263	12,055
Müşterilərə verilmiş kreditlər, ümumi	<b>1,490,618</b>	<b>1,253,934</b>
Çıxılsın – kreditin dəyərsizləşməsi üçün ehtiyat	(80,872)	(90,643)
<b>Müşterilərə verilmiş kreditlər</b>	<b>1,409,746</b>	<b>1,163,291</b>

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilib)

## 8. Müştərilərə verilmiş kreditlər (davamı)

### Müştərilərə verilmiş amortizasiya edilən dəyərlər kreditlərin dəyərsizləşməsi üçün ehtiyat

Aşağıdakı cədvəldə 31 dekabr 2018-ci il tarixində başa çatan il ərzində Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri ilə əlaqədar ümumi balans dəyərində və müvafiq GKZ-də dəyişikliklər təlli edilib.

<i>Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri</i>	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
1 yanvar 2018-ci il tarixinə ümumi balans dəyəri	295,735	313,092	37,015	645,842
Yaradılmış və ya satınalılmış yeni aktivlər	793,092	–	–	793,092
Ödenilmiş aktivlər	(261,355)	(151,481)	(9,729)	(422,565)
Satılmış aktivlər	–	–	–	–
Mərhələ 1-ə köçürmələr	93,022	(91,629)	(1,393)	–
Mərhələ 2-ə köçürmələr	(419,411)	420,985	(1,574)	–
Mərhələ 3-ə köçürmələr	(18,140)	(5,864)	24,004	–
Diskontun qaytarılması	–	–	–	–
Üçoldan çıxarılmış ilə nəticələnməyen dəyişikliyə görə müqavilə pül vəsaitlərinin hərəketində dəyişiklik	–	–	–	–
Bərpalar	–	–	–	–
Silinmiş məbleğlər	(308)	(890)	(21,678)	(22,876)
<b>31 dekabr 2018-ci il</b>	<b>482,635</b>	<b>484,213</b>	<b>26,645</b>	<b>993,493</b>

<i>Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri</i>	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
1 yanvar 2018-ci il tarixinə GKZ	<b>(4,436)</b>	<b>(16,533)</b>	<b>(31,654)</b>	<b>(52,623)</b>
Yaradılmış və ya satınalılmış yeni aktivlər	(36,330)	–	–	(36,330)
Ödenilmiş aktivlər	2,162	4,563	2,727	9,452
Satılmış aktivlər	–	–	–	–
Mərhələ 1-ə köçürmələr	(5,936)	5,289	647	–
Mərhələ 2-ə köçürmələr	22,360	(23,313)	953	–
Mərhələ 3-ə köçürmələr	8,110	709	(8,819)	(58)
Diskontun qaytarılması (faiz, gəlinində tənuma)	–	–	–	–
Üçoldan çıxarılmış ilə nəticələnməyen dəyişikliyə görə fərqli	4,906	819	(3,719)	2,006
Dövr ərzində məhsətlər arasında köçürülen balans dəyərinin dövrün sonuna GKZ-ə təsiri	1,289	2,337	241	3,867
GKZ hesablamaları üçün istifadə edilən giriş məlumatlarının dəyişikliklər	–	–	–	–
Bərpalar	–	–	–	–
Silinmiş məbleğlər	308	890	21,678	22,876
<b>31 dekabr 2018-ci il</b>	<b>(7,567)</b>	<b>(25,239)</b>	<b>(18,004)</b>	<b>(50,810)</b>

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 8. Müştərilərə verilmiş kreditlər (davamı)

### Müştərilərə verilmiş amortizasiya edilən dəyərlər kreditlərin dəyərsizləşməsi üçün ehtiyat (davamı)

Aşağıdakı cədvəldə 31 dekabr 2018-ci il tarixində başa çatan il ərzində Dövlətə bağlı müəssisələrə kreditlərlə əlaqədar ümumi balans dəyərində və müvafiq GKZ-də dəyişikliklər təhlil edilir:

<i>Dövlətə bağlı müəssisələr</i>	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
1 yanvar 2018-ci il tarixinə ümumi balans dəyəri	444,050	4,241	1,958	450,249
Yardadılmış və ya satınalılmış yeni aktivlər	93,457	-	-	93,457
Ödenilmiş aktivlər	(209,024)	(4,163)	(18)	(213,205)
Satılmış aktivlər	-	-	-	-
Mərhələ 1-ə köçürmələr	78	(78)	-	-
Mərhələ 2-ye köçürmələr	(7)	7	-	-
Mərhələ 3-ə köçürmələr	(3,866)	-	-	-
Diskontun qaytarılması	-	-	-	-
Üçotdan çıxarılma ilə nəticələnməyen dəyişikliyə görə müqavilə pül vəsaitlərinin hərəkətfində dəyişiklik	(509)	-	-	(509)
Bərpalar	-	-	-	-
Silinmiş məbləğlər	-	-	(2,398)	(2,398)
<b>31 dekabr 2018-ci il</b>	<b>324,179</b>	<b>7</b>	<b>3,408</b>	<b>327,594</b>

<i>Dövlətə bağlı müəssisələr</i>	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
ECL 1 yanvar 2018-ci il tarixinə	(8,902)	(86)	(1,704)	(10,692)
Yardadılmış və ya satınalılmış yeni aktivlər	(4,547)	-	-	(4,547)
Ödenilmiş aktivlər	1,030	79	-	1,109
Satılmış aktivlər	-	-	-	-
Mərhələ 1-ə köçürmələr	(7)	-	-	-
Mərhələ 2-ye köçürmələr	-	7	-	-
Mərhələ 3-ə köçürmələr	1,782	-	(1,782)	(579)
Diskontun qaytarılması (faiz gelinində tətma)	-	-	-	-
Üçotdan çıxarılma ilə nəticələnməyen dəyişikliyə görə fərqlər	-	-	-	-
Dövr ərzində məhsəti olaraq köçürülen balans dəyərinin dövrün sonuna GKZ-ə testiri	6	-	-	6
GKZ hesablaşdırmaları üçün istifadə edilən giriş məlumatlarına dəyişikliklər	(832)	-	-	(832)
Bərpalar	-	-	-	-
Silinmiş məbləğlər	-	-	2,398	2,398
<b>31 dekabr 2018-ci il</b>	<b>(1,470)</b>	<b>-</b>	<b>(1,667)</b>	<b>(13,137)</b>

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 8. Müştərilərə verilmiş kreditlər (davamı)

### Müştərilərə verilmiş amortizasiya edilən dəyərlər kreditlərin dəyərsizləşməsi üçün ehtiyat (davamı)

Aşağıdakı cədvəldə 31 dekabr 2018-ci il tarixində başa çatan il ərzində korporativ kreditlərə elaqədar tütümü balans dəyərində və müvafiq GKZ-də dəyişikliklər təhlili edilir:

<i>Korporativ kreditlər</i>	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
1 yanvar 2018-ci il tarixinə tütümü balans dəyəri	34,258	32,401	46,777	113,436
Yaradılmış və ya satınalılmış yeni aktivlər	83,035	(20,348)	-	83,035
Ödenilmiş aktivlər	(21,453)	-	(15,877)	(57,678)
Satılmış aktivlər	-	-	-	-
Mərhələ 1-ə köçürmələr	7,984	(7,984)	-	-
Mərhələ 2-ə köçürmələr	(23,008)	23,008	-	-
Mərhələ 3-ə köçürmələr	(3,931)	(2,247)	6,178	-
Diskontun qaytarılması	-	-	-	-
Uçotdan çıxarılma ilə nəticələnməyən dəyişikliyə görə müqavilə püt vəsaitlərinin hərəkətində dəyişiklik	-	-	-	-
Bərpalar	-	-	-	-
Silinmiş məbləğlər	-	-	(12,270)	(12,270)
<b>31 dekabr 2018-ci il</b>	<b>76,885</b>	<b>24,830</b>	<b>24,808</b>	<b>126,523</b>

  

<i>Korporativ kreditlər</i>	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
1 yanvar 2018-ci il tarixinə GKZ	(755)	(6,540)	(22,709)	(30,004)
Yaradılmış və ya satınalılmış yeni aktivlər	(2,590)	-	-	(2,590)
Ödenilmiş aktivlər	596	2,081	5,550	8,227
Satılmış aktivlər	-	-	-	-
Mərhələ 1-ə köçürmələr	(3,114)	3,114	-	-
Mərhələ 2-ə köçürmələr	1,086	(1,086)	-	-
Mərhələ 3-ə köçürmələr	492	259	(751)	(2,530)
Diskontun qaytarılması (faiz gəlinində tətbiq)	-	-	-	(2,530)
Uçotdan çıxarılma ilə nəticələnməyən dəyişikliyə görə fərglər	-	-	-	-
Dövr ərzində mərhəsələr arasında köçürülen balans dəyərinin dövrün sonuna GKZ-ə təsiri	2,667	(104)	155	2,718
GKZ hesablaşmaları üçün istifadə edilən giriş məlumatlarına dəyişikliklər	(40)	507	(479)	(12)
Bərpalar	-	-	-	-
Silinmiş məbləğlər	-	-	-	-
<b>31 dekabr 2018-ci il</b>	<b>(1,658)</b>	<b>(1,769)</b>	<b>(8,494)</b>	<b>(11,921)</b>

## 8. Müştərilərə verilmiş kreditlər (davamı)

### Müştərilərə verilmiş amortizasiya edilən dəyərlər kreditlərin dəvərsizləşməsi üçün ehtiyat (davamı)

Aşağıdakı cədvəldə 31 dekabr 2018-ci il tarixində başa çatan il ərzində Fiziki şəxslərə verilmiş kreditlər – İpoteka kreditləri ilə əlaqədar ümumi balans dəyərində və müvafiq GKZ-də dəyişikliklər təhlili edilir:

	<i>Fiziki şəxslərə kreditlər – ipoteka kreditləri</i>	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
1 yanvar 2018-ci il tarixinə ümumi balans dəyəri	29,246	492	2,614	32,352	
Yaradılmış və ya satınalmış yeni aktivlər	7,363	–	–	7,363	
Ödenilmiş aktivlər	(2,297)	(73)	(1,131)	(3,501)	
Satılmış aktivlər	–	–	–	–	
Mərhələ 1-ə köçürmələr	368	(284)	(84)	–	
Mərhələ 2-ye köçürmələr	(143)	143	–	–	
Mərhələ 3-ə köçürmələr	(89)	(112)	201	–	
Diskontun qayıtarılması	–	–	–	–	
Üçoldan çıxarılma ilə nəticələnməyen dəyişikliyə görə müqavilə pul vəsaitlərinin hərəkətində dəyişiklik	–	–	–	–	
Bərpalar	–	–	–	–	
Silinmiş məbləğlər	–	–	(1,469)	(1,469)	
<b>31 dekabr 2018-ci il</b>	<b>34,448</b>	<b>166</b>	<b>131</b>	<b>34,745</b>	

	<i>Fiziki şəxslərə kreditlər – ipoteka kreditləri</i>	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
1 yanvar 2018-ci il tarixinə GKZ	(197)	(188)	(2,605)	(2,605)	
Yaradılmış və ya satınalmış yeni aktivlər	(56)	–	–	(56)	(2,990)
Ödenilmiş aktivlər	–	6	1,068	1,074	–
Satılmış aktivlər	–	–	–	–	–
Mərhələ 1-ə köçürmələr	(155)	77	78	–	–
Mərhələ 2-ye köçürmələr	2	(2)	–	–	–
Mərhələ 3-ə köçürmələr	–	64	(64)	(10)	(10)
Diskontun qayıtarılması (faiz gelirində təmə)	–	–	–	–	–
Üçoldan çıxarılma ilə nəticələnməyen dəyişikliyə görə fərqlər	–	–	–	–	–
Dövr ərzində mərhələlər arasında köçürülen balans dəyərinin dövrün sonuna GKZ-ə təsiri	157	(18)	61	200	200
GKZ hesablamaları üçün istifadə edilən giriş məlumatlarına dəyişikliklər	(56)	33	–	(23)	(23)
Bərpalar	–	–	–	–	–
Silinmiş məbləğlər	–	–	1,469	1,469	1,469
<b>31 dekabr 2018-ci il</b>	<b>(305)</b>	<b>(28)</b>	<b>(3)</b>	<b>(336)</b>	

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 8. Müştərilərə verilmiş kreditlər (davamı)

### Müştərilərə verilmiş amortizasiya edilen dəyərlərə kreditlərin dəyərsizləşməsi üçün əhtiyat (davamı)

Aşağıdakı cədvəldə 31 dekabr 2018-ci il tarixində başa çatan il ərzində Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar ilə əlaqədar ümumi balans dəyərində və müvafiq GKZ-də dəyişikliklər təhlili edilir:

<i>Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar</i>	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
1 yanvar 2018-ci il tarixinə ümumi balans dəyəri	890	14	11,151	12,055
Yaradılmış və ya satınalınmış yeni aktivlər	2,491	–	–	2,491
Ödenilmiş aktivlər	(771)	(54)	(1,863)	(2,688)
Satılmış aktivlər	–	–	–	–
Mərhələ 1-ə köçürmələr	–	–	–	–
Mərhələ 2-ye köçürmələr	(594)	594	–	–
Mərhələ 3-ə köçürmələr	(931)	–	931	–
Diskontun qaytarılması	–	–	–	–
Uçotdan çıxarılma ilə nəticələnməyen dəyişikliyə görə müqavilə pül vəsaitlərinin hərəketində dəyişiklik	–	–	–	–
Bərpalar	–	–	–	–
Silinmiş məbləğlər	–	–	(3,595)	(3,595)
<b>31 dekabr 2018-ci il</b>	<b>1,085</b>	<b>554</b>	<b>6,624</b>	<b>8,263</b>

<i>Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar</i>	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
1 yanvar 2018-ci il tarixinə GKZ	(46)	(2)	(9,030)	(9,078)
Yaradılmış və ya satınalınmış yeni aktivlər	(133)	–	–	(133)
Ödenilmiş aktivlər	35	2	1,532	1,569
Satılmış aktivlər	–	–	–	–
Mərhələ 1-ə köçürmələr	–	–	–	–
Mərhələ 2-ye köçürmələr	–	–	–	–
Mərhələ 3-ə köçürmələr	122	(122)	(629)	(629)
Diskontun qaytarılması (faiz gelirində tanınma)	–	–	–	–
Uçotdan çıxarılma ilə nəticələnməyen dəyişikliyə görə dəyişikliklər	–	–	–	–
Dövr ərzində mərhələlər arasında köçürülen balans dəyərinin dövrün sonuna GKZ-ə təsiri	–	6	–	6
GKZ hesablamaları üçün istifadə edilən giriş məlumatlarına fərqlər	2	–	–	2
Bərpalar	–	–	–	–
Silinmiş məbləğlər	–	–	3,595	3,595
<b>31 dekabr 2018-ci il</b>	<b>(20)</b>	<b>(116)</b>	<b>(4,532)</b>	<b>(4,668)</b>

## 8. Müştərilərə verilmiş kreditlər (davamı)

### Müştərilərə verilmiş amortizasiya edilən dəyərlə kreditlərin dəyərsizləşməsi üçün ehtiyat (davamı)

31 dekabr 2017-ci il tarixində başa çatan il üzrə müştərilərə verilmiş kreditlərin dəyərsizləşməsi üçün ehtiyatın sıfır üzrə üzəşdirilməsi aşağıdakı cədvəldə təqdim edilir:

	<i>Dövlətə bağlı müəssisələr</i>	<i>Korporativ kreditlər</i>	<i>İstehlak kreditləri</i>	<i>Fiziki şəxslərə verilmiş kreditlər - ipoteka kreditləri</i>	<i>Fiziki şəxslərə verilmiş kreditlər - kreditkaralar</i>	<i>Cəmi</i>
<b>1 yanvar 2017-ci il</b>						
İl üzrə (xərc) / xərcin qaytarılması	(10,481) (3,460)	(33,051) 3,669	(26,855) (15,601)	(4,554) 1,177	(12,461) 1,122	(87,402) (13,093)
Berpa	-	(511)	(414)	(1)	(2)	(928)
Silinmiş məbləğlər	653	3,874	2,874	828	2,551	10,780
<b>31 dekabr 2017-ci il</b>	<b>(13,288)</b>	<b>(26,019)</b>	<b>(39,996)</b>	<b>(2,550)</b>	<b>(8,790)</b>	<b>(90,643)</b>
Fərdi şəkildə dəyərsizləşmiş Ümumi şəkildə dəyərsizləşmiş	(1,669) (11,619)	(16,089) (9,930)	(1,011) (38,985)	- (2,550)	(1,468) (7,322)	(20,237) (70,406)
<b>Fərdi şəkildə qıymətləndirilmüş dəyərsizləşmə ehtiyatını çıxmazdan avval dəyərsizləşmiş hesab edilən kreditlərin ümumi məbləği</b>	<b>(13,288)</b>	<b>(26,019)</b>	<b>(39,996)</b>	<b>(2,550)</b>	<b>(8,790)</b>	<b>(90,643)</b>
	<b>1,878</b>	<b>38,753</b>	<b>1,548</b>	<b>-</b>	<b>3,204</b>	<b>45,383</b>

## 8. Müşterilərə verilmiş kreditlər (davamı)

### Şərtləri dəyişdirilmiş və restrukturizasiya edilmiş kreditlər

Bank maliyyə aktivinin, məsələn müştəriyə verilen kreditin, müddəti və şərtləri onun yeni bir kredite çevriləcəyi şəkildə dəyişdirildiyi halda maliyyə aktivinin tanınmasını dayandırır, fərqli isə dəyərsizləşmə zərəri qeydə alınmadığı halda tanınmanın dayandırılması ilə bağlı gelir və ya zərər kimi tanınır. Yeni tanınmış kreditlər GKZ-nin ölçülməsi məqsədləri üçün Mərhələ 1 kimi təsnif edilir.

Dəyişiklik əhəmiyyətli şəkildə fərqli olan pul vəsaitlərinin hərəketi ilə nəticələnmirse, dəyişiklik tanınmanın dayandırılmasına gətirib çıxılmır. İlkən EFD ilə diskontlaşdırılan pul vəsaitlərinin hərəkətində dəyişiklik əsasında Bank, dəyərsizləşmə zərəri qeydə alınmadığı halda dəyişikliklə bağlı gelir və ya zərəri qeydə alır.

Aşağıdakı cədvələ dövr ərzində dəyişiklik edilmiş Mərhələ 2 və 3 üzrə aktivlər və dəyişikliklə bağlı Bankın məruz qaldığı zərər daxildir.

	2018
Dövr üzrə şərtlərinə dəyişiklik edilmiş kreditlər	
Dəyişiklikdən əvvəl amortizasiya edilən dəyer	31,210
Dəyişiklik üzrə xalis zərər	(509)

### Girov və kreditin keyfiyyətini artırıran digər amillər

Tələb olunan girovun məbləği və hövü biznes tərəfdəsinin kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girov növünün münasibliyi və qiymətləndirmə parametrlərinə dair qaydalar tətbiq edilir.

Alınmış girovların əsas növləri aşağıdakılardır:

- Korporativ kreditlər üçün daşınmaz əmlak və nəqliyyat vasitələri üzrə girovlar; üçüncü tərəflərin zəmanətləri;
- Fərdi kreditlərin verilməsi üçün yaşayış mülkləri üzrə girovlar;

Rehbərlik girovun bazar dəyərinə nəzarət edir, müvafiq razılışmaya uyğun olaraq əlavə girov tələb edir və kreditin dəyərsizləşməsi üçün ehtiyatın münasibliyini nəzərdən keçirdiyi zaman əldə etdiyi girovun bazar dəyərinə nəzarət edir.

Bank 3-cü Mərhələdə bir neçə korporativ və sahibkarlara verilən kreditlər üzrə LGD əmsalını girovların diskontlaşdırılmış dəyerini istifadə etməklə hesablayır. 31 dekabr 2018-ci ildə həmin kreditlər üzrə maksimal risk hecmi 26,479 AZN olmuşdur, bunun üçün 9,683 AZN məbləğində GKZ yaradılmışdır. Bu kreditlər üzrə girov olmasayıdı GKZ məbləği ümumi qiymətləndirmə əsasında 15,307 AZN olardı.

### Müşterilərə verilmiş kreditlərin konsentrasiyası

Kreditlər aşağıdakı müştəri növlərinə verilir:

	2018	2017
Fiziki şəxslər	1,028,238	678,194
Dövlətə bağlı müəssisələr	327,594	450,249
Özel müəssisələr	126,523	113,436
Fərdi sahibkarlar	8,263	12,055
<b>Müşterilərə verilmiş kreditlər, ümumi</b>	<b>1,490,618</b>	<b>1,253,934</b>

Kreditlər əsasən aşağıdakı sənaye sektorlarına verilir:

	2018	2017
Fiziki şəxslər	1,028,238	678,194
Nəqliyyat	131,459	234,102
Tikinti	103,383	65,683
Ticaret və xidmətlər	84,181	63,010
Telekommunikasiya	77,297	86,902
İstehsal	47,744	105,409
Kend təsərrüfatı və qida məhsullarının emalı	16,973	16,889
Digər	1,343	3,745
<b>Müşterilərə verilmiş kreditlər, ümumi</b>	<b>1,490,618</b>	<b>1,253,934</b>

31 dekabr 2018-ci il tarixinə Bankda on iki (2017-ci il: on iki) ən iri borçalardan alınacaq 375,884 AZN və ya ümumi kredit portfelinin 25%-i ilə (2017-ci il: 485,768 AZN və ya ümumi kredit portfelinin 39%-i) təmsil olunan kredit konsentrasiyası olmuşdur. Bu kreditlər üçün 12,079 AZN (2017-ci il: 21,680 AZN) məbləğində ehtiyat yaradılmışdır.

## 9. Əmlak və avadanlıqlar

Əmlak və avadanlıqlarda hərəkət aşağıdakılardan kimdir:

	<i>Binalar</i>	<i>İcarağa götürülmüş aktivlərin əsaslı təmiri</i>	<i>Kompüterlər və digər ofis avadanlıqları</i>	<i>Mebel, qurğu, nəqliyyat vasitələri və digər</i>	<i>Cəmi</i>
<b>İllik dəyəri və ya yenidən qiymətləndirmə</b>					
31 dekabr 2016-ci il	5,685	3,648	12,767	51,944	74,044
Əlavələr	-	2,250	3,045	7,749	13,044
Silinmələr	-	-	(2,105)	(2,645)	(4,750)
Yenidən qiymətləndirmənin təsiri	329	-	-	-	329
<b>31 dekabr 2017-ci il</b>	<b>6,014</b>	<b>5,898</b>	<b>13,707</b>	<b>57,048</b>	<b>82,667</b>
Əlavələr	-	1,516	3,435	9,386	14,337
Silinmələr	-	-	(68)	(455)	(523)
Yenidən qiymətləndirmənin təsiri	523	-	-	-	523
<b>31 dekabr 2018-ci il</b>	<b>6,537</b>	<b>7,414</b>	<b>17,074</b>	<b>65,979</b>	<b>97,004</b>
<b>Yığılmış köhnəlmə və dəyərsizləşmə</b>					
31 dekabr 2016-ci il	(284)	(347)	(7,434)	(31,999)	(40,064)
Köhnəlmə xərci	(284)	(497)	(1,935)	(6,306)	(9,022)
Silinmələr	-	-	2,056	2,593	4,649
Yenidən qiymətləndirmənin təsiri	568	-	-	-	568
<b>31 dekabr 2017-ci il</b>	<b>-</b>	<b>(844)</b>	<b>(7,313)</b>	<b>(35,712)</b>	<b>(43,869)</b>
Köhnəlmə xərci	(301)	(674)	(2,238)	(7,405)	(10,618)
Silinmələr	-	-	-	455	455
Yenidən qiymətləndirmənin təsiri	301	-	-	-	301
<b>31 dekabr 2018-ci il</b>	<b>-</b>	<b>(1,518)</b>	<b>(9,551)</b>	<b>(42,662)</b>	<b>(53,731)</b>
<b>Xalis balans dəyəri</b>					
31 dekabr 2016-ci il	5,401	3,301	5,333	19,945	33,980
31 dekabr 2017-ci il	6,014	5,054	6,394	21,336	38,798
<b>31 dekabr 2018-ci il</b>	<b>6,537</b>	<b>5,896</b>	<b>7,523</b>	<b>23,317</b>	<b>43,273</b>

31 dekabr 2018-ci il tarixinə 27,769 AZN (2017-ci il: 25,666 AZN) məbləğində əmlak və avadanlıqlar tamamilə köhnəlmışdır.

31 dekabr 2018-ci il tarixinə əmlak və avadanlıqlara 2,293 AZN (2017-ci il: 1,606 AZN) məbləğində anbardakı maddələr daxil olmuşdur.

31 dekabr 2017-ci il tarixinə binalarının ədaləti dəyərini müyyən etmək məqsədilə Bank müstəqil qiymətləndirici olan KONEKO MMC-ni cəlb etmişdir. Ədaləti dəyər bazar əsaslı sübutlara istinadən müyyən edilir. Qiymətləndirmə metodu olaraq müqayisəli təhlil istifadə edilmişdir. Yenidən qiymətləndirmənin 824 AZN məbləğində nəticəsi ümumi gəlirdə təqdim edilmişdir.

Binalar dəyər modelindən istifadə etməklə qiymətləndirilsəydi, balans dəyərləri belə olardı:

	<i>2018</i>	<i>2017</i>
İllik dəyəri	7,658	7,658
Yığılmış köhnəlmə	(3,906)	(3,622)
<b>Xalis balans dəyəri</b>	<b>3,752</b>	<b>4,036</b>

## 10. Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlərdə hərəkət aşağıda təqdim edilir:

	Lisenziya	Kompyuter programı	Cəmi
<b>İllkin dəyəri</b>			
31 dekabr 2016-ci il	9,797	8,600	18,397
Əlavələr	1,666	4,325	5,991
Silinmələr	(1,186)	(74)	(1,260)
<b>31 dekabr 2017-ci il</b>	<b>10,277</b>	<b>12,851</b>	<b>23,128</b>
Əlavələr	1,322	3,652	4,974
Silinmələr	(417)	(1,686)	(2,103)
<b>31 dekabr 2018-ci il</b>	<b>11,182</b>	<b>14,817</b>	<b>25,999</b>
<b>Yığılmış amortizasiya</b>			
31 dekabr 2016-ci il	(1,947)	(3,064)	(5,011)
Amortizasiya xərci	(1,506)	(1,115)	(2,621)
Silinmələr	1,144	112	1,256
<b>31 dekabr 2017-ci il</b>	<b>(2,309)</b>	<b>(4,067)</b>	<b>(6,376)</b>
Amortizasiya xərci	(1,400)	(1,833)	(3,233)
Silinmələr	461	1,685	2,146
<b>31 dekabr 2018-ci il</b>	<b>(3,248)</b>	<b>(4,215)</b>	<b>(7,463)</b>
<b>Xalis balans dəyəri</b>			
31 dekabr 2016-ci il	7,850	5,536	13,386
31 dekabr 2017-ci il	7,968	8,784	16,752
<b>31 dekabr 2018-ci il</b>	<b>7,934</b>	<b>10,602</b>	<b>18,536</b>

## 11. Vergilər

Korporativ mənfəət vergisi xərci aşağıdakılardan ibarətdir:

	2018	2017
Cari vergi xərci	(66,042)	(26,053)
Təxira salınmış mənfəət vergisi faydası/(xərci) – müvəqqəti fərqlərin yaranması və ləğv edilməsi	23,226	(5,460)
Çıxılsın: digər ümumi gelirde tanılmış təxira salınmış mənfəət vergisi	321	708
<b>Mənfəət vergisi xərci</b>	<b>(42,495)</b>	<b>(30,805)</b>

İl ərzində digər ümumi gelire aid edilmiş maddələrlə bağlı olan təxira salınmış vergi aşağıda təqdim olunur:

	2018	2017
DÜG vasitəsilə ədalətli dəyərlə təyin edilmiş kapital investisiyaları üzrə xalis gelirlər	(156)	X
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə xalis gelirlər	X	(529)
Binaların yenidən qiymətləndirilməsi	(165)	(179)
<b>Digər ümumi gelire aid edilmiş mənfəət vergisi</b>	<b>(321)</b>	<b>(708)</b>

## 11. Vergilar (davamı)

Effektiv mənfəət vergisi dərəcəsi yerli qanunvericiliyə uyğun mənfəət vergisi dərəcəsindən fərqlənir. Aşağıdakı cədvəldə yerli qanunvericilik əsasında mənfəət vergisi xərclərlə tutuşdurulur:

	2018	2017
<b>Mənfəət vergisi xərcindən əvvəl mənfəət</b>	193,491	143,212
Yerli qanunvericiliyə uyğun olan mənfəət vergisinin dərəcəsi	20%	20%
<b>Yerli qanunvericiliyə uyğun dərəcə ilə nezəri mənfəət vergisi xəci</b>	<b>(38,698)</b>	<b>(28,642)</b>
<b>Vergi məqsədləri üçün çıxılmayan və ya qiymətləndirilməyən maddələrin vergiye təsiri</b>		
Çıxılmayan xərclər	(2,586)	(2,131)
Əvvəlki ilin vergi reallaşdırması	(1,200)	-
Diger	(11)	(32)
<b>Mənfəət vergisi xəci</b>	<b>(42,495)</b>	<b>(30,805)</b>

31 dekabr tarixinə təxirə salınmış mənfəət vergisi aktivləri və öhdəlikləri və onların müvafiq illərdə hərəkətləri aşağıda təqdim olunur:

	<i>Müvəqqəti fərqlərin yaranması və təqib edilməsi</i>			<i>Müvəqqəti fərqlərin yaranması və təqib edilməsi</i>		
	<i>Mənfəət və ya zərər haqqında hesabatda</i>		<i>Diger ümumi gəlirdə</i>	<i>9 saylı MHBS-nin qəbul edilməsinin təsiri (Qeyd 3)</i>		<i>Mənfəət və ya zərər haqqında hesabatda</i>
	<i>2016</i>	<i>2017</i>	<i>2018</i>	<i>2017</i>	<i>2018</i>	<i>2018</i>
<b>Vergidən çıxılan müvəqqəti fərqlərin təsiri</b>						
Kredit təşkilatlarından alınacaq məbleğlər Müşterilərə verilmiş kreditlər	10,867	(9,832)	-	1,035	-	(1,035)
Kredit öhdəlikləri üzrə ehtiyat	441	(395)	-	46	1,312	1,075
Qeyri-maddi aktivlər	107	9	-	116	-	(65)
Diger aktivlər	-	-	-	-	-	32
Diger öhdəliklər	3,203	112	-	3,315	-	1,491
<b>Təxirə salınmış vergi aktivləri</b>	<b>14,618</b>	<b>(10,106)</b>	<b>-</b>	<b>4,512</b>	<b>4,261</b>	<b>6,082</b>
Pul vesaitləri və pul vesaitlərinin ekvivalentləri	(384)	89	-	(295)	-	38
İnvestisiya qiymətli kağızları	(587)	119	(529)	(997)	298	(146)
Müşterilərə verilmiş kreditlər	(10,634)	(6,334)	-	(16,968)	-	16,968
Müşterilərə ödəniləcək məbleğlər	(5,766)	4,317	-	(1,449)	-	1,449
Kredit təşkilatlarından alınacaq məbleğlər	-	-	-	-	-	(671)
Kredit təşkilatlarına ödəniləcək məbleğlər	(4,748)	3,995	-	(753)	-	753
Əmlak və avadanlıqlar	(948)	206	(179)	(921)	-	(1,190)
Diger aktivlər	(3,226)	2,962	-	(264)	264	-
<b>Təxirə salınmış vergi öhdəlikləri</b>	<b>(26,293)</b>	<b>5,354</b>	<b>(708)</b>	<b>(21,647)</b>	<b>298</b>	<b>17,465</b>
Xalis təxirə salınmış mənfəət vergisi (öhdəlikləri)/aktivləri	(11,675)	(4,752)	(708)	(17,135)	4,559	23,547
					(321)	(4,205)
					(321)	10,650

## 12. Kredit zərəri xərci və digər dəyərsizləşmə və ehtiyatlar

Aşağıdakı cədvəldə 31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş mənfeət və ya zərər haqqında hesabatda qeyd olunmuş maliyyə alətləri üzrə GKZ xərcləri göstərilir:

	<i>Qeyd</i>	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
Kredit təşkilatlarından alınacaq məbləğlər	6	(233)	(151)	-	(384)
Amortizasiya edilə dəyerlə müştərilərə verilmiş kreditlər	8	(6,992)	(4,693)	(2,602)	(14,287)
Diger maliyyə aktivləri		(137)	(3)	(757)	(897)
<b>Maliyyə aktivləri üzrə kredit zərəri</b>		<b>(7,362)</b>	<b>(4,847)</b>	<b>(3,359)</b>	<b>(15,568)</b>
Maliyyə zəmanetləri	18	(2,261)	(4,180)	4,372	(2,069)
Akkreditivlər	18	4	25	(1,072)	(1,043)
İstifadə edilməmiş kredit üzrə öhdəlik	18	(1,839)	(632)	(11)	(2,482)
Kreditlə bağlı öhdəliklər		(4,096)	(4,787)	3,289	(5,594)
<b>Cəmi kredit zərəri üzrə xərc</b>		<b>(11,458)</b>	<b>(9,634)</b>	<b>(70)</b>	<b>(21,162)</b>

31 dekabr 2018-ci il tarixinə digər qeyri-maliyyə aktivləri üzrə dəyərsizləşmə xərci 298 AZN məbləğində olmuşdur.

Aşağıdakı cədvəldə 31 dekabr 2018-ci il tarixinə digər maliyyə aktivləri üzrə GKZ-də dəyişikliklər təhlil edilir:

	<i>Mərhələ 1</i>	<i>Mərhələ 2</i>	<i>Mərhələ 3</i>	<i>Cəmi</i>
<b>1 yanvar 2018-ci il tarixinə GKZ</b>	<b>(33)</b>	<b>(20)</b>	<b>(2,772)</b>	<b>(2,825)</b>
Dövr üzrə xərc	(137)	(3)	(757)	(897)
<b>31 dekabr 2018-ci il</b>	<b>(170)</b>	<b>(23)</b>	<b>(3,529)</b>	<b>(3,722)</b>

Digər aktivlərin dəyərsizləşməsi üzrə ehtiyat əlaqəli aktivlərin balans dəyərlərindən çıxılır. Kreditlə bağlı öhdəliklər üzrə GKZ üçün ehtiyat digər öhdəliklərdə qeyd olunur.

## 13. Digər aktivlər və öhdəliklər

Digər aktivlər aşağıdakılardan ibarətdir:

	<i>2018</i>	<i>2017</i>
<b>Digər maliyyə aktivləri</b>		
Ödənilməkdə olan məbləğlər	30,427	31,372
Yerli bütçədən alınacaq məbləğ	6,260	17,727
Hesablanmış komissiya	3,856	3,974
Törəmə maliyyə aktivləri	113	-
Çıxılsın – Digər aktivlərin dəyərsizləşməsi üçün ehtiyat (Qeyd 12)	(3,722)	(2,825)
<b>Cəmi digər maliyyə aktivləri</b>	<b>36,934</b>	<b>50,248</b>
<b>Digər qeyri-maliyyə aktivləri</b>		
Yenidən mülkiyyətə alınmış girov	7,777	7,612
Avans ödənişləri	2,546	3,764
Təxira salılmış xərclər	2,410	1,299
Ehtiyat hissələri	715	727
<b>Cəmi digər qeyri-maliyyə aktivləri</b>	<b>13,448</b>	<b>13,402</b>
<b>Digər aktivlər</b>	<b>50,382</b>	<b>63,650</b>

### 13. Digər aktivlər və öhdəliklər (davamı)

Digər öhdəliklər aşağıdakılardan ibarətdir:

	2018	2017
<b>Digər maliyyə öhdəlikləri</b>		
Hesablanmış xərclər	3,389	2,197
Ödenilməkde olan vəsaitlər	2,865	2,983
<b>Cəmi digər maliyyə öhdəlikləri</b>	<b>6,254</b>	<b>5,180</b>
 <b>Digər qeyri-maliyyə öhdəlikləri</b>		
Təxirə salınmış gelirlər	8,480	22,785
İşçilərə ödəniləcək vəsait	19,716	13,676
Kreditlə bağlı öhdəliklər üzrə GKZ üçün ehtiyat (Qeyd 18)	16,167	4,010
Mənfəət vergisi olmayan vergilər	4,580	2,798
Yerli bütçəyə ödəniləcək vəsait	4,504	3,446
<b>Cəmi digər qeyri-maliyyə öhdəlikləri</b>	<b>53,447</b>	<b>46,715</b>
<b>Digər öhdəliklər</b>	<b>59,701</b>	<b>51,895</b>

Aşağıdakı cədvəl aktivlər və ya öhdəliklər kimə qeydə alınmış törəmə maliyyə aletlərinin ədalətli dəyərlərini şərti məbləğləri ilə birlikdə göstərir. Şərti məbləğ, əməliyyatın tətbiq etdiyi mənzərədən istisnaya olaraq, törəmə aletin aid olduğu müvafiq aktivin məbləği, soraq derecəsi və ya göstəricisidir və törəmələrin dəyərində dəyişikliklər ölçmek üçün baza kimi çıxış edir. Şərti məbləğlər ilin sonuna başa çatmamış əməliyyatların həcmini göstərir və kredit riskini eks etdirir.

	31 dekabr 2018-ci il		31 dekabr 2017-ci il	
	Şərti dəyər	Ədalətli dəyərlər	Şərti dəyər	Ədalətli dəyərlər
	Aktiv	Öhdəlik	Aktiv	Öhdəlik
Xarici valyuta müqavilələri				
Svpollar – yerli	20,000	113	–	–
<b>Cəmi törəmə aktivlər/öhdəliklər</b>	<b>113</b>	<b>–</b>	<b>–</b>	<b>–</b>

### 14. Müşterilər qarşısında öhdəliklər

Müşterilər qarşısında öhdəliklər aşağıdakılardan ibarətdir:

	2018	2017
<b>Hüquqi şəxslər</b>		
Cari hesablar	1,797,089	1,212,043
Müddətli depozitlər	237,084	366,141
 <b>Fiziki şəxslər</b>		
Cari hesablar	339,963	241,870
Müddətli depozitlər	724,401	635,523
<b>Müşterilər qarşısında öhdəliklər</b>	<b>3,098,537</b>	<b>2,455,577</b>
Zəmanetlər və akkreditivlər üzrə girov kimi saxlanılanlar	(9,670)	(19,302)

31 dekabr 2018-ci ildə Bankın 10 en iri müştəri (2017-ci il: 10) üzrə məbləğlərin məcmu qiyməti 1,410,674 AZN olmuş və ya cəmi müştəri hesablarının 46%-ni (2017-ci il: 1,167,657 AZN və ya 48%-ni) təşkil etmişdir.

#### 14. Müşterilər qarşısında öhdəliklər (davamı)

Müşteri hesablarının iqtisadi sektorlar üzrə təhlili aşağıda təqdim olunur:

	2018	2017		
	Məbləğ	%	Məbləğ	%
Fiziki şəxslər	1,064,364	34%	877,393	36%
Dövlətə bağlı müəssisələr	898,398	29%	877,829	36%
Tikinti	265,583	9%	158,152	7%
Neqliyyat və rabitə	239,359	8%	228,457	9%
Enerji	222,801	7%	58,220	2%
Ticarət	188,077	6%	58,232	2%
Tehsil	113,001	4%	70,846	3%
Sığorta	52,046	2%	39,462	2%
İstehsal	10,964	0%	5,239	0%
Kənd təsərrüfatı	6,296	0%	1,730	0%
İnvestisiya saxlayan şirkətlər	537	0%	53,447	2%
Digər	37,111	1%	26,570	1%
<b>Müşterilər qarşısında öhdəliklər</b>	<b>3,098,537</b>	<b>100%</b>	<b>2,455,577</b>	<b>100%</b>

#### 15. Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər

ARMB və dövlət təşkilatları qarşısında öhdəliklər:

	2018	2017
Azərbaycan Respublikası Maliyyə Nazirliyi	40,278	190,787
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu	38,954	29,004
Azərbaycan Respublikasının Sahibkarlığa Kümək Fondu	37,090	42,280
Azərbaycan Respublikasının Mərkəzi Bankı	501	-
<b>Azərbaycan Respublikasının Mərkəzi Bankı və dövlət təşkilatları qarşısında öhdəliklər</b>	<b>116,823</b>	<b>262,071</b>
Akkreditivlər üzrə girov kimi saxlanıclar	-	(97,617)

31 dekabr 2018-ci il tarixinə Bankın Maliyyə Nazirliyi tərəfindən yerləşdirilmiş, müddəti 2019-2021 illər ərzində başa çatan depozitləri olmuşdur. 2002-ci ildə Beynəlxalq İnkışaf Assosiasiyası (BIA) ilə Azərbaycan Respublikasının Hökuməti arasında imzalanmış Azərbaycan Respublikasının Maliyyə Sektoruna Texniki Yardım haqqında Razılışma çərçivəsində, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Banka kredit xətti açılmışdır. Kreditin əsas məbləği və faizlər bərabər yarımlı illik hissələrle 2006-ci ildən 2021-ci ilə qədər ödənilməlidir.

2005-ci ildə Bank Azərbaycan Respublikası İqtisadi İnkışaf Nazirliyinin programı olan Milli Sahibkarlığa Kümək Fondu ilə kiçik və orta müəssisələrin maliyyələşdirilməsi üçün kredit razılışması imzalamışdır. 2018-ci ildə Fondu adı Azərbaycan Respublikası Sahibkarlığa Kümək Fondu dəyişdirilmişdir. Bu program əsasında vəsaitlər Banka illik 1% (2017-ci il: illik 1%) dərəcəsi ilə verilir və müddəti 2019-2026-ci (2017-ci il: 2018-2026) illerdə başa çatır. Bank bu vəsaitləri 7%-dən çox olmayan illik faiz dərəcəsi ilə müvafiq borçlanınlara kreditlər vermək üçün istifadə edə bilər.

2016-ci ildə Bank Azərbaycan İpoteka Fondu ASC ilə fiziki şəxslərə uzunmüddətli ipoteka kreditlərinin verilməsi üçün kredit razılışmasını imzalamışdır. 2018-ci ildə Fondu adı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu dəyişdirilmişdir. Bu program əsasında vəsaitlər Banka illik 1%-4% dərəcəsi ilə verilir (2017-ci il: illik 1% və 4%) və müddəti 2019-2048 (2017-ci il: 2018-2047) ildə başa çatır. Bank bu vəsaitləri 8%-dən çox olmayan illik faiz dərəcəsi ilə müvafiq borçlanınlara kreditlər vermək üçün istifadə edir.

#### 16. Kredit təşkilatları qarşısında öhdəliklər

Kredit təşkilatları qarşısında öhdəliklər aşağıdakılardan ibarətdir:

	2018	2017
Maliyyə təşkilatlarından alınmış müddətli depozitlər	24,205	50,143
Cari hesablar	3,955	15,925
<b>Kredit təşkilatları qarşısında öhdəliklər</b>	<b>28,160</b>	<b>66,068</b>

## 17. Kapital

31 dekabr 2018-ci il tarixinə Bankın səhmdar kapitalı adı və imtiyazlı səhmlərdən ibarətdir. Adı səhmlər 17 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Qiymətli Kağızlar Komitəsində qeydiyyatdan keçmiş, beləliklə də 31 dekabr 2018-ci və 2017-ci il tarixlərinə buraxılmasına icazə verilmiş, buraxılmış və tam ödənilmiş kapital hər birinin nominal dəyeri 12.39 AZN təşkil edən 15,000,000 adı səhmdən ibarətdir. Bir səhm bir səsvermə hüququnu verir.

14 mart 2018-ci il tarixində səhmdarların qərarı ilə Bank cəmi 40,000 AZN məbləğində geri alınma bilməyən imtiyazlı səhmlərin buraxılmasına icazə verilmişdir. İllik dividend bir imtiyazlı səhm üzrə 15% təşkil edir. 24 iyul 2018-ci ildə Bank imtiyazlı səhmlər buraxmış, burlar da 2018-ci ilin sonuna dek səhmdarlar tərefindən tam ödənilmişdir.

Bankın nizamnamə kapitalı səhmdarlar tərefindən Azərbaycan manatı ilə qoyulmuş və onlar dividendləri və hər hansı kapital piyalarını Azərbaycan manatı ilə almaq hüququna malikdirlər. 31 dekabr 2018-ci il tarixinə kapitalının qalığı 225,850 AZN (2017-ci il: 185,850 AZN) təşkil edir.

Səhmdarların 4 aprel 2017-ci il tarixində keçirilmiş ümumi yığıncağının qərarı ilə Bank 31 dekabr 2016-ci il tarixində başa çatan il üzrə adı səhmlərlə bağlı cəmi 52,389 AZN (o cümlədən səhmdarlar adından ödənilməli olan 10% menbədə tutulan vergi) məbləğində dividendlər elan etmişdir. Dividendlər 2017-ci il ərzində tamamilə ödənilmişdir.

Səhmdarların 14 mart 2018-ci il tarixində keçirilmiş ümumi yığıncağının qərarı ilə Bank 31 dekabr 2017-ci il tarixində başa çatan il üzrə adı səhmlərlə bağlı cəmi 94,840 manat (o cümlədən səhmdarlar adından ödənilməli olan 10% menbədə tutulan vergi) məbləğində dividendlər elan etmişdir. Dividendlər 2018-ci il ərzində tamamilə ödənilmişdir.

### Binaların yenidən qiymətləndirilməsi üzrə ehtiyat

Yenidən qiymətləndirmə ehtiyatı binaların ədaletli dəyerində artımı və azalmasını (o şərtdə ki, həmin azalma əvvəller kapitalda tanınmış eyni aktiv üzrə artımla bağlı olsun) uçota almaq üçün istifadə olunur.

### İnvestisiya qiymətli kağızları üzrə realizasiya olunmamış gəlirlər

Bu ehtiyat DÜĞƏD ilə təyin edilmiş satış üçün mövcud olan investisiya qiymətli kağızların ədaletli dəyerindəki dəyişiklikləri uçota alır.

## 18. Təəhhüdler və potensial öhdəliklər

### Əməliyyat mühiti

Azərbaycan iqtisadi islahatları: zərarağış və hüquqi, vergi və nizamlayıcı infrastruktur təkmilləşdirməyə davam edir. Azərbaycan iqtisadiyyatının gelecek sabitliyi önməli dərəcədə islahatlarından, eləcə də hökumətin gördüyü iqtisadi, maliyyə və monetar tədbirlərinin effektivliyindən, eləcə də xam neftin qiymətindən və AZN-in sabitliyindən asılıdır.

Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin aşağı düşməsi və Azərbaycan manatının 2015-ci il ərzində ABŞ dollarına qarşı devalvasiyasının mənfi təsirinə məruz qalmışdır. Bu, kapital əldə etmək imkanlarının məhdudlaşması, kapital dəyerinin artması, inflasiya və iqtisadi artımın qeyri-müəyyənliyi kimi amillere səbəb olmuşdur.

Bu çətinliklərə cavab olaraq, Azərbaycan hökuməti islahatları sürətləndirmək və maliyyə sistemini dəstek vermək planlarını açıqlamışdır. 6 dekabr 2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" ni təsdiqləmişdir. Yol xəritəsi 2016-2020-ci illərdə inkişaf strategiyasını, 2025-ci ilə qədər uzunmüddətli perspektivləri və 2025-ci ildən sonrakı dövrə nəzəri əhatə edir.

Bundan əlavə, 2018-ci ildə hökumət sərt pul siyasetini davam etdirmiş, eləcə də Azərbaycan manatının stabillaşdırılmasına xarici valyuta ehtiyatları ayırmışdır. 2018-ci ildə ARMB monetar siyaseti normallaşdırmaq məqsədilə yenidən maliyyələşdirmə dərəcəsini 15%-dən 9.75%-dək azaltmışdır.

Bankın rəhbərliyi cari şəraitdə baş verən iqtisadi dəyişiklikləri izləməkdən və Bankın yaxın gelecekdə fəaliyyətinin davamlılığı və inkişafını dəstəkləmək üçün lazımi ehtiyat tədbirlərini görməkdədir.

### Hüquqi məsələlər

Adı fəaliyyətində Bank məhkəmə iddiaları və şikayətlərinin obyekti olur. Rəhbərlik hesab edir ki, bələ iddia və ya şikayətlərdən irəli gələn öhdəlik (əgər olarsa) Bankın maliyyə vəziyyəti və ya gələcək əməliyyat nəticələrinə mühüm mənfi təsir göstərməyəcəkdir.

## 18. Təəhhüdlər və potensial öhdəliklər (davamı)

### Vergiler

Azərbaycanın vergi qanunvericiliyi müxtalif şəhrlərə və tez-tez edilən dəyişikliklərə məruzdur. Bundan əlavə, Bankın əməliyyatları və fəaliyyətinə tətbiq edilən vergi qanunvericiliyinin vergi orqanları tərəfindən şəhər edilməsi rehberliyin şəhəri ilə üst-üstə düşməye biler. Azərbaycan Respublikasında son zamanlar baş vermiş hadisələr göstərir ki, vergi orqanları bu qanunvericiliyin şəhər edilməsi və tətbiqində daha sert mövqə tutə bilərlər, buna görə də geləcəkdə vergi orqanları Bankın əməliyyat və fəaliyyət növləri ilə bağlı əvvəl irəli sürmədikləri iddiaları irəli sürə bilərlər. Netice etibarı ilə müvafiq orqanlar tərəfindən əlavə irəli vergi, cərimə və faiz hesabına bilərlər. Vergi yoxlamaları yoxlama aparmaq qərarı qəbul edildiyi ildən birbaşa əvvəlki üç maliyyə ilin üzrə aparıla bilər. Son vergi yoxlaması 2016-ci ilin ikinci yarısı və 2017-ci ilin birinci yarısını əhatə etmişdir.

31 dekabr 2018-ci il tarixinə müvafiq qanunvericiliyin rehberlik tərəfindən tətbiq edilən şəhər münasibidir və Bankın vergi, valyuta və gömrük mövqeləri təsdiq ediləcəkdir.

### Sığorta

Bank hazırda sehvlerdən və ya təhriflərdən irəli gələn öhdəliklərlə əlaqədar sığorta təminatı almamışdır. Hazırda məsuliyyətin siğortalanması Azərbaycanda geniş yayılmayıb.

### ARMB əmsallarına uyğunlaşma

ARMB və MBNP banklardan yerli standartlara uyğun olan maliyyə hesabatları əsasında hesablanmış müəyyən əmsallara uyğunlaşması tələb edirlər. 31 dekabr 2018-ci il tarixinə Bank, Bank aşağıdakı iki əmsal istisna olmaqla bu əmsallara riayət etmişdir:

- Kredit riski təminatının bazar dəyeri həmin kredit riskinin 100%-indən az olanda və ya kreditlərin daşınmaz emlak formasında təminatının bazar dəyeri kredit dəyerinin 150%-indən aşağı olanda, bir borcalan və ya əlaqəli borcalanlar qrupu üzrə maksimal kredit riski bankın 1-ci dərəcəli kapitalının 7 faizindən artıq olmamalıdır. 31 dekabr 2018-ci il tarixinə Bankın əmsali 60.25% (31 dekabr 2017-ci il: 130.20%) olmuşdur.
- Kredit riski təminatının bazar dəyeri həmin kredit riskinin 100%-indən çox olanda və ya kreditlərin daşınmaz emlak formasında təminatının bazar dəyeri kredit dəyerinin 150%-indən artıq olanda, bir borcalan və ya əlaqəli borcalanlar qrupu üzrə maksimal kredit riski bankın 1-ci dərəcəli kapitalının 20 faizindən artıq olmamalıdır. 31 dekabr 2018-ci il tarixinə Bankın əmsali 32% (31 dekabr 2017-ci il: 8.75%) olmuşdur.

ARMB-nin birinci əmsalının pozulması dövlətin maliyyələşdirildiyi xüsusi layihələri və dövlət təşkilatları, əsasən nəqliyyatla bağlı əməliyyatlarla əlaqəli olmuşdur. İkinci əmsalın pozulması sonradan düzəldilmişdir.

İl ərzində Bank bu uyğunsuzluqla bağlı hər ay Maliyyə Bazalarına Nəzəret Palatasına ("MBNP") məlumat təqdim etmiş və Banka qarşı hər hansı sanksiya tətbiq edilməmişdir. Rehberlik hesab edir ki, Banka qarşı gelecekdə heç bir sanksiya tətbiq edilməyəcək.

### Maliyyə təəhhüdləri və potensial öhdəliklər

Bank tərəfindən müştərilərə zəmanetlərin və akkreditivlərin verilməsinin əsas məqsədi müştərilərə tələb olduqda vəsaitlərin mövcudluğunu təmin etməkdir. Zəmanetlər və ehtiyat akkreditivləri müştəri üçüncü tərəflər qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi təqdirdə Bankın ödəmələr edəcəyini qəti təsdiq edən sənədlərdir. Sənədlə akkreditivlər və kommersiya akkreditivləri, Banka müəyyən edilmiş məbləğe qədər və xüsusi şərtlərlə tələb təqdim etmək hüququnu üçüncü tərəfə veren, Bankın müştəri adından üzərinə götürdüyü yazılı öhdəlik olaraq, aid olduğunu məallərin çatdırılması və ya pul depozitləri ilə təmin edilir və beləliklə də birbaşa borcda müqayisədə daha aşağı riskə məruz-qoyur.

31 dekabrdə Bankın maliyyə təəhhüdləri və potensial öhdəliklər aşağıdakılardan ibarət olmuşdur:

	2018	2017
<b>Kreditlə bağlı təəhhüdlər</b>		
Maliyyə Zəmanetləri	369,805	346,903
Istifade edilməmiş kredit üzrə təəhhüdlər	201,752	67,566
Akkreditivlər	2,795	12,375
Çıxılsın – kreditlə əlaqəli öhdəliklər üzrə GKZ üçün ehtiyatlar	(16,167)	(4,010)
<b>Təəhhüdlər və potensial öhdəliklər (girovdan əvvəl)</b>	<b>558,185</b>	<b>422,834</b>
Çıxılsın – zəmanetlər və akkreditivlər üzrə girov qoymuş pul vəsaitləri	(9,670)	(116,919)
<b>Təəhhüdlər və potensial öhdəliklər</b>	<b>548,515</b>	<b>305,915</b>

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir).

## 18. Təəhhüdlər və potensial öhdəliklər (davamı)

### Maliyyə təəhhüdləri və potensial öhdəliklər (davamı)

31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə GKZ-də dəyişikliklərin təhlili:

<b>Maliyyə zəmanətləri</b>	<b>Mərhələ 1</b>	<b>Mərhələ 2</b>	<b>Mərhələ 3</b>	<b>Cəmi</b>
<b>1 yanvar 2018-ci ilde GKZ</b>	<b>(965)</b>	<b>(4,918)</b>	<b>(4,373)</b>	<b>(10,256)</b>
Yeni risklər	(10,505)	-	-	(10,505)
Tanınması dayandırılmış və ya müddəti bitmiş risklər (silinməleri çıxmaqla)	557	3,778	3,249	7,584
Mərhələ 1-ə köçürmə	(2,122)	999	1,123	-
Mərhələ 2-ye köçürmə	7,866	(7,866)	-	-
Mərhələ 3-ə köçürmə	1	-	(1)	-
Dövrün sonuna GKZ-nin dövr ərzində mərhələlər arasında köçürülen risklərə təsiri	2,035	(1,199)	-	836
GKZ hesablamaları üçün istifadə edilən giriş məlumatlarına dəyişikliklər	(93)	109	-	16
<b>31 dekabr 2018-ci il</b>	<b>(3,226)</b>	<b>(9,097)</b>	<b>(2)</b>	<b>(12,325)</b>

<b>İstifadə edilməmiş kredit üzrə öhdəlik</b>	<b>Mərhələ 1</b>	<b>Mərhələ 2</b>	<b>Mərhələ 3</b>	<b>Cəmi</b>
<b>1 yanvar 2018-ci ilde GKZ</b>	<b>(272)</b>	<b>-</b>	<b>-</b>	<b>(272)</b>
Yeni risklər	(1,744)	-	-	(2,458)
Tanınması dayandırılmış və ya müddəti bitmiş risklər (silinməleri çıxmaqla)	131	38	-	169
Mərhələ 1-ə köçürmə	-	-	-	-
Mərhələ 2-ye köçürmə	727	(727)	-	-
Mərhələ 3-ə köçürmə	11	-	(11)	-
Dövrün sonuna GKZ-nin dövr ərzində mərhələlər arasında köçürülen risklərə təsiri	(163)	22	-	(141)
GKZ hesablamaları üçün istifadə edilən giriş məlumatlarına dəyişikliklər	(87)	35	-	(52)
<b>31 dekabr 2018-ci il</b>	<b>(2,111)</b>	<b>(632)</b>	<b>(11)</b>	<b>(2,754)</b>

<b>Akkreditiv</b>	<b>Mərhələ 1</b>	<b>Mərhələ 2</b>	<b>Mərhələ 3</b>	<b>Cəmi</b>
<b>1 yanvar 2018-ci ilde GKZ</b>	<b>(4)</b>	<b>(41)</b>	<b>-</b>	<b>(45)</b>
Yeni risklər	(1,088)	-	-	(1,088)
Tanınması dayandırılmış və ya müddəti bitmiş risklər (silinməleri çıxmaqla)	4	41	-	45
Mərhələ 1-ə köçürmə	-	-	-	-
Mərhələ 2-ye köçürmə	16	(16)	-	-
Mərhələ 3-ə köçürmə	1,072	-	(1,072)	-
Dövrün sonuna GKZ-nin dövr ərzində mərhələlər arasında köçürülen risklərə təsiri	-	-	-	-
GKZ hesablamaları üçün istifadə edilən giriş məlumatlarına dəyişikliklər	-	-	-	-
<b>31 dekabr 2018-ci il</b>	<b>-</b>	<b>(16)</b>	<b>(1,072)</b>	<b>(1,088)</b>

## 19. Xalis haqq və komissiya gəliri

Xalis haqq və komissiya gəliri aşağıdakılardan ibarətdir:

	2018	2017
Plastik kart emalıyyatları üzrə haqlar	54,453	42,791
Agentlik fealiyyəti	12,730	25,734
Pul vəsatlıları ilə emalıyyatlar	14,500	10,957
Hesablaşma emalıyyatları	12,865	10,657
Zəmanetlər və öhdəliklər	7,710	6,391
Digər	3,093	3,496
<b>Haqq və komissiya gəliri</b>	<b>105,351</b>	<b>100,026</b>
Plastik kart emalıyyatları üzrə haqlar	(4,832)	(2,937)
Pul vəsatlıları ilə emalıyyatlar	(4,707)	(3,622)
Hesablaşma emalıyyatları	(3,142)	(1,909)
Zəmanetlər və öhdəliklər	(1,373)	(1,136)
Digər	(878)	(1,533)
<b>Haqq və komissiya xərcləri</b>	<b>(14,932)</b>	<b>(11,137)</b>
<b>Xalis haqq və komissiya gəliri</b>	<b>90,419</b>	<b>88,889</b>

## 20. Digər emalıyyat gəliri

31 dekabr 2018-ci il təxəline 2,977 AZN (2017-ci il: 2,082 AZN) məbləğində digər emalıyyat gəliri əsasən müddətli depozitlərin vaxtından əvvəl götürülməsinə görə müştərilərdən alınan cərimələrdən ibarətdir.

## 21. İşçilər üzrə xərclər

İşçilər üzrə xərclər aşağıdakılardan ibarətdir:

	2018	2017
Əmək haqqı və mükafatlar	(62,426)	(56,936)
Sosial siyortası xərcləri	(13,981)	(12,528)
İşçilərlə bağlı digər xərclər	(1,773)	(1,955)
<b>İşçilər üzrə xərclər</b>	<b>(78,180)</b>	<b>(71,419)</b>

## 22. Ümumi və inzibati xərclər

Ümumi və inzibati xərclər aşağıdakılardan ibarətdir:

	2018	2017
Yerləşmə və icare haqqı	(10,260)	(9,015)
Marketinq və reklam xərcləri	(6,250)	(5,614)
Əmlak və avadanlıqların təmiri və texniki xidməti	(5,542)	(5,300)
Sponsorluq	(5,493)	(7,087)
Əməkətlərin Siğortalanması Fondu üzrə xərclər	(4,528)	(3,334)
Hüquq və məsləhət xidmətləri	(4,527)	(7,031)
Ofis təchizatı	(3,089)	(3,166)
Rabitə xidmətləri	(3,009)	(2,149)
Mühafizə xidmətləri	(2,540)	(2,271)
Ezamiyyət və elaqəli xərclər	(1,481)	(1,345)
Nümayəndəlik xərcləri	(1,390)	(1,312)
Kommunal xərclər	(1,124)	(1,106)
Tənzimləmə haqları	(903)	(560)
Əmlak və avadanlıqların sigortası	(603)	(650)
Nəqliyyat və nəqliyyat vasitələrinin texniki xidməti	(539)	(522)
Mənfəət vergisindən başqa vergilər	(403)	(285)
Digər	(1,838)	(1,858)
<b>Ümumi və inzibati xərclər</b>	<b>(53,519)</b>	<b>(52,605)</b>

## 23. Risklərin idarə edilməsi

### Ön söz

Öz fəaliyyətində Bank müxtəlif risklərə məruz qalır və bunları daimi müəyyən etmə, ölçmə və müşahidə etmə prosesləri, kredit limitlərinin müəyyən edilməsi və digər daxili nəzarət tədbirləri vasitəsilə idarə edir. Risklərin idarə edilməsi Bankın fəaliyyətinin mühüm hissəsini təşkil edir. Bankın hər bir əməkdaşı öz vəzifələri daxilində risklərə görə məsuliyyət daşıyır. Bank kredit riski, lиквидlik riski və bazar risklərinə məruz qalır. Bank əməliyyat risklərinə de məruz qalır.

Müstəqil riskə nəzarət prosesinə mühitdə, texnologiyada və sənayedə dəyişikliklər kimi biznes riskləri daxil deyildir. Onlar Bankın strateji planlaşdırma prosesi vasitəsilə nəzarət altında saxlanılır.

#### Risklərin idarə edilməsi strukturu

Müşahidə Şurası risklərin müəyyən edilməsi və nəzarət edilməsinə görə ümumi məsuliyyət daşıyır, lakin risklərin idarə olunması və izlənməsinə görə məsuliyyəti ayrıca müstəqil orqanlar daşıyır.

#### Müşahidə Şurası

Müşahidə şurası risklərin idarə olunmasında ümumi yanaşma, risk strategiyaları və prinsiplərinin təsdiq edilməsinə görə məsuliyyət daşıyır.

#### Audit Komitəsi

Audit komitəsi auditin tapşırığı və strategiyasının təsis və tərtib edilməsi üçün ümumi məsuliyyət daşıyır. Komitə fundamental audit məsələləri və daxili auditin fəaliyyətinə nəzarətə görə məsuliyyət daşıyır.

#### İdarə Heyəti

İdarə heyəti Bankda ümumi risk prosesinə nəzarət etmək üçün məsuliyyət daşıyır.

#### Risk Komitəsi

Risk Komitəsi risk strategiyasının işləniləb hazırlanması və risk prinsipləri, konsepsiya, siyaseti və limitlərinin tətbiqinə görə ümumi məsuliyyət daşıyır. Komitə fundamental audit məsələlərinə görə məsuliyyət daşıyır və müvafiq risk qərarlarını idarə və nəzarət edir.

#### Risklərin idarə olunması departamenti

Risklərin idarə olunması departamenti müstəqil nəzarət prosesini təmin etmək məqsədilə risklə bağlı prosedurların tətbiqi və dəsteklənməsinə görə məsuliyyət daşıyır.

#### Bankın xəzinədarlığı

Bankın xəzinədarlığı Bank aktivlərinin və öhdəliklərinin, eləcə də ümumi maliyyə strukturunun idarə olunmasına görə məsuliyyət daşıyır. Bündan əlavə, xəzinədarlıq Bankın maliyyələşdirmə və lикvidlik risklərinə görə məsuliyyət daşıyır.

#### Daxili Audit

Daxili audit funksiyası hər il Bankda risklərin idarə olunması proseslerinin audit yoxlamasını apararaq, həm prosedurların münasibliyini, həm də Bankın prosedurlara riayət etməsini yoxlayır. Daxili audit bütün qiymətləndirmələrin nəticələrini rəhbərliklə müzakirə edir və Audit komitəsinə nəticə və tövsiyələr haqqında hesabat verir.

#### Risklərin ölçülməsi və hesabatçılıq sistemləri

Bankın riskləri həm adı şəraitdə yaranması ehtimal edilen zərəri, həm də statistik modellər əsasında maksimal faktiki zərərlərin qiymətləndirilməsi olan gözənlənməyen zərərləri eks etdirən metoddan istifadə etməklə ölçülür. Modeller keçmiş təcrübədən əldə edilmiş və iqtisadi şəraitləri nəzərə almaqla düzəlişlər edilmiş ehtimallardan istifadə edir. Bündan əlavə, Bank baş vermiş ehtimal edilməyən ağır hadisələr əslində baş verdiləri təqdirdə daha pis hadisələrin sənəri modellərini hazırlayır.

Risklərin monitoringi və nəzarət edilməsi ilk önce Bankın müəyyən etdiyi limitləre əsaslanaraq aparılır. Belə limitlər Bankın biznes strategiyasını və bazar mühitini, eləcə də Bankın qəbul etmək istədiyi risk seviyəsini eks etdirir və bu zaman əsas diqqət ayrı-ayrı sahələrə yetirilir. Bündan əlavə, Bank bütün risk və əməliyyat növleri üzrə məcmu risk həcmi ilə bağlı olaraq ümumi risk daşımaq qabiliyyətinə nəzarət edir və onu ölçür.

## 23. Risklerin idarə edilməsi (davamı)

### Ön söz (davamı)

Bütün fəaliyyət növləri üzrə idarə edilmiş məlumat risklerin təhlil və nəzaret edilməsi və tez aşkar olunması məqsədile yoxlanılır və işlənilir. Bu məlumat izahlarla birləşdə idarə heyatına, risk komitəsinə və hər bir bölmənin rəhbərini təqdim edilir. Hesabata kredit riskinin ümumi həcmi haqqında məlumat, limitlərdən istisnalar və likvidlik əməsalları daxil edilir. Hər ay sonaya sahəsi, müştəri və coğrafi risklər kasiyində riskler haqqında məlumat təqdim edilir. Baş rəhbərlik hər rüb kredit zərərləri üçün ehtiyat yaratmaq zərurətini müəyyən edir. Idarə heyeti rübdə bir dəfə riskler haqqında ətraflı hesabat alır, həmin hesabatda isə bankın risklərini qiymətləndirmek və müvafiq qərarlar qəbul etmək üçün bütün zəruri məlumat açıqlanır.

Bankın bütün sahiyyələri üçün riskler haqqında xüsusi hesabatlar hazırlanır və paylanır ki, bütün bölmələr geniş, zəruri və aktual məlumatla tanış olmaq imkanını əldə etsinlər.

Idarə heyeti və Bankın bütün digər müvafiq işçilərinin hər gün keçirilən qısa iclaslarında bazar limitlərinin və likvidliyin dəsteklənməsi, ələcə də risklərə bağlı digər dəyişikliklər müzakirə olunur.

### Risklərin azaldılması

Bank kredit risklərini azaltmaq məqsədile girovdan fəal istifadə edir.

### Həddindən artıq risk konsentrasiyası

Bu tip risklərin yaranma səbəbleri, biznes tərəfdəşlarının eyni və ya oxşar iş fəaliyyəti ilə məşğul olması, iş növünün eyni, coğrafi regionda yer almazı, eyni iqtisadi xüsusiyyətlərə malik olan, iqtisadi və siyasi şərtlərdən asılı olan və bu səbəbdən müqavilələrdə göstərilmiş şərtlərin pozulma ehtimalını artırıran risklərdir. Konsentrasiyalar Bankın fəaliyyətinin xüsusi senayelərə təsir göstərən hadisələrə nisbi həssaslığını göstərir.

Həddindən artıq risk konsentrasiyasının təsiri altına düşməmək məqsədilə, Bankın siyaset və prosedurlarına müxtəlif xüsusiyyətlərə malik portfellərin idarə edilməsi qaydaları daxil edilir. Kredit riskleri üzrə müəyyən edilmiş konsentrasiyalar müvafiq qaydada nəzərat və idarə olunur.

### Kredit riski

Kredit riski – Bankın sifarişçiləri, müştəriləri və ya biznes tərəfdəşlarının müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən Bankın zərər çekməsi riskidir. Bank kredit riskini ayrı-ayrı biznes tərəfdəşləri və coğrafi və senaye konsentrasiyaları üzrə Bankın qəbul etməyə hazır olduğu riskin həcmi üzrə limitləri müəyyən etməklə və həmin limitlərə riayət edilməni monitoring etməklə idarə edir və nəzəret altında saxlayır.

Bank kredit keyfiyyətinin yoxlanılması prosesini təsis etmişdir ki, girovun müntəzəm qaydada yenidən baxılması da daxil olmaqla biznes tərəfdəşlarının krediti ödəmək qabiliyyətlərində mümkün dəyişikliklərin tez müəyyən edilməsi temin edilsin. Biznes tərəfdəşləri üzrə limitlər kredit riskinin təsnifləşdirilməsi sistemindən istifadə etməklə müəyyən edilir. Kredit keyfiyyətinin müntəzəm qaydada yenidən baxılması prosesi Banka məruz qaldığı risklər nəticəsində potensial zərəri qiymətləndirmək və lazımi tədbirləri görmək imkanını yaradır.

### Törəmə maliyyə alətləri

Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda qeyd edildiyi kimi törəmə maliyyə alətlərinə inəli galən kredit riski istənilən vaxt müsbət ədalətli dəyərli törəmə alətləri ilə məhdudlaşır.

### Kreditlə bağlı təəhhüd riskləri

Bankın müştərilərə verdiyi zamanatlar əsasında Bank tərefindən onların adından ödənişlər aparmaq zərurəti yaranır. Bu cür ödənişlər akkreditivin şərtləri əsasında müştərilərdən toplanır. Onlar Bankı kredit risklərinə oxşar risklərə məruz qoyur, bunlar da eyni nəzəret prosesləri və qaydaları ilə azaldılır.

Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatın komponentləri üzrə maksimal kredit riskinin həcmi, qarşılıqlı hesablaşmalar haqqında əsas razılışmaların və girov razılışmalarının istifadə edilməsi nəticəsində riskin azalmasını nəzəra almadan, daha yaxşı onların balans dəyərləri ilə təmsil olunur.

Maliyyə alətləri ədalətli dəyərlə qeydə alınanda aşağıda göstərilən məbləğlər dəyərin dəyişməsi nəticəsində gələcəkdə yaranan bilən maksimal riskin həcmini deyil, cari kredit riskinin həcmini eks etdirir.

Maliyyə alətlərinin hər bir sinfi üzrə kredit riskinin maksimal həcmi haqqında daha ətraflı məlumat xüsusi qeydlərdə açıqlanır. Girovun və digər risk azaldan əsaslı təsiri Qeyd 8-də göstərilib.

## 23. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

#### Dəyərsizləşmənin qiymətləndirilməsi

1 yanvar 2018-ci il tarixindən etibarən, Bank EFD-yə yaxınlaşmaqla diskont edilmiş, gözlənilən pul vəsaitlərinin çatışmazlığını ölçmək üçün GKZ-ni bir neçə ehtimalla ölçülmüş səsnəri əsasında hesablayır. Pul vəsaitlərinin çatışmazlığı müqaviləyə uyğun olaraq şirkətə ödəniləcək pul vəsaitləri ilə müəssisənin eide etməyi ehtimal etdiyi pul vəsaitləri arasındakı fərqdir. GKZ hesablamalarının mexanizmi aşağıda təsvir olunur və əsas elementləri aşağıdakılardır:

DE	<i>Defolt ehtimalı</i> müəyyən vaxt civarında defoltun mümkündüyüünün qiymətləndirilməsidir. Defolt, təhlil edilən müddət ərzində müəyyən anda yalnız müvafiq vəsait daha əvvəl uçtdan çıxarılmamış və hələ də portfela daxil olanda yaranı bilər.
DHRH	<i>Defolt halında riskin həcmi</i> , müqavilədə nəzərdə tutulub-tutulmamasından asılı olmayıaraq, əsas və faiz məbləğlərinin qaytarılması, kredit öhdəliyi üzrə gözlənilən vəsaitlərin istifadəsi və yerinə yetirilməmiş ödənişlər üzrə hesablanmış faiz də daxil olmaqla hesabat tarixindən sonra risk həcmində gözlənilən dəyişikliyi nəzəre almaqla gələcək defolt tarixində risk həcminin qiymətləndirilməsidir.
DHZ	<i>Defolt halında zərər müəyyən zaman defolt yarananda emələ gələn zərərin qiymətləndirilməsidir.</i> Bu, müqavilə ilə nəzərdə tutulmuş ödəniləcək pul vəsaitləri ilə kreditorun elde etməyi gözlədiyi (o cümlədən hər hansı girovun rəalizasiyasından) pul vəsaitləri arasındakı fərqə əsaslanır. Bu, adətən DHZ faizi kimi ifadə edilir.

GKZ üzrə ehtiyat aktivin müddəti ərzində yaranması gözlənilən kredit zərərlərinə (aktivin müddəti ərzində gözlənilən kredit zərəri və ya AMəGKZ) əsaslanır. Lakin emələ geldiyi andan kredit riskində əhəmiyyətli artım olmadığı hallarda ehtiyat 12 aylıq gözlənilən kredit zərərinə (12aGKZ) əsaslanır. 12aGKZ hesabat tarixindən sonra 12 ay ərzində mümkün olan maliyyə aləti ilə bağlı öhdəliklərin yerinə yetirilməməsindən irəli gələn GKZ-dən ibarət AMəGKZ-nin bir hissəsidir. Həm AMəGKZ, həm də 12aGKZ maliyyə alətinin müvafiq portfelinin xüsusiyyətdən asılı olaraq ya fərdi, ya da məcmu əsasla hesablanır.

Bank hər hesabat dövrünün sonunda, maliyyə alətinin qalan müddəti üzrə öhdəliklərin yerinə yetirilməməsi (defolt) riskindəki dəyişiklikləri nəzərdən keçirmekle, maliyyə aləti üzrə kredit riskinin ilkin tanınmadan sonra əhəmiyyətli artıb-artmamasının qiymətləndirilməsi siyasetini müəyyən etmişdir. Yuxarıdakı prosesə əsaslanaraq, Bank kreditləri Mərhələ 1, Mərhələ 2, Mərhələ 3 və AYKD üzrə aşağıdakı kimi qruplaşdırır:

- Mərhələ 1: Kreditlər ilk defə tanınanda, Bank ehtiyatı 12aGKZ əsasında tanır. Mərhələ 1-in kreditlərinə həm də kredit riskinin azaldığı və Mərhələ 2-dən yenidən təsnif edilmiş vəsaitlər daxildir.
- Mərhələ 2: Kredit verildiyi andan etibarən kredit riski əhəmiyyətli dərəcədə artanda Bank ehtiyatı AMəGKZ üzrə tanır. Mərhələ 2 kreditlərinə həm də kredit riskinin azaldığı və Mərhələ 3-dən yenidən təsnif edilmiş vəsaitlər daxildir.
- Mərhələ 3: Dəyərsizləşmiş hesab olunan kreditlər. Bank ehtiyatı AMəGKZ üzrə tanır.
- AYKD: Alınmış və ya yaranmış kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri (AYKD) ilkin tanınma zamanı kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləridir. AYKD aktivləri ilkin tanınmadada ədalətli dəyerlə qeydə alınır və faiz geliri sonradan krediti nəzəre almaqla düzəlş edilmiş EFD əsasında tanınır. GKZ yalnız gözlənilən kredit zərərlərində sonradan dəyişiklik baş verəndə tanınır və ya leğv edilir.

#### Defoltun tərif və bərpa olunma

Borçalan müqavilə ödənişlərini 90 gün gecikdirərək, Bank maliyyə alətinin defolt olduğunu və buna görə də GKZ hesablamaları üçün Mərhələ 3-ə (kredit üzrə dəyərsizləşmə) aid olduğunu hesab edir. Gün ərzində tələb olunan ödənişlər fərdi müqavilələrdə göstərilədiyi kimi iş gününün bağlanması gələr ödənilməyəndə Bank banklardan alınacaq məbləğlərin defolta uğramasını hesab edir və dərhal tədbirlər görür.

Müştərinin defolt vəziyyətində olub-olmamásının keyfiyyət baxımından qiymətləndirilməsi çərçivəsində Bank ödənişin aparılmayacağını göstərə bilən bir sıra halları da nəzərdən keçirir. Bu cür hadisələr baş verdikdə, Bank hadisənin müştərinin defolta uğramış kimi hesab edilməsi və bu səbəbdən GKZ-nin hesablanması üçün Mərhələ 3 kimi qiymətləndirilməsi ilə nəticələnməsi və ya Mərhələ 2-nin məqsədə uyğun olmasına diqqətli nəzərdən keçirir.

## 23. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

Bu cür hadisələrə aşağıdakılardır daxildir:

- Defolta uğramış və kredit üzrə dəyersizleşmiş aktivlər aşağıdakılardır:
  - Müqavilədə qeyd edilən tarixdən 90 gündən artıq gecikmə ilə əsas məbleğ və/və ya hesablanmış faiz və/və ya hər hansı digər ödənişlə kreditlər;
  - Hər bir fərdi restrukturizasiya zamanı müqavilədə qeyd edilən tarixdən 30 gündən az gecikmə (əsas məbleğ və/və ya hesablanmış faiz və/və ya hər hansı digər ödəniş) ilə üç il ərzində 2 dəfə restrukturizasiya olunmuş kreditlər;
  - Restrukturizasiya zamanı portfelin riskə məruz qalan hissəsi 30-a bərabər olan "problemlı" restrukturizasiya olunmuş kreditlər; (ilkin olaraq Mərhələ 3), xalis cari dəyer üzrə zərərin restrukturizasiyası 10%-dən artıq olduqda;
  - Rəhbərlik tərəfindən vaxtı keçmiş hesab olunan istenilen kredit (Mərhələ 2-nin meyarlarına cavab verən vaxtı keçmiş kreditlər istisna olmaqla);
- Borcalanın müflisləşmə, ödəniş qabiliyyətinin olmaması və ya oxşar şəraitdə olacaq/olması barədə məlumatın mövcud olması;
- Defolta uğramış (Daxili reytinglərə əsaslanan yanaşma və xarici reytingə uyğun olaraq);
- Eyni borcalanın digər maliyyə ələtləri üzrə defolta uğramış.

Ən azı 6 ardıcıl ay ərzində defolt meyarlarından heç birinin qarşılanması zaman maliyyə əletinin "bərpə olunmuş" hesab edilməsi və nəticədə Mərhələ 3-dən xaric yenidən təsnifləşdirilməsi Bankın siyaseti çərçivəsindədir. Bərpə olunmadan sonra aktivin Mərhələ 2 və ya Mərhələ 1 kimi təsnifləşdirilməsi barədə qərar bərpə olunma zamanı yenilənmiş kredit dərəcəsi və onun ilkin tənənə ilə müqayisədə kredit riskində əhəmiyyətli artımın göstəricisi olub-olmamasından asılıdır.

#### Daxili reyting və DE-nin qiymətləndirilməsi prosesi

Bankın Risklərin idarə edilməsi departamenti öz daxili reyting modellərindən istifadə edir. Bank korporativ müştəriləri Moody's modelinə əsasən qiymətləndirir əsas portfellər üçün ayrıca modelləri istifadə edir. Kiçik və orta müəssisələr və istehlak kreditlərinə daxili dərəcələrdən istifadə etməklə müvafiq olaraq 1-dən 20-dək və 1-dən 4-dək dərəcələr verilir. Modellər həm keyfiyyat, həm kamiiyyət məlumatlarını özündə birləşdirir və borcalana aid məlumatlarla yanaşı, borcalanın davranışına təsir göstərə biləcək eləvə xarici məlumatlardan istifadə edir. Praktiki cəhətdən uyğun olduqda, onlar, hamçinin milli və beynəlxalq xarici reyting agentliklərinin məlumatlarına əsaslanır. Proqnoz məlumatı və 9 sayılı MHBS-ya uyğun riskin mərhələli təsnifləşdirilməsini özündə birləşdirən DE-lər hər bir dərəcə üçün təyin edilir. Bu proses hər bir iqtisadi ssenari üçün uyğun şəkildə təkrar olunur.

#### Xezinedarlıq və bankdaxili münasibətlər

Bankın xezinedarlıq və bankdaxili münasibətləri və qarşı-tərəfləri maliyyə xidmətləri üzrə təşkilatlar, banklar, broker-dilerlər, mübadilə məntəqələri və klirinq-hesablaşmə mərkəzlərdən ibarətdir. Bu münasibətlər üçün Bank maliyyə məlumatları və digər xarici məlumat (məs. xarici reytinglər) kimi icləməyi üçün açıq olan məlumatı təhlili edir və yuxarıdakı cədvəldə göstərildiyi kimi daxili reyting təyin edir.

#### Korporativ və kiçik biznesin kreditləşməsi

Korporativ kreditlər üçün, borcalanlar Bankın xüsusi kredit riski ilə məşğul olan işçiləri tərəfindən qiymətləndirilir. Kredit riskinin qiymətləndirilməsi aşağıdakılardır kimi müxtəlif əvvəlk dövrlər üzrə, cari və proqnoz məlumatlarını nəzərə alan kredit qiymətləndirilməsi modelinə əsaslanır:

- Müştəri tərəfindən hazırlanmış proqnozlar və bütçələrlə birləşdə əvvəlk dövrlər üzrə maliyyə məlumatı. Müştərinin maliyyə nəticələrini qiymətləndirmək üçün bu maliyyə məlumatlarına nail olmuş və gözlənilən nəticələr, ödəmə qabiliyyəti əmsali, lükvidlik əmsali və hər hansı digər müvafiq əmsallar daxildir.
- Xarici tərəflərdən alınan icləməyi üçün açıq olan müştərilərə dair məlumatlar. Bu məlumatlara reyting agentlikləri tərəfindən verilmiş xarici reyting dərəcələri daxildir.
- Hər hansı makro-iqtisadi və ya coğrafi məlumat, məs. xüsusi sənaye üzrə müvafiq ÜDM-in artımı və müştərinin fəaliyyət göstərdiyi coğrafi segmentlər.
- Şirkətin fəaliyyəti üçün münasib olan müştərinin rəhbərliyinin keyfiyyəti və bacarıqlarına dair istenilen digər əsaslandırılmış məlumat.

## 23. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

Reyting əsullarının mürekkebliyi və detallaşdırma dərəcəsi Bankın risk həcmi və müştərinin mürekkebliyi və həcmində əsasən dəyişir. Bəzi daha sadə kiçik biznes kreditləri Bankın pərakəndə məhsullar üçün modelləri daxilində qiymətləndirilir.

#### İstehlak və ipoteka kreditləri

İstehlak kreditlərinə təminatsız fərdi kreditləri kredit kartları və overdraftlar daxildir. Bu məhsullar, həmçinin ipoteka kreditləri və daha sadə kiçik biznes kreditləri əsasən borc yükünün gelirə nisbəti və ödənişin gelirə nisbəti əmsallarına əsaslanan avtomatlaşdırılmış qiymətləndirmə aləti ilə qiymətləndirilir. Modellerin digər əsas giriş məlumatları ÜDM-in artımı, şəxsi gelir/əmək haqqı seviyyələrində dəyişikliklər, şəxsi borc öhdəliyidir.

Bankın daxili kredit reytingi dərəceləri aşağıdakı kimidir:

<i>KOM-lar üçün daxili reyting dərəceləri</i>	<i>Korporativ və maliyyə təşkilatları üçün Moody's-e əsaslanan daxili/xarici reytinglər</i>	<i>Daxili reytingin təsviri</i>
1	Aaa	Yüksek reyting
2-4	Aa1 - Aa3	
5-7	A1 - A3	
8-10	Baa1 - Baa3	Standart reyting
11-13	Ba1 - Ba3	
14-16	B1 - B3	
17-19	Caa1 - Caa3	Qeyri-standart reyting
20	Ca	
Defolt	C	Dəyərsizleşmiş

İstehlak kreditləri üçün daxili reyting gecikmə günlərinin sayına əsaslanır. Yüksek dərəcəli reyting Mərkəzi Bank və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçün istifadə edilir.

#### Defolt halında risklərin həcmi

Defolt halında risklərin həcmi (DHRH) dəyərsizləşmenin hesablanmasına məruz qalan və həm müştərinin defolt axtınlaşdırıqlıda risk həcminin artırılması qabiliyyəti, həm də potensial əvvəlcədən ödəmələrə ünvaniyanan maliyyə alətlərinin ümumi balans dəyerindən ibarətdir. Mərhələ 1-ə aid edilən kredit üzrə GKZ-ni hesablamaq üçün, Bank 12aGKZ-nin hesablanması üçün 12 ay ərzində mümkün defolt hallarını qiymətləndirir. Mərhələ 2 və Mərhələ 3-ə aid edilən maliyyə aktivləri üçün defolt halında risklərin həcmi alətlərin müddəti ərzində baş verən hadisələr üçün nəzərə alınır.

Bank GKZ-ləri mümkün risk həcmərinin neticələrinin diapazonunu modeləşdirərək çox hisselli sənariılara uyğun şəkildə müxtəlif vaxtlarda müəyyən edir. Daha sonra 9 sayılı MHBS üzrə DE Bankın modellərinin neticələrinə əsasən hər bir iqtisadi sənarii üçün təyin olunur.

#### Defolt halında zərər

Korporativ kreditləşmə aktivləri üçün, DHZ-nin dəyərləri ən azı hər rüb müştərilərle iş üzrə menecerlər tərəfindən qiymətləndirilir və Bank tərəfindən nəzərdən keçirilir və təsdiqlənir.

Kredit riskinin qiymətləndirilməsi müəyyən DHZ dərəcəsi ilə neticələnin standartlaşdırılmış DHZ-nin qiymətləndirilməsi modelinə əsaslanır. Bu DHZ dərəcəleri her hansı saxlanılan girovdan bərpa olunması və ya realizə edilmesi gözlənilən məbləğlə müqayisədə gözlənilən DHRH-i nəzərə alır.

Bank gələcək pul vəsaitlərinin hərəkətinin qiymətləndirilməsinə uyğun olan əsas parametrlərə əsaslanaraq pərakəndə kreditləşmə məhsullarını daha kiçik oşkar portfeller üzrə seqmentləşdirir. Tətbiq ediləri məlumatlar əvvəlki dövrlər üzrə toplanmış zərər haqqında məlumatlara əsaslanır və daha geniş əməliyyat xüsusiyyətlərinin toplusunu (məs. məhsulin növü) və borcalanın xüsusiyyətlərini ehata edir.

## 23. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

Uyğun olduqda, maliyyə alətlərinin her bir qrupu üçün 9 sayılı MHBS üzrə DHZ-i müəyyən etmək son məlumat istifadə edilir. Proqnoz məlumatlarının qiymətləndirilməsi zamanı, gözləni müxtəlif ssenarilərə əsaslanır. Əsas giriş məlumatlarının nümunələrinə ipoteka kreditləri üçün əmlak qiymətləri daxil olmaqla girovların dəyeri, əmtəə qiymətləri, ödəniş statusu və qrupda zərerlərin göstəricisi olan digər faktorlarda dəyişikliklər daxildir.

DHZ dəreçələri her bir aktiv sinfinin Mərhələ 1, Mərhələ 2, Mərhələ 3 və AYKD segmenti üçün qiymətləndirilir.

#### *Kredit riskində əhəmiyyətli artım*

Bank GKZ-ya məruz qalan aktivlərə davamlı şəkildə nəzarət edir. Alətin və ya aiətlər portfelinin 12aGKZ və ya AMaGKZ-ya məruz qalıb-qalmamasını müəyyən etmək üçün Bank ilkin tanınmadan sonra kredit riskində əhəmiyyətli artımın olub-olmamasını qiymətləndirir.

Müşterinin/obyektin gözləmə siyahısına daxil edilməsi və ya kredit hadisəsi səbəbindən hesabin restrukturizasiya olunması kimi aktiv üzrə kredit riskinin əhəmiyyətli artmasına təkan vermək üçün Bank həmcinin ikinci dərəcəli keyfiyyət metodunu tətbiq edir. Bəzi hallarda, Bank həmcinin yuxarıdakı "Defoltun tərif" bölməsində izah edilən hadisələri defoltun əksi kimi kredit riskində əhəmiyyətli artım kimi nəzərə ala bilər. Kredit dəreçələrində dəyişikliyə baxmayaq, müqavilə üzrə ödənişlərdə 30 gündən artıq gecikmə olarsa, kredit riski ilkin tanınmadan sonra əhəmiyyətli dərəcədə artmış hesab olunur.

Eyni aktivlər qrupu üçün GKZ-ləri məcmu şəkildə qiymətləndirdikdə, Bank ilkin tanınmadan sonra kredit riskində əhəmiyyətli artımın olub-olmamasını qiymətləndirmək üçün eyni prinsiplərdən istifadə edir.

#### *Məcmu əsasla qiymətləndirilən maliyyə aktivlərinin qruplaşdırılması*

Aşağıdakı amillərdən asılı olaraq, Bank GKZ-ləri məcmu və ya fərdi əsasla hesablayır.

Bankın GKZ-ni fərdi əsasla qiymətləndirdiyi aktiv siniflərinə aşağıdakılardaxildir:

- Korporativ və kiçik biznes kreditləri üçün DE;
- Əvvəlcədən müəyyənləşdirilmiş həddən yuxarı olan və girov qoyulmuş Mərhələ 3-ə aid edilən korporativ və kiçik biznes kreditləri üçün DHZ.

Bankın GKZ-ni məcmu əsasla qiymətləndirdiyi aktiv siniflərinə aşağıdakılardaxildir:

- Bütün tələbat və ipoteka kreditləri üçün DE və DHZ;
- Mərhələ 1 və Mərhələ 2-ye aid edilən korporativ və kiçik biznes kreditləri üçün DHZ;
- Əvvəlcədən müəyyənləşdirilmiş həddən yuxarı olmayan və girov qoyulmamış Mərhələ 3-ə aid edilən korporativ və kiçik biznes kreditləri üçün DHZ.

#### *Proqnoz məlumatı və müxtəlif iqtisadi ssenarilər*

GKZ modellərində, Bank aşağıda göstərilən iqtisadi giriş məlumatları kimi proqnoz məlumatının geniş diapazonuna əsaslanır:

- ÜDM-in artım dərəcələri;
- İnflyasiya;
- Monetar siyaset dərəcəsi;
- Real və nominal effektiv mübadilə məzənnələrinin dinamikası;
- Daşınmaz əmlakın qiyməti.

GKZ-lərin hesablanması üçün istifadə edilən giriş məlumatları və modeller konsolidasiya edilmiş maliyyə hesabatlarının tarixinə bazərin bütün amillərini əhatə etmir. Buñu əks etdirmək üçün, bu cür fərqlər əhəmiyyətli olduqda keyfiyyət düzelişləri və ya təsnifat meyarları müvəqqəti düzelişlər kimi edilir.

## 23. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

Bank proqnoz məlumatını üçüncü tərəf mənbələrindən əldə edir (xarici reyting agentlikləri, hökumət orqanları, məs. mərkəzi banklar və xarici maliyyə teşkilatları). Bankın kredit riski departamentinin ekspertləri çox hissəli sənədlərə tətbiq edilən çəkili müəyyən edir.

#### Maliyyə aktivlərinin sınıfları üzrə kredit keyfiyyəti

Yuxarıda təsvir edildiyi kimi, maliyyə aktivlərinin kredit keyfiyyəti Bankın daxili kredit reytingləri ilə idarə olunur. Aşağıdakı cədvəlde Bankın kredit reytingi sistemine əsaslanaraq konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatın kreditlə bağlı sətirlərində aktivlərin sınıfları üzrə kredit keyfiyyəti göstərilir.

	<b>Qeyd</b>	<b>Yüksək reyting</b>	<b>Standart reyting</b>	<b>Qeyri- standart reyting</b>	<b>Dəyərsiz- laşmış</b>	<b>Cəmi</b>
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (kassada olan pul vəsaitləri istisna olmaqla)	5	Mərhələ 1 Mərhələ 2 Mərhələ 3	1,178,327 236,125 —	10,532 157,643 —	— — 803	1,188,859 393,768 803 —
Kredit teşkilatlarından alınacaq məbləğlər	6	Mərhələ 1 Mərhələ 2 Mərhələ 3	— — —	— — —	— — —	— — —
Amortizasiya olunmuş dəyərlə müştərilərə verilmiş kreditlər	8	Mərhələ 1 Mərhələ 2 Mərhələ 3	26,158 — —	217,678 — 171	80,343 7 —	324,179 7 3,408
- Dövlətlə bağlı müəssisələr		Mərhələ 1 Mərhələ 2 Mərhələ 3	— — —	— — —	— — 3,237	— — 3,408
- Fiziki şəxslərə verilmiş kreditlər - istehlak kreditləri		Mərhələ 1 Mərhələ 2 Mərhələ 3	— — —	482,389 477,243 13,333	246 6,957 1,721	— 13 11,591
- Korporativ kreditlər		Mərhələ 1 Mərhələ 2 Mərhələ 3	425 — —	52,080 7,738 —	24,380 17,092 333	— — 24,475
- Fiziki şəxslərə verilmiş kreditlər - sahibkarlar		Mərhələ 1 Mərhələ 2 Mərhələ 3	— — —	1,085 405 —	— 149 —	— — 6,624
- Fiziki şəxslərə verilmiş kreditlər - ipoteka kreditləri		Mərhələ 1 Mərhələ 2 Mərhələ 3	— — —	34,448 — 73	— 166 26	— — 32
Amortizasiya olunmuş dəyərlə borc qiymətlə kağızları	7	Mərhələ 1 Mərhələ 2 Mərhələ 3	329,836 — —	— — —	— — —	329,836 — —
Istifadə edilməmiş kreditlər üzrə təshhüdlər	18	Mərhələ 1 Mərhələ 2 Mərhələ 3	1,903 — —	156,451 34,903 235	2,575 5,451 234	— — —
Akkreditiv	18	Mərhələ 1 Mərhələ 2 Mərhələ 3	— — —	— 562 —	— — 2,233	— — 2,233
Maliyyə zəmanətləri	18	Mərhələ 1 Mərhələ 2 Mərhələ 3	18,343 — —	168,706 6,054 202	106,442 70,056 2	— — —
<b>Cəmi</b>			<b>1,791,117</b>	<b>1,821,931</b>	<b>316,983</b>	<b>48,205</b>
						<b>3,978,236</b>

## 23. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

Aşağıdakı cədvəldə Bankın daxili kredit reytingi sistemi əsasında 31 dekabr 2017-ci il tarixinə ümumi qalıqlar göstərilir:

	<i>Vaxtı keçmiş və dəyərsizleşməmiş</i>	<i>Vaxtı keçmiş, lakin dəyərsizleşməmiş</i>	<i>Fərdi şəkildə dəyərsizleşmiş</i>	<i>Cəmi</i>
<i>Qeydlər</i>	<i>Yüksek reyting</i>	<i>Standart reyting</i>	<i>Qeyri-standart reyting</i>	
<b>31 dekabr 2017-ci il</b>				
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (kassada olan pul vəsaitləri istisna olmaqla)	5	789,507	17,046	—
Kredit təşkilatlarından alınacaq məbleğlər	6	488,751	83,621	—
Satış üçün mövcud olan investisiya qiymətləri kağızları (korporativ səhmlər istisna olmaqla)	7	295,717	—	—
<b>Müştərilərə verilmiş kreditlər, ümumi</b>	<b>8</b>			
Dövlətə bağlı müəssisələr		78,468	136,611	31
Fiziki şəxslərə verilmiş kreditlər – istehlak kreditləri		—	604,237	5,979
Korporativ kreditlər		—	66,628	51
Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri		—	28,692	—
Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar		—	1,036	15
Diger maliyyə aktivləri	13	17,727	33,970	—
<b>Cəmi</b>	<b>1,670,170</b>	<b>971,841</b>	<b>6,076</b>	<b>286,803</b>
				<b>46,759</b>
				<b>2,981,649</b>

Yuxarıdakı cədvəldə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, kredit təşkilatlarından alınacaq məbleğlər və müştərilərə verilmiş yüksək reytingli kreditlər minimal seviyyədə kredit riski olan kreditlərdir, adətən kredit reytingi yüksək seviyyədədir və ya bu seviyyəyə yaxındır və ya çox yaxşı girovla təmin edilmişdir. Yaxşı maliyyə vəziyyəti və yaxşı borcun ödənilmesi tarixi olan diger borcalanılar standart seviyyəyə daxil edilir. Qeyri-standart kreditlər standart reytingdən aşağı olan, lakin fərdi şəkildə dəyərdən düşməmiş kreditlərdən ibarətdir. Müştərilərə verilmiş vaxtı keçmiş kreditlər yalnız bir neçə gün gecikdirilmiş kreditlər daxildir. 31 dekabr 2017-ci il tarixində vaxtı keçmiş kreditlərin müddətlərinin təhlili aşağıdakı cədvəldə təqdim edilir. Vaxtı keçmiş kreditlərin ekseriyətli dəyərdən düşməş hesab olunmur.

#### *Vaxtı keçmiş, lakin dəyərsizleşməmiş maliyyə aktivlərinin müddətlərinin sınıfları üzrə təhlili*

<i>31 dekabr 2017-ci il</i>	<i>30 gündən az</i>	<i>31-60 gün</i>	<i>61-90 gün</i>	<i>90 gündən çox</i>	<i>Cəmi</i>
<b>Müştərilərə verilmiş kreditlər</b>					
Dövlətə bağlı müəssisələr	233,182	—	—	79	<b>233,261</b>
Fiziki şəxslərə verilmiş kreditlər – İstehlak kreditləri	3,319	2,436	1,004	27,319	<b>34,078</b>
Korporativ kreditlər	251	348	1,558	5,847	<b>8,004</b>
Fiziki şəxslərə verilmiş kreditlər – sahibkarlar	1	—	—	7,799	<b>7,800</b>
Fiziki şəxslərə verilmiş kreditlər – ipoteka kreditləri	842	142	105	2,571	<b>3,660</b>
<b>Cəmi</b>	<b>237,595</b>	<b>2,926</b>	<b>2,667</b>	<b>43,615</b>	<b>286,803</b>

Müştərilərə verilmiş kreditlərin dəyərsizleşməsi ilə bağlı daha etraflı məlumat 8-ci Qeyddə göstərilir.

## 23. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

Maliyyə zəmanətləri, akkreditivlər və kredit öhdəlikləri kreditlər eyni qaydada qiymətləndirilir və ehtiyat ayrılır.

Bankın pul aktivləri və öhdəlikləri üzrə coğrafi cəmləşmə belədir:

	2018				2017			
	Azərbaycan	iə/T	MDB ve digər ölkələr	Cəmi	Azərbaycan	iə/T	MDB ve digər ölkələr	Cəmi
<b>Aktivlər</b>								
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	1,305,764	223,811	10,554	1,540,129	921,981	158,920	4,276	1,085,177
Kredit təşkilatlarından alınacaq məbləğlər	21,218	339,390	33,579	394,187	145,795	410,498	16,079	572,372
İnvestisiya qiymətli kağızları	303,653	31,753	–	335,406	296,255	4,001	–	300,256
Müştərilərə verilmiş kreditlər	1,383,588	–	26,158	1,409,746	1,084,824	–	78,467	1,163,291
Diger maliyyə aktivləri	36,934	–	–	36,934	50,248	–	–	50,248
	<b>3,051,157</b>	<b>594,954</b>	<b>70,291</b>	<b>3,716,402</b>	<b>2,499,103</b>	<b>573,419</b>	<b>98,822</b>	<b>3,171,344</b>
<b>Öhdəliklər</b>								
Müştərilər qarşısında öhdəliklər	2,936,421	160,215	1,901	3,098,537	2,430,871	11,236	13,470	2,455,577
ARMB və dövlət təşkilatları qarşısında öhdəliklər	116,823	–	–	116,823	262,071	–	–	262,071
Kredit təşkilatları qarşısında öhdəliklər	4,795	23,365	–	28,160	37,377	28,690	1	66,068
Diger maliyyə öhdəlikləri	6,036	218	–	6,254	5,180	–	–	5,180
	<b>3,064,075</b>	<b>183,798</b>	<b>1,901</b>	<b>3,249,774</b>	<b>2,735,499</b>	<b>39,926</b>	<b>13,471</b>	<b>2,788,896</b>
Xalis aktivlərlə/ (öhdəliklər)	<b>(12,918)</b>	<b>411,156</b>	<b>68,390</b>	<b>466,628</b>	<b>(236,396)</b>	<b>533,493</b>	<b>85,351</b>	<b>382,448</b>

### Likvidlik riski və maliyyələşdirmənin idarə edilməsi

Likvidlik riski adı və ya fövqəladə şəraitdə ödəniş tarixində Bankın ödənişle bağlı öhdəliklərini yerinə yetirə bilməməsi riskidir. Bu riski məhdudlaşdırmaq məqsədilə rehberlik mövcud minimal bank emanətləri məbləğindən eləvə müxtəlif maliyyələşdirmə mənbələrini təmin etmişdir və bundan eləvə likvidliyi nəzərə almaqla aktivləri idarə edir və geləcək pul vəsaitləri hərəkətlərinin və likvidliyin gündəlik monitoringini həyata keçirir. Bu proses gözlənilən pul vəsaitləri hərəkətlərinin qiymətləndirilməsini və tələb olunduqda eləvə maliyyələşdirmə əldə etmək üçün istifadə edilə bilən yüksək keyfiyyətli təminatın mövcudluğunu daxil edir.

Bank pul vəsaitlərinin hərəkəti gözlənilməden kəsildiyi təqdirdə asanlıqla satıla bilən yüksək tələbatlı müxtəlif növ aktivlər portfelinə sahibdir. Bundan eləvə, Bank ARMB-də məcburi ehtiyat yerləşdirmiş və onun məbləği cəlb edilmiş müştəri emanətlərinin səviyyəsindən asılıdır.

Likvidlik vəziyyəti Bank tərəfindən ARMB-nın təyin etdiyi müəyyən likvidlik əmsallarına əsaslanır. ARMB banklardan ani likvidlik əmsalı: minimum 30% saxlamağı tələb edir. 31 dekabrda bu əmsallar aşağıdakı kimli olmuşdur:

	2018, %	2017, %
Ani likvidlik əmsalı (bir gün ərzində alınacaq və ya satılacaq aktivlər / tələb əsasında ödənilən öhdəliklər)	59.28	72.25

## 23. Risklərin idarə edilməsi (davamı)

### Likvidlik riski və maliyyələşdirmənin idarə edilməsi (davamı)

#### Maliyyə öhdəliklərinin ödəniş tarixinə qalmış müddətlər üzrə təhlili

Aşağıdakı cədvəldə diskont edilməmiş müqavilə öhdəlikləri əsasında Bankın maliyyə öhdəlikləri ödəniş tarixinə qalmış müddətlər üzrə təqdim edilir. Tələb əsasında ödənilməli öhdəliklər ödəniş tələbinin mümkün olan en tez tarixdə verilmiş hesab olunur. Bununla bərabər Bank gözləyir ki, müştərilərin çoxu Bank ödənişi aparmalı olduğu en tez tarixdə ödəniş tələb etməyəcək və cədvəl keçmiş müddətlər üçün əmanətlərin tələb edilməsi haqqında məlumat əsasında Bankın hesablaşdırılmış gözlənilen pul vəsaitləri hərəkətlərini eks etdirmir.

<b>31 dekabr 2018-ci ildə</b>	<b>3 aydan az</b>	<b>3-12 ay</b>	<b>1-5 il</b>	<b>5 ildən çox</b>	<b>Cəmi</b>
<b>Maliyyə öhdəlikləri</b>					
Müştərilər əsasında öhdəliklər	2,397,636	571,097	179,284	-	3,148,017
ARMB və dövlət təşkilatları əsasında öhdəliklər	33,605	24,424	36,266	34,475	128,770
Kredit təşkilatları əsasında öhdəliklər	27,838	38	938	-	28,814
Diger maliyyə öhdəlikləri	6,254	-	-	-	6,254
<b>Cəmi diskont edilməmiş maliyyə öhdəlikləri</b>	<b>2,465,333</b>	<b>595,559</b>	<b>216,488</b>	<b>34,475</b>	<b>3,311,855</b>

<b>31 dekabr 2017-ci ildə</b>	<b>3 aydan az</b>	<b>3-12 ay</b>	<b>1-5 il</b>	<b>5 ildən çox</b>	<b>Cəmi</b>
<b>Maliyyə öhdəlikləri</b>					
Müştərilər əsasında öhdəliklər	1,736,726	490,521	293,306	6,981	2,527,534
ARMB və dövlət təşkilatları əsasında öhdəliklər	30,572	144,693	61,947	38,024	275,236
Kredit təşkilatları əsasında öhdəliklər	46,802	369	19,914	-	67,085
Diger maliyyə öhdəlikləri	5,180	-	-	-	5,180
<b>Cəmi diskont edilməmiş maliyyə öhdəlikləri</b>	<b>1,819,280</b>	<b>635,583</b>	<b>375,176</b>	<b>45,005</b>	<b>2,875,035</b>

Bankın kreditlə bağlı təəhhüdlerinin müqavilə müddətləri göstərilir. Hər bir istifadə edilməmiş kredit öhdəliyi istifadə edile bildiyi en erkən tarixi daxil edən vaxt cıvarına salınır. Buraxılmış maliyyə zəmanətləri müqavilələri üçün zəmanətin maksimal məbləği zəmanətin çağırıla bildiyi en erkən dövredə aid edilir.

	<b>3 aydan az</b>	<b>3-12 ay</b>	<b>1-5 il</b>	<b>5 ildən çox</b>	<b>Cəmi</b>
2018	258,157	215,025	90,062	11,221	574,465
2017	163,639	212,042	43,003	8,160	426,844

Bank gözləyir ki, potensial öhdəliklərin və ya təəhhüdlerin hamısının öhdəlik müddəti tamamlanana qədər yerinə yetirilməsi tələb olunmayıcaqdır.

Bankın öhdəlikləri yerinə yetirmək qabiliyyəti müəyyən müddət ərzində aktivlərin ekvivalent məbləğini reallaşdırmaq qabiliyyətindən asılıdır. Bir il müddətində dövlət təşkilatlarından alınacaq məbləğlərin cəmləşməsi mövcuddur. Bu vəsaitlərin iri məbləğdə çıxarılması Bankın əməliyyatlarına mənfi təsir göstərə bilər. Yaxın gelecekdə Bankın maliyyələşdirməsi həmin səviyyədə saxlanacaq və bu vəsaitləri çıxarmaq zərureti yaranarsa, Bank əvvəlcədən bildiriş alacaq və lazımi ödənişləri aparmaq məqsədilə tez saatlıq aktivlərini satma biləcək.

Müddətlər üzrə təhlili cari hesabların tarixi sabitliyini eks etdirmir. Onların ödənilməsi tarixən yuxarıda cədvəllərdə göstərilən müddətlərdən daha uzun müddətdə aparılmışdır. Bu qalıqlar yuxarıda cədvəllərdə üç aydan az müddət ərzində ödəniləcək məbləğlərə daxil edilmişdir.

## 23. Risklərin idarə edilməsi (davamı)

### Bazar riski

Bazar riski maliyyə alətlərinin gələcək pul vəsaitləri hərəkətlərinin ədalətli dəyeri faiz dərəcəsi, valyuta mezənnələri və pay alətlərinin qiymətləri kimi bazar parametrlərində dəyişikliklər nəticəsində tərəddüd etməsi riskidir. Bank əhəmiyyətli kapital, korporativ sabit gelir və ya törəmə alətlərə malik deyildir.

#### Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski maliyyə aktivlərinin ədalətli dəyerinin və ya gələcək pul vəsaitləri hərəkətlərinin faiz dərəcəsinin artması/azalması nəticəsində ucuzlaşması/bahalaşması riskidir. Aşağıdakı cədvəldə, bütün digər göstəricilər sabit qalmışdır, Bankın mənfəət və ya zərər haqqında hesabatının faiz dərəcələrindəki məntiqi baxımdan mümkün olan dəyişikliklərə həssaslığı nümayiş etdirilir:

Cari ilin mənfəətinin həssaslığı 31 dekabr tarixinə dəyişen faiz dərəcəli qeyri-ticarət maliyyə aktivləri və maliyyə öhdəlikləri əsasında hesablanmış bir il üçün xalis faiz gəliri üzrə faiz dərəcəsində ehtimal edilən dəyişikliklərin təsiridir.

<b>Valyuta</b>	<b>%-də (azalma)/ artma 2018</b>	<b>Xalis faiz gəlirinin həssaslığı 2018</b>
ABŞ dolları	-0.15%/+0.50%	20.48/(68.26)
<hr/>		
<b>Valyuta</b>	<b>%-də (azalma)/ artma 2017</b>	<b>Xalis faiz gəlirinin həssaslığı 2017</b>
ABŞ dolları	-0.08%/+0.70%	10.67/(97.65)

#### Valyuta riski

Valyuta riski – maliyyə alətinin dəyerinin xarici valyuta dərəcələrində dəyişikliklərə görə tərəddüd etməsi riskidir. İdarə Heyəti ARMB göstərislərinə uyğun olaraq valyuta pozisiyaları üzrə limitlər müəyyən etmişdir. Pozisiyalara gündəlik monitoring edilir.

Aktivlərin və öhdəliklərin idarə edilməsi komitəsi valyuta riskini AZN devalvasiyasının və digər makroiqtisadi göstəricilərin qiymətləndirilmiş əsasında açıq valyuta vəziyyətini idarə etməkə idarə edir. Bu Banka valyuta dərəcələrinin milli valyutaya qarşı əhəmiyyətli dəyişməsindən zərərləri minimallaşdırmaq imkanını verir. ARMB-nin tələblərinə uyğunlaşmaq məqsədilə xəzinədarlıq Bankın açıq valyuta mövqeyinin gündəlik monitoringini həyata keçirir.

Aşağıdakı cədvəl 31 dekabrda Bankın qeyri-ticarət monetar aktivləri və öhdəlikləri və proqnozlaşdırılmış pul vəsaitləri axınları üzrə əhəmiyyətli riskə məruz qaldığı valyutalar göstərilir. Tehlil, bütün digər göstəricilərin sabit qalması şərti ilə, valyuta dərəcəsinin AZN-ə qarşı məntiqi dərəcədə mümkün olan hərəkətinin mənfəət və ya zərər haqqında hesabata təsirini hesablayır. Kapitala təsir mənfəət və ya zərər haqqında hesabata təsirdən fərqlənmir. Cədvəldə mənfi məbləğ mənfəət və ya zərər haqqında hesabatda və ya kapitalda potensial xalis azalma, müsbət məbləğ isə xalis potensial artma eks etdirir.

31 dekabrdə xalis aktivlərin dəyerləri əsasında vergidən əvvəl mənfəətə təsir:

	<b>31 dekabr 2018-ci il</b>		<b>31 dekabr 2017-ci il</b>	
ABŞ dolları	+14%/-3%	9,521/(2,040)	+11%/-11%	3,039/(3,039)
Avro	+14%/-3%	87/(19)	+14%/-14%	78/(78)

#### Əməliyyat riski

Əməliyyat riski – sistemlərin nasazlığı, işçilərin səhvi, saxtakarlığı və ya xarici hadisələr nəticəsində yaranan riskidir. Nəzarət sistemi işləməyəndə əməliyyat riskleri nüfuzlu xələl vura, hüquqi nəticələrə və ya maliyyə zərərlərinə getirib çıxara bilər. Bank bütün əməliyyat risklərinin aradan götürülməsini güman edə bilmez, lakin Bank bu riskləri nəzarət sistemi və potensial risklərin izlenməsi və onlarla bağlı tədbirlərin görülməsi yolu ilə idarə edə bilər. Nəzarət sisteminə vəzifələrin semərəli bölünməsi, daxil olma, təsdiq etmə və tutuşdurma prosedurları, həyətin telimləndirilməsi və qiymətləndirilməsi prosesləri, eləcə də daxili auditdən istifadə daxiidir.

## 24. Maliyyə alətlərinin ədalətli dəyeri

### Ədalətli dəyer iyerarxiyası

Maliyyə alətlərinin ədalətli dəyərini qiymətləndirmə mexanizmləri ilə müəyyən etmək və açıqlamaq üçün Bank aşağıdakı iyerarxiyadan istifadə edir:

- Səviyyə 1: oxşar aktiv və öhdəliklər üçün fəal bazarda müəyyən edilmiş (düzəliş edilməmiş) qiymətlər;
- Səviyyə 2: uçota alınmış ədalətli dəyərə əhəmiyyətli təsir göstərən, birbaşa və ya dolayı yolla bazarda müşahidə edilən ilkin məlumatlardan istifadə edən digər mexanizmlər;
- Səviyyə 3: uçota alınmış ədalətli dəyərə əhəmiyyətli təsir göstərən, müşahidə edilən bazar məlumatlarına əsaslanmayan ilkin məlumatlardan istifadə edən mexanizmlər.

Ədalətli dəyeri açıqlamaq üçün Bank aktiv və öhdəliklərin sınıflarını aktiv və ya öhdəliyin təbiəti, xüsusiyyətləri və riskləri və ədalətli dəyer iyerarxiyasının səviyyələri əsasında müəyyən etmişdir:

Qiymətləndirmə tarixi	Ədalətli dəyerin ölçüləsi üçün istifadə edilən göstəricilər			Cəmi
	Aktiv bazarlarda qeydiyyata alınmış qiymət (Səviyyə 1)	Əhəmiyyətli müşahidə edilən giriş məlumatları (Səviyyə 2)	Əhəmiyyətli müşahidə edilməyən giriş məlumatları (Səviyyə 3)	

#### Ədalətli dəyeri ilə ölçülən aktivlər

DÜGƏD ilə investisiya qiyməlli kağızları	31 dekabr 2018-ci il	4,782	—	788	5,570
Əmlak və avadanlıqlar – bina	31 dekabr 2018-ci il	—	6,537	—	6,537

#### Ədalətli dəyeri açıqlanan aktivlər

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	31 dekabr 2018-ci il	1,540,129	—	—	1,540,129
Kredit təşkilatlarından alınacaq məbleğlər	31 dekabr 2018-ci il	—	394,187	—	394,187
Amortizasiya edilən dəyerlərə ölçülülmüş investisiya qiyməlli kağızları	31 dekabr 2018-ci il	26,971	303,721	—	330,692
Müşterilərə verilmiş kreditlər	31 dekabr 2018-ci il	—	—	1,403,856	1,403,856
Diger maliyyə aktivləri	31 dekabr 2018-ci il	—	—	36,934	36,934

#### Ədalətli dəyerin ölçüləsi üçün istifadə edilən göstəricilər

Qiymətləndirmə tarixi	Ədalətli dəyerin ölçüləsi üçün istifadə edilən göstəricilər			Cəmi
	Aktiv bazarlarda qeydiyyata alınmış qiymət (Səviyyə 1)	Əhəmiyyətli müşahidə edilən giriş məlumatları (Səviyyə 2)	Əhəmiyyətli müşahidə edilməyən giriş məlumatları (Səviyyə 3)	

#### Ədalətli dəyeri açıqlanan öhdəliklər

Müşterilər qarşısında öhdəliklər ARMB və dövlət təşkilatları qarşısında öhdəliklər Kredit təşkilatları qarşısında öhdəliklər Diger maliyyə öhdəlikləri	31 dekabr 2018-ci il	—	—	3,117,386	3,117,386
	31 dekabr 2018-ci il	—	76,044	40,779	116,823
	31 dekabr 2018-ci il	—	—	28,160	28,160
	31 dekabr 2018-ci il	—	—	6,254	6,254

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 24. Maliyyə alətlərinin ədalətli dəyeri (davamı)

### Ədalətli dəyer iyerarxiyası (davamı)

Qiymətləndirmə tarixi	Ədalətli dəyerin ölçülməsi üçün istifadə edilən göstəricilər			Cəmi
	Aktiv bazarlarda alınmış qiymət (Səviyyə 1)	Əhəmiyyətli müşahidə edilən giriş məlumatları (Səviyyə 2)	Əhəmiyyətli müşahidə edilməyən giriş məlumatları (Səviyyə 3)	

#### Ədalətli dəyeri ilə ölçülen aktivlər

Satış üçün mövcud olan investisiya qiymətli kağızları	31 dekabr 2017-ci il	4,001	295,717	538	300,256
Əmlak və avadanlıqlar – bina	31 dekabr 2017-ci il	–	6,014	–	6,014

#### Ədalətli dəyeri açıqlanan aktivlər

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	31 dekabr 2017-ci il	1,085,177	–	–	1,085,177
Kredit təşkilatlarından alınacaq məbləğlər	31 dekabr 2017-ci il	–	–	572,372	572,372
Müşterilərə verilmiş kreditlər	31 dekabr 2017-ci il	–	–	1,157,354	1,157,354
Diger maliyyə aktivləri	31 dekabr 2017-ci il	–	–	50,248	50,248

#### Ədalətli dəyeri açıqlanan öhdəliklər

Qiymətləndirmə tarixi	Aktiv bazarlarda alınmış qiymət (Səviyyə 1)	Əhəmiyyətli müşahidə edilən giriş məlumatları (Səviyyə 2)	Əhəmiyyətli müşahidə edilməyən giriş məlumatları (Səviyyə 3)	Cəmi
Müşterilər qarşısında öhdəliklər	31 dekabr 2017-ci il	–	–	2,478,893
ARMB və dövlət təşkilatları qarşısında öhdəliklər	31 dekabr 2017-ci il	–	–	262,071
Kredit təşkilatları qarşısında öhdəliklər	31 dekabr 2017-ci il	–	–	66,068
Diger maliyyə öhdəlikləri	31 dekabr 2017-ci il	–	–	5,180

#### Ədalətli dəyerlə eks etdirilməmiş maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyeri

Aşağıda Bankın konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatında ədalətli dəyerlə eks etdirilməmiş maliyyə alətlərinin balans dəyerləri və ədalətli dəyerləri sınıflar üzrə müqayisə edilir. Cədvəldə qeyri-maliyyə aktivlərin və öhdəliklərin ədalətli dəyerləri təqdim edilmir:

	Balans dəyeri 2018	Ədalətli dəyer 2018	Reallaşdırılma mış gəlir /zərər/	Balans dəyeri 2017	Ədalətli dəyer 2017	Reallaşdırılmış zərər
<b>Maliyyə aktivləri</b>						
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	1,540,129	1,540,129	–	1,085,177	1,085,177	–
Kredit təşkilatlarından alınacaq məbləğlər	394,571	394,571	–	572,372	572,372	–
Investisiya qiymətli kağızları – amortizasiya edilen dəyerlər borc giyətli kağızları (avveller satış üçün mövcud olan)	329,836	330,692	856	300,256	300,256	–
Müşterilərə verilmiş kreditlər	1,409,746	1,408,542	(1,204)	1,163,291	1,157,354	(5,937)
Diger maliyyə aktivləri	36,934	36,934	–	50,248	50,248	–
<b>Maliyyə öhdəlikləri</b>						
Müşterilər qarşısında öhdəliklər	3,098,537	3,117,386	(18,849)	2,455,577	2,478,893	(23,316)
ARMB və dövlət təşkilatları qarşısında öhdəliklər	116,823	116,823	–	262,071	262,071	–
Kredit təşkilatları qarşısında öhdəliklər	28,160	28,160	–	66,068	66,068	–
Diger maliyyə öhdəlikləri	6,254	6,254	–	5,180	5,180	–
Reallaşdırılmış ədalətli dəyərdə cəmi tanınmamış dəyişiklik			(19,197)			(29,253)

## 24. Maliyyə alətlərinin ədaletli dəyəri (davamı)

### Qiymətləndirmə üsulları və ehtimalları

Aşağıda maliyyə hesabatlarında ədaletli dəyərlə hələ eks etdirilməmiş maliyyə alətlərinin ədaletli dəyərlərini müəyyən etmək üçün istifadə edilən metodologiya və fərziyyələr təsvir olunur.

#### Ədaletli dəyərləri balans dəyərlərinə təxminən bərabər olan aktivlər

Tez satılı bilən və ödəmə müddəti qısa (Üç aydan az) olan maliyyə aktivləri və öhdəlikləri ilə bağlı olaraq ehtimal edilir ki, onların balans dəyərləri təxminən ədaletli dəyərlərinə bərabərdir. Bu ehtimal xüsusi bitmə müddəti olmayan müddətsiz depozitlər və əmanət hesablarına da tətbiq edilir.

#### Törəmə alətlər

Bazarda müşahidə olunan ilkin məlumatlar əsasında qiymətləndirmə metodlarından istifadə etməklə qiymətləndirilən törəmə alətlər əsasən faiz dərəcəsi svopları, valyuta forward müqavilələri və valyuta svopu müqavilələridir. Ən çox tətbiq olunan qiymətləndirmə metodlarına cari qiymətin hesablama mənbələrindən istifadə etməklə forward qiymətinin müəyyən edilmesi və svop modelləri daxildir. Modeller qarşı tərəflərin kredit ödəmə qabiliyyəti, valyuta spotu, forward dərəcələri və faiz dərəcəsi eyrili də daxil olmaqla müxtəlif ilkin verilənlərin istifadə edilməsini nəzərdə tutur. Bazarda müşahidə olunmayan əhəmiyyətli ilkin məlumatlar əsasında qiymətləndirmə metodlarından istifadə etməklə qiymətləndirilən törəmə alətlər əsasən uzunmüddətli opsonlardır. Bu törəmə alətlər binomial modellərden istifadə etməklə qiymətləndirilir. Modeller bazar dərəcəsinin dəyişkənlili də daxil olmaqla müxtəlif müşahidə olunmayan fərziyyələri əhatə edir.

#### İnvestisiya qiymətli kağızları

Hər hansı qiymətləndirmə modelləri ilə dəyəri müəyyən edilən investisiya qiymətli kağızları əsas etibarı ilə kvotasiya edilməyən kapitaldan və borc qiymətli kağızlarından ibarətdir. Bu qiymətli kağızların dəyəri bəzi hallarda yalnız bazarda müşahidə edilən məlumatları, diger hallarda isə bazarda həm müşahidə edilən, həm də müşahidə edilməyən məlumatları eks etdirən modellər vasitəsilə müəyyən edilir. Bazarda müşahidə edilməyən giriş məlumatlarına investisiya obyektiinin gelecek maliyyə göstəriciləri, onun risk profili, eləcə də investisiya obyektiinin fealiyyət göstərdiyi sənaye sahəsi və coğrafi yurisdiksiya ilə bağlı iqtisadi fərziyyələr daxildir.

#### Amortizasiya hesablanmış dəyərlə uçota alınan maliyyə aktivləri və maliyyə öhdəlikləri

Kvotasiya edilməyən alətlərin, müştərilərə verilmiş kreditlərin, müştəri depozitlərinin, kredit təşkilatlarından alınacaq məbləğlərin, ARMB, dövlət təşkilatları və kredit təşkilatları qarşısında öhdəliklərin, digər maliyyə aktivlərinin və öhdəliklərinin ədaletli dəyərini ölçmek üçün galəcək pul vəsaitlərinin hərəkəti eyni şərtlər, kredit riski və qalan ödəmə müddəti olan borclar üçün hazırda mövcud olan dərəcələrlə diskont edilir.

#### Əmlak və avadanlıqlar – binalar

Əmlak və avadanlıqlar – binaların ədaletli dəyəri bazarla müqayisə etmə üsulundan istifadə etməklə müəyyən olunmuşdur. Bu o deməkdir ki, qiymətləndirici tərəfindən həyata keçirilmiş qiymətləndirmələr müəyyən əmlakın xüsusiyyəti, yeri və ya şəraitindəki fərqlərə uyğunlaşdırılmışaq bazar əməliyyat qiymətlərinə əsaslanır. Yenidən qiymətləndirmə tarixinə binaların ədaletli dəyərləri akkreditasiya olunmuş müstəqil qiymətləndirici KONEKO MMC tərəfindən həyata keçirilmiş 31 dekabr 2018-ci il tarixinə qiymətləndirmələrə əsaslanır.

## 3-cü seviyyəli ədaletli dəyərlə ölçülmüş aktivlərde və öhdəliklərdə hərəkət

Aşağıdakı cədvəldə ədaletli dəyərlə eks etdirilmiş 3-cü seviyyəli aktivlərin açılış və yekun məbləğləri üzləşdirilir:

	<i>31 dekabr 2017-ci il</i>	<i>9 sayılı MHBS tatbiq edilərən köçürmələr</i>	<i>1 yanvar 2018-ci il</i>	<i>Mənfaat və ya zərarda qeyd edilmiş cəmi gəlir</i>	<i>Diger ümumi gəlirdə qeyd edilmiş cəmi gəlir</i>	<i>Alışlar</i>	<i>Satışlar</i>	<i>31 dekabr 2018-ci il</i>
<b>Aktivlər</b>								
DÜĞƏD ilə kapital qiymətli kağızları	538	-	538	-	-	250	-	788
<b>Cəmi</b>	<b>538</b>	<b>-</b>	<b>538</b>	<b>-</b>	<b>-</b>	<b>250</b>	<b>-</b>	<b>788</b>
<b>Aktivlər</b>								
İnvestisiya qiymətli kağızları	538	-	538	-	-	-	-	538
<b>Cəmi</b>	<b>538</b>	<b>-</b>	<b>538</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>538</b>

## 25. Aktivlərin və öhdəliklərin ödəmə müddətlərinin təhlili

Aşağıdakı cədvəldə aktivlər və öhdəliklər onların qaytarılması və ya ödənilməsi gözlənilən müddətlər üzrə təhlil edilir. Bankın müqavilə ilə nəzərdə tutulmuş diskont edilməmiş ödəmə öhdəlikləri "Risklərin idarəe edilməsi" adlı 23-cü Qeyddə göstərilir.

	2018			2017		
	1 il ərzində	1 iləndən çox	Cəmi	1 il ərzində	1 iləndən çox	Cəmi
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	1,540,129	-	1,540,129	1,085,177	-	1,085,177
Kredit təşkilatlarından alınacaq məbləğlər	331,559	82,628	394,187	547,024	25,348	572,372
İnvestisiya qiyməti kağızları	285,923	49,483	335,406	247,658	52,598	300,256
Müşterilərə verilmiş kreditlər	716,621	693,125	1,409,746	539,397	623,894	1,163,291
Əmlak və avadanlıqlar	-	43,273	43,273	-	38,798	38,798
Qeyri-maddi aktivlər	-	18,536	18,536	-	16,752	16,752
Cari mənfəet vergisi aktivləri	-	10,650	10,650	-	-	-
Diger aktivlər	50,382	-	50,382	63,650	-	63,650
<b>Cəmi</b>	<b>2,924,614</b>	<b>877,695</b>	<b>3,802,309</b>	<b>2,482,906</b>	<b>757,390</b>	<b>3,240,296</b>
Müşterilər qarşısında öhdəliklər ARMB və dövlət təşkilatları qarşısında öhdəliklər	2,938,928	159,609	3,098,537	2,199,451	256,126	2,455,577
Kredit təşkilatları qarşısında öhdəliklər	56,212	60,611	116,823	171,899	90,172	262,071
Texira salınmış mənfəet vergisi öhdəliyi	27,324	836	28,160	46,673	19,395	66,068
Cari vergi öhdəlikləri	40,046	-	40,046	7,711	-	7,711
Diger öhdəliklər	59,701	-	59,701	51,895	-	51,895
<b>Cəmi</b>	<b>3,122,211</b>	<b>221,056</b>	<b>3,343,267</b>	<b>2,477,529</b>	<b>382,828</b>	<b>2,860,457</b>
<b>Xalis</b>	<b>(197,597)</b>	<b>656,639</b>	<b>459,042</b>	<b>5,277</b>	<b>374,562</b>	<b>379,839</b>

Mənfi fərq bir il ərzində dövlət təşkilatlarından ibarət müşterilər qarşısında öhdəliklərin əhəmiyyətli dərəcədə cəmləşməsi ilə bağlıdır. Rehberlik hesab edir ki, bu səviyyədə maliyyələşdirme Bank üçün yaxın gələcəkdə də mövcud olacaq və vəsaitlər istifadə edildiyi təqdirdə Bank qənaətbəxş bildiriş alaraq ödənişin aparılması təmin etmək üçün likvidli aktivləri sata biləcek.

## 26. Aidiyyəti olan şəxslər haqqında açıklamalar

24 sayılı "Aidiyyəti olan şəxslər haqqında açıklamalar" MHBS-ə uyğun olaraq tərəflər bu haldə aidiyyəti olan hesab edilir ki, bir tərəf digər tərəfə riəzarət etmək və ya maliyyə və ya əməliyyat qərarlarının qəbul edilmesində mühüm təsir göstərmək iqtidarındadır. Hər bir potensial aidiyyəti olan tərəf münasibətlərini nəzərdən keçirdikdə, diqqət bu münasibətlərin yalnız hüquqi formasına deyil, mahiyyətinə də yönəldilməlidir.

Aidiyyəti olan şəxslər aidiyyəti olmayan tərəflərin həyata keçirə bilmədiyi əməliyyatlarda iştirak edə bilər və aidiyyəti olan şəxslər arasında əməliyyatlar aidiyyəti olmayan şəxslər arasında əməliyyatlarla eyni şərtlər, müddət və məbləğdə aparılmır.

(Məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 26. Aidiyyəti olan şəxslər haqqında açıqlamalar (davamı)

Aidiyyəti olan şəxslərlə əməliyyatların hecmi, ilin sonunda qalıq balansları və il üzrə əlaqəli xərc və gelir aşağıda göstərilir:

	2018			2017			
	Səhmdarlar	Ümumi nezarət altında olan müəssisələr	Diger aidiyyəti olan tərəflər	Əsas rəhbərlik heyəti	Səhmdarlar	Ümumi nezarət altında olan müəssisələr	Əsas rəhbərlik heyəti
1 yanvarda kredit qalığı, ümumi	-	931	-	3,534	-	10,061	3,693
II ərzində verilmiş kreditlər	-	-	25,347	9,180	-	3,337	6,164
II ərzində kredit ödəmələri	-	(901)	(5,335)	(8,158)	-	(12,469)	(6,204)
Diger hərəkətlər	-	(30)	-	109	-	2	(119)
<b>31 dekabrda kredit qalığı, ümumi</b>	<b>-</b>	<b>-</b>	<b>20,012</b>	<b>4,665</b>	<b>-</b>	<b>931</b>	<b>3,534</b>
Çıxılsın: 31 dekabrda dəyərsizləşmə üçün ehtiyat	-	-	(386)	(15)	-	(9)	(15)
<b>31 dekabrda kredit qalığı, xalis</b>	<b>-</b>	<b>-</b>	<b>19,626</b>	<b>4,650</b>	<b>-</b>	<b>922</b>	<b>3,519</b>
Kredit təşkilatlarından alınacaq məbləğlər	-	31,574	-	-	-	50,039	-
Kredit təşkilatlarından alınacaq faiz geliri	-	916	-	-	-	852	-
Kreditlər üzrə faiz geliri	-	4,632	485	377	-	187	462
Kreditlər üzrə dəyərsizləşmə (xərci)/geri qaytarma	-	9	(386)	(1)	-	392	176
<b>1 yanvarda depozitlər</b>	<b>-</b>	<b>72,639</b>	<b>-</b>	<b>43,330</b>	<b>-</b>	<b>150,284</b>	<b>39,855</b>
II ərzində alınmış depozitlər	-	192,671	-	17,253	-	96,757	48,376
II ərzində ödənilmiş depozitlər	-	(249,756)	-	(18,521)	-	(170,876)	(43,042)
Diger hərəkətlər	-	(967)	-	(578)	-	(3,525)	(1,859)
<b>31 dekabrda depozitlər</b>	<b>-</b>	<b>14,587</b>	<b>-</b>	<b>41,484</b>	<b>-</b>	<b>72,640</b>	<b>43,330</b>
31 dekabrda cari hesablar, Pul vəsaitləri və pul vesaitlərinin ekvivalentləri.	22	37,340	7,291	5,943	40	27,840	5,472
Depozitlər üzrə faiz xərci	-	(3,301)	-	(2,043)	(16)	(6,183)	(1,890)
Ümumi və inzibati xərclər	-	(9,942)	(3,167)	-	(680)	(10,378)	-
Komissiya geliri	-	13,123	410	10	2	27,364	80
Xarici valyuta ilə əməliyyatlardan xalis gelişlər/(zərərlər): diliñq	-	277	413	-	(59)	578	4
Verilmiş akkreditivlər və zəmanetlər	-	17	18,620	-	-	36,167	-

Əsas rəhbərlik heyətinə ödənişlər aşağıdakılardan ibarətdir:

	2018	2017
Əmək haqqı və digər ödənişlər	12,691	12,294
Sosial siyortə xərcləri	2,855	2,705
<b>Əsas rəhbərlik heyətinə cəmi ödənişlər</b>	<b>15,546</b>	<b>14,999</b>

## 27. Kapitalın adekvatlığı

Bank fəaliyyətinə məxsus olan risklərdən qorunmaq məqsədilə kapital bazasını fəal şəkildə idarə edir. Bankın kapitalının adekvatlığı MBNP tərefindən, digər metodlarla yanaşı, ARMB-nin Banka nəzarət etdiyi zaman qəbul etdiyi normativlərdən istifadə etməklə nəzarət edilir.

Bank tərefindən kapitalın idarə edilməsi siyasetinin əsas məqsədi – Bankda kapitalla bağlı müəyyən olunmuş xərici tələbələrin yerinə yetirilməsinin, habelə fəaliyyətin həyata keçirilməsi və səhmdar dəyerinin maksimal artırılması məqsədilə yüksək kredit reytinginin və sağlam kapital nisbətlərinin dəsteklənməsinin təmin edilməsidir.

## 27. Kapitalın adekvatlığı (davamı)

Bank iqtisadi şərait və fəaliyyətinin risk xüsusiyyətləri dəyişdikcə kapital strukturunu idarə edir və müvafiq düzəlişlər aparır. Kapitalın strukturunu saxlamaq və ya bu strukturda düzəlişlər etmək məqsədilə Bank səhmdarlarla dividend ödənişləri məbləğində düzəlişlər edə, kapitali səhmdarlara qaytara və ya kapital qiyrmətlü kağızlarını büraxa bilər. Keçən illərlə müqayisədə məqsəd, siyaset və proseslərdə dəyişikliklər baş vermemişdir.

### ARMB kapital adekvatlığı əmsali:

ARMB banklardan 1 dəreçeli kapital və cəmi kapital üzrə kapitalın minimal adekvatlıq əmsalını, müvafiq olaraq, 5% (2017-ci il: 5%) və 10% (2017-ci il: 10%) dərecelərində saxlamağı tələb edir.

31 dekabr 2018-ci və 2017-ci il tarixlərinə Bankın kapitalın adekvatlıq əmsali aşağıdakı kimli olmuşdur:

	2018	2017
1 dəreçeli kapital	229,632	191,463
2 dəreçeli kapital	122,079	106,111
Çıxılsın: kapitaldan tutulmalar	<u>(5,289)</u>	<u>(4,539)</u>
Cəmi nizamlayıcı kapital	<u>346,422</u>	<u>293,035</u>
Risk dərəcəsi üzrə ölçülmüş aktivlər	<u>2,146,613</u>	<u>1,621,463</u>
 Cəmi nizamlayıcı kapitalın və risk dərəcəsi üzrə ölçülmüş aktivlərdən digər tutulmalar	 <u>(14,906)</u>	 <u>(35,120)</u>
Kapital adekvatlığı əmsali (1 dəreçeli kapital)	10.07%	9.85%
Kapital adekvatlığı əmsali (Cəmi kapital)	15.56%	16.25%